

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL  
NAZİRLİYİ**

**Jurnal 1970-ci ildən nəşr olunur.**

**2012, №2 (199)**

**MƏKTƏBƏQƏDƏR  
VƏ  
İBTİDAİ TƏHSİL  
(elmi-metodik jurnal)**

**2  
2012**

**REDAKSİYA HEYƏTİ:**

**Baş redaktor: prof.Y.S.Kərimov**

|                                  |  |
|----------------------------------|--|
| Aydın Əhmədov                    | <i>Azərbaycan Respublikası Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdürü</i>   |
| Faiq Şahbazlı                    | <i>Azərbaycan Respublikası Təhsil Nazirliyinin dörslik və nəşriyyat şöbəsinin müdürü</i>   |
| Arif Muradov                     | <i>Azərbaycan Respublikası Təhsil Muzeyinin direktor müavini</i>   |
| Narmına Alnəğıyeva               | <i>Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbəşəxədər təhsil sektorunun müdürü</i>   |
| Asəf Zamanov                     | <i>Bakı Pedagoji Kadrlarım İxtisasartırma və Yenidənəzarəlanma İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor</i>                  |
| Nurlana Əliyeva                  | <i>Azərbaycan Dövlət Pedagoji Kolleginin direktoru, filologiya elmləri doktoru, professor</i>  |
| Vaqif Əmiraslanov                | <i>Bakı Sosial-Pedagoji Kolleginin direktoru, tarix üzrə fəlsəfə doktoru</i>   |
| Vüdati Xəlilov                   | <i>Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun məktəbəşəxədər və ibtidai təhsil şöbəsinin müdürü, pedagoji elmlər doktoru, professor</i>     |
| Ramiz Əliyev                     | <i>Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun psixologiya və yaş fiziologiyası şöbəsinin müdürü, psixologiya elmləri doktoru, professor</i> |
| Mircəfər Həsənov                 | <i>Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin metodikası kafedrasının müdürü, pedagoqika üzrə fəlsəfə doktoru, professor</i>                    |
| Azadxan Adıgözəlov               | <i>Azərbaycan Dövlət Pedagoji Universitetinin müəllimi, pedagoji elmlər doktoru, professor</i>   |
| Həqiqət Hacıyeva                 | <i>Azərbaycan Dövlət Pedagoji Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent</i>   |
| Zəmfira Əsədova                  | <i>Nizami rayonu, 175 nömrəli körpələr evi-uşaq bağçasının müdürü</i>  |
| Esmira Ağayeva                   | <i>I. Əfəndiyev adına Elitar Gimnazianın ibtidai sınıflar üzrə direktor müavini</i>  |
| Bibixanım İbadova                | <i>Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun ibtidai təhsil kurikulumu şöbəsinin müdürü, pedagoqika üzrə fəlsəfə doktoru</i>               |
| Könül Həsənova                   | <i>Nəsimi rayonu, 111 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi</i>   |
| Xalida Tahirova<br>(məsul katib) | <i>Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi, pedagoqika üzrə fəlsəfə doktoru</i>                                      |

Yiğilmağa verilmiş 20.05.2012. Çap'a imzalanmış 20.06.2012.

Kağız formatı 70x100 1/16. Şərtli çap vərəqi 6.5.

Sifariş № 03. Tiraj 1000. Qiyməti 2 manat 50 qəpik.

Redaksiyanın ünvani: AZ 1010, Bakı, Zərifə Əliyeva küçəsi, 40.

Tel. 493-84-41, mob. (050) 370-60-11.

# Bu nömrədə

|  |   |    |
|--|---|----|
| Krimov Y.S.  | Təlimin məzmununun təkmilləşdirilməsində müəllimin rolü .....   | 4  |
| <b><u>Yeni pedaqoji texnologiyalar</u></b>   |   |    |
| Mehrabov A.  | İnklüziv təhsil və onun metodoloji təhlili .....  | 5  |
| Gərayilova Z.  | Təlim prosesində alt standartların tətbiqi və qiyamtləndirilməsi .....  | 14 |
| Sabayeva S.  | Yeni təlim texnologiyalarından istifadə dövrün tələbidir .....  | 20 |
| <b><u>Məktəbəqədər təhsil</u></b>  |   |    |
| Səlimxanova X.   | Məktəbəqədər müəssisələrdə idarəetmənin və yeni texnologiyalardan istifadənin imkan və yolları .....          | 23 |
| Məsirinova A.  | Məktəbəqədər müəssisələrdə ətraf aləmlə tanışlıq prosesində nitq inkişafının reallaşdırılması imkanları ..... | 33 |
| <b><u>Fənlərin tədrisi və qabaqcıl təcrübə</u></b>   |   |    |
| Mamedov T.   | Обучение математике интерактивным методом и применение ИКТ .....  | 41 |
| Məmidova A.  | Riyaziyyat təlimində təfəkkür metodlarından istifadə .....  | 45 |
| Kəmmənova A.   | I sinfin problemi çoxdur .....  | 51 |
| Məmmədbəyov N.   | Musiqi təliminin məzmununun optimallaşdırılması principləri .....   | 55 |
| Məhərryeva L.  | Qabaqcıl iş təcrübəsinə yayaq .....   | 59 |
| Sixsova H.H.   | Примеры открытых уроков по английскому языку .....  | 61 |
| <b><u>Psixologiya və defektologiya</u></b>   |   |    |
| Məlikova X.,<br>Niyazova M.  | «Risk qrupu»na daxil olan uşaqlarla tərbiyə işinin programı .....   | 67 |
| <b><u>Tərbiyə məsələləri</u></b>   |   |    |
| Kərimov V.<br>Rəsənov O.,<br>Şiraynova A.  | Tərbiyə içtimai hadisə kimi .....   | 78 |
| Şagirdlərə mənəvi-estetik keyfiyyətlərin aşilanmasında Azərbaycan professional musiqisindən istifadənin imkan və yolları ..... | 83  |    |
| <b><u>Müəllimlərin şəxsi təhsili</u></b>   |   |    |
| Gərayilova F.  | I sinfdə qəbul zamanı uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması .....                                 | 94 |
| <b><u>Pedaqogika tarixi</u></b>  |   |    |
| S.M. Qənizadə yaradıcılığında körpəlik pedaqogikası .....  | 99  |    |

# TƏLİMİN MƏZMUNUNUN TƏKMİLLƏŞDİRİLMƏSİNDE MÜƏLLİMİN ROLU

## prof.Y.Ş.Kərimov

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə 2012-2013-cü illər ərzində Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən 18 problem üzrə axtarışların aparılması nəzərdə tutulur. Sifariş edilmiş mövzuların layiqincə yerinə yetirilməsi ölkəmizdə təhsilin keyfiyyətinin səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir. Bəhəm də Təhsil Problemləri İnstitutu üçün bir sınaqdır. Mövzuların müvəffəqiyyətlə yerinə yetirilməsi elmi işçilərin nəyə qadir olduğunu aşkar çıxarıcaqdır.

Həmin mövzulardan biri «Yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplekslərinin təhlili və təkmilləşdirilməsi istiqamətləri» adlanır.

Problemin yerinə yetirilməsi üzrə xeyli iş görülmüşdür: məqsəd aydınlığı yaradılmış, problemin işlənməsinə bir-neçə elmi işçinin cəlb edilmə-qənaətinə gəlinmiş, onlara didaktik-metodik məsləhət verilmiş, sorğunun anket formaları hazırlanmış, çoxaldılaraq elmi işçilərə çatdırılmışdır. Elmi işçilər respublikanın bəzi şəhər və rayonlarına ezam olunmuş, müəllimlər, valideynlər arasında anket sorğusu keçirmişlər.

Anket sorğusu dərsliklərin elmi-nəzəri cəhətdən necə tərtib olunması, şagirdlərin güclərinə uyğun olub-olmaması, onların tərbiyəsinə, inkişafını necə təsir göstərməsi, tapşırıq və sualların şagirdlərin fəallığının təşkilini necə xidmət göstərməsi, yeni texnologiyaların, xüsusişlə yeni metod və programların tətbiq olunmasına necə xidmət etməsi, ev tapşırıqlarının xarakterini öyrənməyə imkan verir.

I sinif üçün «Ana dili» dərsliyi üzərində xüsusi iş gedir. Dərslikdə səslərin çoxislökliliyi, tələffüz asanlığı, səslənməsinə görə yaxınlığı principinə əsasən seçilməsi, şagirdlərin heca anlayışını başa düşmələri, məzmunlu oyun xarakterli çalışmaların verilməsi, ölkəmizin geniş ərazisi, həmçinin Qarabağ, Dərbənd, Borçalı və iri şəhərlərin adları, onlarla tanışlıq haqqında yiğcam məlumatın çatdırılması nəzərdə tutulur.

Dərsliklərin bədii tərtibati, şəkillərin şagirdlərin yaşlarına, maraqlanma-, mətnlərin məzmununa uyğunluğu, məzmunun asanlıqla qavranılmasına necə xidmət etməsi, şagirdləri yormaması, gigiyenəsi və s. cəhətləri dətdinqiata cəlb olunacaqdır.

Bütün bunlar ibtidai siniflər üçün dərsliklərin təhsil standartlarına milli kurikulumun tələblərinə uyğun şəkildə təkmilləşdirilməsinə təkan verəcəkdir. Bu çətin və müqəddəs işdə müəllimlər fəal iştirak etməli, həmdə valideynlərin fəal iştirakını təmin etməlidirlər. Bununla Siz ümum işimizə yeni töhfələr verə bilərsiniz.

## İNKLÜZİV TƏHSİL VƏ ONUN METODOLOJİ TƏHLİLİ

Abdulla Mehrabov,

professor, Rusiya Dövlət Təhsil Akademiyasının  
xarici üzvü, əməkdar müəllim.

*Təhsilin məqsədi insan şəxsiyyətinin tam inkişafına, insan hüquqlarına ehtiramın güclənməsinə və fundamental azadlıqların qazanılmasına nail olmaqdan ibarətdir.*

JAN PİAJE

**Açar sözlər:** inklüziv təhsil, inklüziv təhsilin məqsədi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, distans təhsil, inklüziv məktəb, evdə təhsil.

**Ключевые слова:** инклюзивное образование, цель инклюзивного образования, дети с особыми потребностями, дистанционное образование, инклюзивная школа, домашнее образование.

**Key words:** inclusive education, the purpose of inclusive education, children with special requirements, remote education, inclusive school, house education.

Inklüziv (fransızca «inclusif», latinca «inclusive» - «özünə daxil edərək nəticəyə gəlmək» mənasına verir) və ya daxil edilmiş termini ümumtəhsil məktəblərində xüsusi qayğıya ehtiyacı olan uşaqların tədris prosesinin təşkili ilə bağlı məsələnin həlli nə istiqamətlənmişdir. Başqa sözlə, inklüziv təhsil uşaqlara istiqamətlənmiş və onların təlimdə müxtəlif ehtiyaclarının ödənilməsi, bir şəxsiyyət kimi qəbul olunması metodologiyasını inkişaf etdirməyə göstərir. Inklüziv təhsil, xüsusi qayğıya ehtiyacı olan bütün insanların təlim prosesinə cəlb olunmasını, onların müxtəlif xarakterli ehtiyaclarının ödənilməsini təmin etmək üçün ümumi təhsilin inkişafına istiqamətlənmiş proses kimi də dəyərləndirilir. Inklüziv təhsilin əsasında aşağıdakı prinsiplər durur:

- İnsanın qiyməti onun qabiliyyətindən və əldə etdiyi nailiyyətlərdən deyildir.
- Hər bir insan hiss etmək və fikirləşmək bacarığına malikdir.
- Hər bir insanın ünsiyyət, qarşılıqli münasibət qurmaq hüququ var.
- Bütün insanların bir-birinə ehtiyacı var.



- Həqiqi, orijinal təhsil yalnız real qarşılıqlı münasibətlər kontekstində həyata keçirilə bilər.
- Bütün insanların həmyaşidlərinin dostluğununa və köməyinə ehtiyacı var.
- Bütün təhsilalanların nailiyyətlərinin inkişafı və tərəqqisinin təmin olunması ardıcıl həyata keçirilməlidir.
- İnsanın yaşadığı, fəaliyyət göstərdiyi bütün sahələrdə müxtəlifliyi baş verir və bu, getdikcə dəyişir.

İnklüziv təhsil bütün təhsil müəssisələrində həyata keçirilir. Onun əsas məqsədini xüsusi qayğıya ehtiyacı olan (məhdud imkanlara malik) uşaqlar üçün mənəsiz təlim mühitinin yaradılması və onların peşkar hazırlanlığının təmin olunması təşkil edir. Belə kompleks tədbirlər həm təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsini, həm də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin səmərəliliyinin artırılması və inkişafının təmin olunması üçün xüsusi proqramların hazırlanmasını tələb edir.

XX əsrin 70-ci illərindən başlayaraq ABŞ-da və Avropada məhdud imkanlara malik uşaqların təhsil ehtiyaclarının ödənilməsi üçün xüsusi normativ aktların işlənməsi və tətbiqi sahəsində xeyli işlər görülmüşdür. Son illərdə belə uşaqların təhsilə yolunun genişləndirilməsi, diferensiasiya, integrasiya və inklüziya sahəsində araşdırımaların intensivliyi yüksəlmədir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtinin səmərəli təşkil ilə bağlı müxtəlif xarakterli tədbirlərdə həmyaşidləri ilə müxtəlif xarakterli mübadilələrin, əlaqələrin qurulması nəzərdə tutulur. İnteqrasiya psix və fiziki pozuntuları olan uşaqların ehtiyaclarının ödənilməsi üçün, onların təhsilinin normal uşaqların təhsilinə uyğunlaşdırılmasını və birlikdə təhsilin təşkilini, inklüziya işə xüsusi qayğıya ehtiyacı olan uşaqların ehtiyaclarının ödənilməsi üçün təlim prosesinin yenidən planlaşdırılmasını tələb edir.

2004-2005-ci dörs ilindən başlayaraq Azərbaycanın bir sıra ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində xüsusi qayğıya ehtiyacı olan uşaqların integrasiyası həyata keçirilir, inklüziv komponentli siniflər və qruplar yaradılır. Hazırda bu problem üzrə araşdırımlar uğurla davam etdirilir. 1994-cu il Salamanka bəyannaməsində qəbul edilmişdir ki, «fiziki, intellektual, sosial, emosional, dil və digər xüsusiyyətlərindən asılı olmayaraq məktəblər bütün uşaqları qəbul etməli və bütün bunlar, eyni zamanda əqli və fiziki ləngiməsi olan, xüsusi istedadlı malik, kimsəsiz, etnik və mədəni azlıqlara mənsub uşaqlara da aid edilməlidir. Inklüziv təhsil anlayışı Viqotski və Piajenin hazırladıqları «Uşaqların inkişaf nəzəriyyəsi» ilə yanaşı, həm də insan hüquqları prinsiplərinə əsaslanır. 1992-ci ildə imzalanan İnsan Hüquqları Konvensiyasına əsaslı respublikamızda hər bir uşağın təhsil alma hüququ qorunur. Bu vacib mə-

əmək həll etmək üçün müvafiq tədbirlərin görülməsi dövlətin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 fevral tarixli, 20 nömrəli qərarı ilə qəbul edilmiş «Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqların təhsilin təşkili üzrə inkişaf programı (2005-2009-cu illər)» ölkədə inklüziv təhsil modelinin sınaqdan keçirilməsinə böyük imkanlar yaratdı. 2005-ci ilən bu program əsasında respublikanın müxtəlif orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrində «İnklüziv Təhsil Pilot Ləğəsi»nin icrasına başlandı.

Təhsil sistemi əqli və fiziki durumundan asılı olmayaraq bütün uşaq əhatə etməli, hamiya bərabər imkanlar yaratmalı, onların hər birinin fərdi nailiyyətlərinə dəstək verməli və inklüziv təhsil bu məqsədlərə xidmət etməlidir. İnklüzivlik, hansısa qrup uşaqları (bütövlükdə təhsilalanlaşdırma) tədris-təlim prosesinə daxil etməkdən daha çox, geniş spektrli qabiliyyətlərə malik, təlimdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təlim mühitinin yaradılmasını tələb edir. Deməli, pedaqogikada inklüziv yanaşmaların tətbiqi, demokratik prinsip və dəyərlərə tam cavab verməklə, xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşıqlarının təlim aldıqları şəraitə maksimum yaxın olan şəraitdə, onlarla birlikdə təhsilə tam və fəal cəlb olunması kimi müəyyən edilir. Qabiliyyət və ehtiyaclarından asılı olmayan, uşaqların hamısı təlim prosesinin tamhüquqlu iştirakçısı sayıldığından, sağlam və xüsusi qayğıya ehtiyacı olanlara bölünmür, fərdi xüsusiyyətləri, ehtiyacları və istedadları olan ayrı-ayrı şəxslər kimi nəzərdən incirilir və öyrədənlər tərəfindən daim dəstəklənilirlər.

Araşdırma məlumatları göstərir ki, təhsildə çətinliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv siniflərdə oxumaları üçün seçim meyarları onları müxtəlif xarakterli inkişaf xüsusiyyətlərini müəyyənləşdirməyə xidmət etdir. Müəyyən edilmişdir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların əsaslı bağlı ehtiyacları yalnız onların daxili problemlərindən, yəni sağlamlıqları və inkişaf səviyyələri asılı olmur, onların təhsildə uğurlarının əmək-olmamasına təsir göstərən başqa faktorlar da mövcuddur. Bunlar uşaqların ailələrinin vəziyyəti, dövlət tərəfindən verilən təminat, mütəxəssis (loqoped, fizioterapevt, psixoloq, əmək terapevti), qeyri-hökumət təşkilatları tərəfindən təklif olunan dəstək, məktəbdə öyrədənlə öyrənen şəxsləndən qarşılıqlı münasibətləri əhatə edir. Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsilə və cəmiyyətə uğurlu integrasiyası üçün bütün bunların nəzərdə alınması çox vacibdir.

İnklüziv təhsil barədə qərar verildikdə uşaqın sağlamlığı barədə program müəyyən edib, onun «çətin» olub-olmamasından daha çox inkişaf xüsusiyyətlərinə, onlara təsir göstərən faktorlara kompleks şəkildə baxıl-

malı və zəruri yardım təmin edilməlidir. Əks halda, təhsil mühiti xüsusi qayğıya ehtiyacı olan uşağın vəziyyətinin ağırlaşmasına gətirib çıxarıbilər. İnklüziv təhsilə keçidin müvəffəqiyyətinə təsir göstərən müxtəlif faktorlar içərisində təhsil müəssisəsində psixoloji xidmətin uyğun təşkil əhəmiyyətli yer tutur. Psixoloq inklüziv təhsil komponentli qruplarda təhsilalanlarda aşağıdakı keyfiyyətlərin inkişaf etdirilməsinə xüsusi fikr verməlidir:

- emosional sahənin inkişafı;
- koqnitiv sahənin inkişafı;
- stressə qarşı dözümlülüyün inkişafı;
- özünənin inkişafı;
- real aləmə pozitiv münasibətin və başqalarını qəbul etmə bacarığının inkişafı;
- müstəqilliyyin inkişafı;
- özünü müəyyənetmənin, özünü inkişafetdirmənin təmin olunması.

Tədqiqatlar göstərir ki, zəruri dəstək verməklə xüsusi qayğıya ehtiyacı olan uşaqları adı siniflərə daxil etdikdə, tədris-təlim prosesində bu uşaqlar kollektivin ruhunu hiss edir, kollektivə mənsub olma hissində məmənnun olduqları üçün onlara pozitiv münasibətdə bir çox imkanları malik olurlar. A.Maslov insanların ehtiyaclar iyərarxiyasına həsr olunmuş əsərində qeyd etmişdir ki, mənsubolma hissi insanın öz dəyərini hiss edə bilməsi üçün onun ən zəruri ehtiyaclarından biridir. İnklüziv komponentli sinifdə təlim hər kəsin tədris prosesində digərləri ilə birlikdə iştirak etmə hüquqlarını nəzərdə tutduğundan, uşaqlar arasında olan fərq və ya müxtəlif qabiliyyətlər bu hüquqa təsir göstərə bilmir. Uşaqlara kollektiv mənsub olma hüququ verildikdə, eyni zamanda müxtəliflik hüququ da verilir. Ona görə də inklüziv komponentli siniflərin əsasını heç kəsir kənarlaşdırıa bilmədiyi və hər bir şəxsin fərdi qabiliyyət və ehtiyaclarını nəzərə alan birliyə münasibət təşkil edir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təlim strategiyaları içərisində təlim prosesinin diferensiallaşdırılması mühüm əhəmiyyət daşıyır. Məlumdur ki, təhsil sistemində həyata keçirilən islahatların əsas məqsədlərindən biri, təhsilalanların maraqlarını və qabiliyyətlərini nəzərə alaraq onların inkişafını təmin etmək üçün səmərəli təlim prosesinin qurulmasıdır. Təlim prosesinin müasir konsepsiyasında göstərilir ki, təhsilalanların gələcək fəaliyyətə hazır olmaları onların fərdi qabiliyyətləri daxili tələbatı ilə müəyyən edilir və bu hazırlıq tam şəkildə xaricdən təmin oluna bilmir. Ona görə də, müasir təhsil sisteminin başlıca vəzifəsi şəxsin təhsil ehtiyaclarının ödənilməsinə yönəldilməli, başqa sözlə, fundamental fəaliyyətin elmi əsaslarını təşkil edən diferensiallaşdırılmış təlim

min təşkili həyata keçirilməlidir. Deməli, diferensiallaşma pedaqoji texnologiya kimi, təhsilalanların fərdi xüsusiyyətlərini, psixoloji durumunu nəzərə alaraq öyrənməyə, biliklər sistemində iyiyələnməkdə maraqların yüksəldilməsinə xidmət edir. Diferensiallaşdırma təhsilalanların fəallıq, sərhədlik kimi fərdi xüsusiyyətləri ilə qarşılıqlı əlaqədə olub, bu keyfiyyətlərin inkişafını təmin etməklə yanaşı, həm də onların təhsil səviyyələrinin yüksəlməsinə geniş imkanlar açır.

Araşdırma məsələləri göstərir ki, tədris-təlim prosesində müvəffəqiyyətsizliyin, nəzərətli təhsil alanlarının mənimşənilməsində ləngimələrin pedaqoji-psixoloji məsələləri müxtəlif tədqiqatçılar tərəfindən ciddi araşdırılmış və geniş təhlillər aparılmışdır. Bu tədqiqatlar nəticəsində belə bir formalaşmışdır ki, təlim prosesində müşahidə edilən problemlərin həlli təhsilalanlara diferensial yanaşmanın tətbiqi nəticəsində həll olunur. Son illərdə, bu problemlərin həlli ilə bağlı pedaqoji nəzəriyyə və praktikada iki əsas yanaşmadan istifadənin məqsədən müvafiqliyi önə çəkilir. Birinci yanaşmanın tərəfdarları (P.Barney, F.Klejuye, K.Rodgers və b.) məktəb təliminin məzmununun, metodlarının, təşkilat formalarının müasir tələblər səviyyəsində yenidən qurulmasını tələb edirlər. Başqa tərəfdarlar, hər bir təhsilalanın intellektual və psixofiziki imkanları nəzərə alaraq, tədris programının məzmununun mənimşənilməsi nəticəsində, özünü reallaşdırması, həm də təlimin fərdiləşdirilməsi həyata keçirilməlidir. Təhlillər göstərir ki, bu ideya, əsasən, aşağıdakı iki şərt daxilindən daha səmərəli yerinə yetirilə bilər:

- müvafiq təlim ənənələrinin saxlanması;
- təhsilalanın təbii dərkətmə qabiliyyətinin inkişafının onun əqli fəaliyyətinin formallaşma səviyyəsinə uyğunlaşdırılması.

İkinci yanaşmanın tərəfdarları (Y.A.Komenski, V.Lee, V.İvanov, S.Martan və b.) isə təlimin diferensiallaşdırılmasını, yəni kompleks pedaqoji-psixoloji tədbirlər nəticəsində, bütün təhsilalanların imkanlarını, məzmun və maraqlarını nəzərə alaraq tədris prosesinin qurulmasını tələb edirlər. Təlimdə diferensiallaşdırmanın həyata keçirilməsi və inkişafi tənzimlənməsi təlimlə müsayiət olunmalıdır, əks halda, homogen siniflərin təşkili müxtəlif hazırlıq səviyyəsinə malik uşaqların intellektual inkişafına ciddi cənablıklar yaradacaqdır.

Deməli, təlimin diferensiallaşdırılması müasir pedaqogikada qarşılıqlı əlaqədə olan müxtəlif təşkilati-pedaqoji tədbirlər əsasında təhsilalanın psixo-fiziki imkanlarını nəzərə alaraq, onların səmərəli təhsili və inkişafının təmin olunması üçün optimal təlim mühitinin yaradılmasını tələb edir. Bu isə tədris-təlim prosesində müxtəlif yollarla həyata keçiriləcək.

Yuxarıda qeyd edildiyi kimi, diferensiallaşma əhəmiyyətli hesab olunan məzmunu müxtəlif öyrənmə və düşüncə tərzinə malik olan təhsilalara öyrətmək və mənimsənilməni təmin etmək üçün tətbiq olunan metoddur. Diferensial təlim strategiyası nəinki xüsusi təhsil ehtiyacları uşaqların, eyni zamanda normal uşaqların təlim nailiyyətlərinin yüksəlməsi üçün ən mütərəqqi və səmərəli təlim metodlarından biri hesab olunur. Ona görə də təlimin diferensiallaşdırılması prosesinə başlamadan əvvəl onun bir-birilə sıx əlaqədə olan əsas aspektlərini nəzərə alma lazımdır:

- fənlərin məzmunu (standartları) və gözlənilən nəticələr;
- öyrənənlərin bilik və bacarıqları, inkişaf və hazırlıq səviyyələri (rüblük və ya illik), xüsusi ehtiyacları;
- təlim metodları, əyani vəsaitlər, əlavə materiallar, öyrənməni möhkəmləndirmək üçün çalışmalar və ev tapşırıqları;
- təlim nailiyyətlərinin qiymətləndirilməsi metodları.

Tədris-təlim prosesinə cəlb olunan hər bir öyrənen məzmun standartlarına uyğun müəyyənləşdirilmiş müvafiq bilik və bacarıqlara yiyələnməlidirlər. Məlumdur ki, məzmun standartları öyrənənlərin yaş səviyyələrinə uyğun hansı vərdişlərə yiyələnməli, nələri bacarmalı olduqlarını müəyyənləşdirməlidir. Deməli, məzmun standartları təlimin son nəticələrini müəyyən edərək, məzmunun bütün təhsilalanlar tərəfindən mənimsənilməsi əsas məqsəd kimi qarşıya qoyur. Bütün təhsilalanların bu standartları minimum və maksimum dərəcədə mənimsəmələrinin təmin olunması istiqamətində öyrədənlər və mütəxəssislər xüsusi qayğıya ehtiyacı olan öyrənənlərin bilmədiklərini və bacarmadıqlarını daim nəzarətdə saxlama, onların daha da inkişaf etdirilməsinə nail olmalıdır.

İnklüziv komponentli siniflərdə çalışan müəllimlər və onların köməçiləri ailələrlə mütəmadi səmərəli iş aparmalıdır. Qeyd etmək lazımdır ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla təlim prosesində və dərsdən kənar tədbirlərdə valideynlərin iştirakı və dəstəyi zəruri rol oynayır. Valideynlər bu proseslərdə, həm də tərəf-müqabil kimi iştirak etməlidirlər. Bu münasibətlərin formallaşmasında valideynlər və təhsilalanlara aşağıdakı yardımının göstərilməsi vacibdir:

- sosial və emosional yardım;
- informasiya mübadiləsi;
- uşaqların təlimində valideynlərin iştirak etməyə həvəsləndirilməsi;
- uşaqlar və valideynlər arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və səmərəliliyinin artırılması.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı və ailələrlə səmərəli kədəşlərin qurulması üçün müəllimlər aşağıdakı xüsusi strategiyaları almalıdır:

- sosial və emosional yardım çərçivəsində müəllim və psixoloğun deyənlərlə birgə işinin təşkili;
- informasiya mübadiləsi çərçivəsində inklüziv təlim proqramlarının hazırlanması;
- uşağın inkişafında, davranışında müşahidə olunan irəliləyişlər;
- təlim prosesinin təkmilləşdirilməsi ilə bağlı toplanmış və ümumiləşdirilmiş faktlar barədə valideynlərin müntəzəm məlumatlandırılması;
- valideynlərin dərslərdə iştiraka həvəsləndirilməsi nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla ünsiyyət;
- davranış vərdişlərinin inkişaf etdirilməsi.

Təhsilalan və valideynlər arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılması çərçivəsində aşağıdakı prioritet istiqamətlərə xüsusi fikir təməlidir:

- uşağın tərbiyəsinə valideyn qayğısı vərdişlərinin inkişafı və ailələrlə əməkdaşlığın yaradılması;
- uşağın sosial və emosional inkişafının təmin edilməsi;
- dil və nitq vərdişlərinin inkişafı;
- evdə valideynlərin uşaqla məşğul olmaları üçün mənbələrdən və əsaslı materiallardan istifadədə köməyin göstərilməsi;
- inklüziv təhsilin inkişafı üçün, xüsusi qayğıya ehtiyacı olan uşaqları ailələri ilə işləyən müəllimlərə və digər peşəkarlara müntəzəm tövsiyə verilməsi.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda effektiv ünsiyyət mədəniyyəti-formalaşdırılması üçün aşağıdakı problem xarakterli məsələlərin həlli şədəuyğun hesab edilir:

- öyrədənlərin fikir və tövsiyələrinin dərk edilməsi üçün öyrənənlərə geniş imkanların yaradılması;
- öyrədənin tədris prosesində verdiyi məlumatların tam və aydın anılması üçün bacarıqların inkişaf etdirilməsi;
- öyrədənin verbal və qeyri-verbal nitqi arasındaki uyğunluğun təminəsi və inkişaf etdirilməsi;
- öyrədənin nitqinin təhsilalanlar tərəfindən tam başa düşülməsinin olunması.

Araştırmalar nəticəsində belə qənaətə gəlinmişdir ki, müxtəlif kateqoriyalı xüsusi qayğıya ehtiyacı olan insanların təhsili həmişə cəmiyyətin əsas mərkəzində olmuşdur. Azərbaycanın təhsil sisteminde xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 25 xüsusi məktəb fəaliyyət göstərir.

Onlardan 18-i internat tipli, 7-si isə xüsusi məktəbdir. Bu məktəblər 5535 şagird təhsilə cəlb olunmuşdur. Dövlət tərəfindən təsdiq olunmuş program xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil hüquqlarının yerin yetirilməsi, ineqrasiyah, inklüziv təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması, dövlət himayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, müvafiq təsnifata uyğun xüsusi qayğıya ehtiyacı olan bütün uşaların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edilməsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının müasir standartlara uyğunlaşdırılması kimi məsələlərin həllinə xidmət edir. Bundan başqa Nazirlər Kabinetinin 2010-cu il 13 yanvar tarixli, 5 nömrəli qərar ilə Təhsil Nazirliyinin nəzdində «Uşaqları müdafiə idarəsi» yaradılmışdır.

Programın icrası ilə əlaqədar 2005-ci ildən «Dünyaya baxış» təşkilatı YUNESKO və Beynəlxalq Tibb Korpusu ilə 3 inklüziv təhsil layihəsi həyata keçirilməyə başlanılmışdır. Bu layihələr Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində və Yevlax rayonunda 14 məktəbi, 14 uşaq bağçasını, ümumilikdə 100-dək məktəbəqədər və məktəb yaşı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə etmiş və valideynlər arasında maarifləndirmə işləri aparılmışdır. Hazırda Azərbaycan təhsil sistemində xüsusi qayğıya ehtiyacı olan xüsusi istedadlı uşaqların yaradıcılıq potensialının inkişafı sahəsində ineqrasiyah, inklüziv təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətinə səmərəli işlər məqsədəmüvafiq şəkildə davam etdirilir.

### Ədəbiyyat

1. Маслов А. Мотивация и личность. Москва: «Наука», 1970.
2. Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı: «Mütərcim», 2010.
3. Вайзер Г.А., Юдина О.Н. Теория учения развивающейся личности: история и современность. Москва: «Вопросы психологии», 2005, №3.
4. Копыл А.Н. О методологических основаниях истории педагогики и образования. Москва: «Педагогика», 2007, №8.
5. Кудрявцев В.Т., Уразалиева Г.К. Предпосылки личностного роста развивающимся образовании. Москва: «Вопросы психологии», 2005, №4.
6. Холл С. Келвин, Литдсей Г. Теории личности. Москва: «Апрель Пресс», 2000.
7. Лазарев В.С. Педагогическая инноватика: объект, предмет, основные понятия. Москва: «Педагогика», 2004, №4.
8. Смирнов А.Д. Причинные аспекты методологии взаимодействия (Автореферат диссер. на соиск. ученой степени канд. психол. Наук). Москва, 2005.

9. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Yeni pedaqoji təsfəkkür: psixo-pedaqo-  
giaya giriş. Bakı: ADPU, 2008.
10. Бойко Е.У. Механизм умственной деятельности. Москва:  
«Педагогика», 1976.
11. Bayramov Ə.S. Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyət-  
Bakı: BDU, 1967.
12. Перро-Клермон А.Н. Роль социальных взаимодействий в разви-  
и интеллекта. Москва: «Педагогика», 1991.

## Инклюзивное образование и его методологический анализ **Резюме**

Инклюзивное образование направлено на детей (обучающихся), нуждающихся в специальной заботе. Оно одновременно обеспечивает различные нужды всех учащихся в обучении и служит развитию методологии принятия их как индивид. Кроме того, инклюзивное образование оценивается как процесс, обеспечивающий общеобразовательное удовлетворение нужд всех людей, нуждающихся в специальной заботе. В статье исследованы этапы исторического развития инклюзивного образования, роль семьи в организации инклюзивного образования и другие проблемы. Обобщены полученные результаты и подведен пакет соответствующих предложений.

## Inclusive education and its methodological analysis **Summary**

Inclusive education is directed on children (students), requiring special care. It simultaneously provides various needs of all pupils in training and development of methodology of their acceptance as the individual. Besides, inclusive education is appreciated as the process providing educational development for satisfaction of needs of all people, requiring special care. In article stages of historical development inclusive education, a role of a family in the organisation inclusive training and other problems are investigated. The received results are generalised and the package of corresponding offers is prepared.

# TƏLİM PROSESİNDƏ ALT STANDARTLARIN TƏTBİQİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Zöhrə Cəbrayılova,

Şabran şəhər R. Yusifov adına 2 nömrəli  
texniki fənlər təməyülli məktəb-liseyin müəllimi



**Açar sözlər:** Milli Kurikulum, məzmun standartları, məzmun xətləri, alt standartlar, alt standartların dəyişməsi, qiymətləndirmə, diaqnostik qiymətləndirmə.

**Ключевые слова:** Национальный Курикулум, стандарты содержания, линии содержания, подстандарты, изменения под стандартов, оценивание, диагностическое оценивание.

**Key words:** the National Curriculum, content standards, content lines, lower standards, change of standards, evaluation, diagnostic evaluation

Bildiyimiz kimi, 2010-cu ildə Milli Kurikulum təkmilləşdirmək üçün onun davamı olan “Ümumi təhsil sisteminin dövlət standartları və proqramları (kurikulumlari)” kimi konseptə sənəd qəbul edilmişdir. Bu sənədin köməyi ilə bütün fənlər üçün məzmun standartlarının tədris prosesində reallaşması yolları açıqlanıb, təhsil işçilərinə təqdim edilmişdir.

Hər bir fənn üzrə məzmun xətləri, əsas məzmun standartları və alt standartlar tək-tək mövzuların tədrisini tamamlayıb. Hazırda bunlardan ümumtəhsil məktəblərinin ibtidai siniflərində geniş şəkildə istifadə olunur. Gözlənilən nəticələr artıq özünü göstərməkdədir.

Ana dili və riyaziyyat təlimi ilə əlaqədar alt standartların tərtib, tətbiqi və qiymətləndirilməsinə verilən tələbləri nəzərdən keçirək.

Hər bir fənn üzrə mövcud məzmun xətlərinə uyğun əsas məzmun standartları, onun əsasında isə alt standartlar tərtib edilir. Məzmun xətləri, demək olar ki, bütün təhsil pillələrində eyni qalır. Məzmun standartları qismən, alt standartlar isə daim dəyişir. Əsas standartların mahiyyətini açıqlayan alt standartlar şagirdlərin bacarıqlarının sinifdən sinfə keçədikcə təkmilləşdiyini göstərir. Alt standartların inkişafetdiricim formada dəyişməsini açıqlayaq:

- I. Məzmun xətti – dinləyib -anlama və danışma yerinə yetirilir.
- II. Məzmun standartları – dinlədiyi fikri anladığını nümayiş etdirir.
- III. Alt standart – dinlədiyi sadə fikrin mahiyyətini şərh edir.

Bu üç ardıcılılıq birlikdə belə ifadə olunur:

1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir.

Qeyd etdiyimiz alt standartda ana dili üzrə 1-ci məzmun xətti, 1-ci standart və 1-ci alt standart birləşdirilərək qarşıya qoyulan məqsədi konkretləşdirir. Müəllim hər hansı mövzunu tədris edərkən təlim məqədərinin təyin olunmasında həmin alt standartlardan istifadə etməlidir.

Alt standartın dəyişməsinin necə baş verdiyini müşahidə edək.

2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir. Bu məzmun standartından aşağıdakı alt standartlar alına bilər:

1.2.1. Müşahidə etdiyi əşyalar, hadisələr haqqında və şəkillər üzrə işir; 1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir; 1.2.3. Nitqində sadə bədii ifadələrdən istifadə edir; 1.2.4. Nitqində müvafiq jest, nüzikalardan istifadə edir.

Məzmun xətti və əsas məzmun standartına nisbətən alt standart 4-ə dər dəyişdi. Standartın gücündən asılı olaraq bu say xeyli arta bilər.

Sınıf pillələri yüksəldikcə eyni məzmun xətti və əsas standartdan əman alt standartların mahiyyəti də dəyişir. Bu dəyişikliklər şagirdlərin ələndikləri bilik və bacarıqları nümayiş etdirərkən özünü göstərir. -Bir nümunəni nəzərdən keçirək.

I sinif. 1.1. Şagird dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir. 1.1.2. Dinlədiyi münasibət bildirir.

II sinif. 1.1. Şagird dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Sual verməklə dinlədiyi fikrin mahiyyətini aydınlaşdırır. 1.1.2. Dinlədiyi fikrə münasibətini əsaslandırır.

III sinif. 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Dinlədiyi fikir ətrafında müzakirələrdə öz münasibətini bildirir. 1.1.2. Dinlədiyi fikirləri təhlil etməklə mövqeyini şərh edir.

IV sinif. 1.1. Şagird dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Dinlədiyi mövzu barədə müxtəlif fikirləri ümumiləşdirərək yeyir. 1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf etdirir.

Ana dili və digər fənlər üçün bu silsiləni bütün məzmun xətlərinə, həm standartlara uyğun şəkildə davam etdirmək olar.

Riyaziyyat fənni üzrə məzmun xətləri:

1. ədədlər və əməllər; 2. cəbr və funksiyalar; 3. həndəsə; 4. ölçmələr; statistika və ehtimal.

Ana dili fənnində alt standartlarla əlaqədar müşahidə etdiyimiz uyğunluqlar riyaziyyat fənnində də özünü göstərir, şagird: 1.1.1. dairəsində bir-bir düzüncə və tərsinə sayıır. 1.1.2. On dairəsində iki-təmik sayıır. 1.1.3. İyirmi dairəsində ədədləri oxuyur və yazır. 1.1.4. bir ədədə uyğun əşya qrupunu müəyyən edir. 1.1.5. Əşyalar çoxlu-

ündan tələb olunan sayıda əşyani ayırrı. 1.1.6. Böyük ədədin çox sayıda əşya qrupuna uyğun olduğunu nümunələrlə göstərir və s.

Müasir təhsilalma prosesində ibtidai siniflərdə istifadə etdiyimiz tədris proqramları, iş dəftərləri, dərsliklər, müəllim üçün metodik vəsait və əlaqəli təlim vasitələri məzmun xətləri, məzmun standartları və alt standartlar əsasında tərtib edilmişdir. Əldə olan tədris planları, qiymətləndirmə materialları tələb olunan standartları reallaşdırmaq üçün qiymətli vasitələr il boyu müxtəlif təlim texnologiyalarından istifadə edilərək öyrədilən tədris vahidləri və mövzular hər bir fənn üçün nəzərdə tutulan alt standartları şagirdlərin həqiqi biliyinə çevirir. Alt standartların reallaşdırma müxtəlif qiymətləndirmə proseslərində də müşahidə edirik. Standartların mənimsənilməsinə doğru şagirdlərin bilik və bacarıqlara yiyələnmə ardıcılığını izləyən formativ qiymətləndirmə zamanı alt standartların tətbiqi üzə çıxır. Bunlar aşağıdakılardır ola bilər:

- şagirdin gündəlik dərsə hazırlığı, hər bir mətni intonasiya ilə, şübhəli, sürətli oxuması, ona münasibət bildirməsi, sərbəst sual verməsi, müzakirələrdə iştirak etməsi, müxtəlif meyarlara uyğun qiymətləndirməsi;
- müxtəlif yazı nümunələrinə əsaslanaraq, dil və yazı qaydalarında istifadə edərək imla, ifadə, inşa, esselər yazması;
- qrup daxilində işləməsi, işini təqdim etməsi, nəticələr çıxarması;

Məktəbdə alt standartların qiymətləndirilməsi (ayrı-ayrı siniflər üzərində) bir sıra sənədlərdə öz əksini tapır. Bunlar aşağıdakılardır:

1. gündəlik qiymətləndirmə jurnalı (qeyri-rəsmi);
2. dövlət sənədi olan əsas jurnal (Bu jurnalda kiçik, böyük summativ qiymətləndirmələr, yarımillik və illik qiymətlər öz əksini tapır);
3. diaqnostik qiymətləndirmə dəftərləri;
4. imla dəftərləri;
5. inşa və esse dəftərləri;
6. çoxlu sayıda, müxtəlif məzmunlarda test nümunələri;
7. həmin testləri vaxtında qiymətləndirmək üçün cavab kartı dəftərləri;
8. hər bir şagird üçün qiymət meyari cədvəlləri;
9. şagird gündəlikləri;
10. rollu oyunlar;
11. portfolio.

Bütün materiallar toplanaraq bu qovluqda saxlanılır.

Belə nəticəyə gəlirik ki, hər bir fənn üçün nəzərdə tutulan məzmun xətlərinən əsas məzmun standartları və alt standartlar alınır. Mövzuların tədrisində bunlardan istifadə edilərək təlim məqsədləri təyin olunur.

III sinifdə Azərbaycan dilindən dərs nümunəsini təqdim edirik.

Dərsin mövzusu: Felin zamana görə dəyişməsi.

Standartlar: 4.1.5; 4.1.6.

Məqsəd:

- əsas nitq hissələrindən biri olan fələ aid ilkin məlumatları mənimşəyir;
- felin zamana görə dəyişməsini mənimşəyib təcrübədə tətbiq edir;

**İş forması:** böyük qruplarla, siniflə iş.

**Metodlar və priyollar:** beynin həmləsi, klaster, müzakirə.

**İnteqrasiya:** həyat bilgisi, riyaziyyat, təsviri incəsənət.

**Resurslar:** dərslik, iş dəftəri, işçi vərəqləri, kompyuter, proyektor, makatlar.

### Dərsin gedisi:

**Motivasiya.** (5 dəq.) Proyektor vasitəsilə ekranda müxtəlif əşyaların olduğunu həyətin təsviri əks etdirilir. Ad, əlamət miqdar və hərəkət bilən sözlərlə əlaqədar şagirdlərin fikirləri dinlənilir, çox sayıda suallar cavab axtarılır və tapılır. Daha sonra yazı taxtasından şaxələnmə priyuna əsaslanaraq hazırlanmış plakat asılır.

İstiqamətləndirici sualların köməyiylə şagirdlər sual işaretinin altın “Nitq hissələri” cavabını tapırlar.

**Tədqiqat suali:** (2 dəq.) Hərəkət bildirən sözər hansı suallara cavab verir?

Problemin həlli üçün şagirdlərə istiqamətləndirici tapşırıqlar verilir:  
1.Oxuyur, oynayır, gəlir, yazır, işləyir.

2.Oxudu, oynadı, gəldi, yazdı, işlədi.

3.Oxuyacaq, oynayacaq, gələcək, yazacaq, işləyəcək.

Tapşırıqlarda fellər hansı zamanlarda işlənib?

Şagirdlərin fikirləri öyrənilir.

**Tədqiqatın aparılması.** (15 dəq.) Şagirdlər qruplara bölündürülər. Gruplara işçi vərəqləri paylanır.

#### İşçi vərəqi № 1 (İsim qrupu)

Orda gördüğünüz əşyaların hərəfelin məsələ formasında işlədin. Formasının şəkilçilərini və suyzın.



#### İşçi vərəqi № 2 (Sifat qrupu)

Şəkillərdə gördüğünüz əşyaların hərəkətini indiki zamanda işlədin. Şəkilçilərinin və suallarını yazın.



### İşçi vərəqi № 3 (Say qrupu)

Şəkillərdə gördünüz əşyaların hərəkatını gələcək zamanda işlədin. Şəkilçilərinin və suallarını yazın.



### İşçi vərəqi № 4 (Fel qrupu)

Şəkillərdə gördünüz əşyaların hərəkatini keçmiş zamanda işlədin. Şəkilçilərinin və suallarını yazın.



### **Məlumatın müzakirəsi (15 dəq.)**

Qrup liderləri işçi vərəqlərini yazı taxtasından asaraq işlərini təqdim edirlər.

Müzakirə sualları dərslikdə və iş dəftərində verilmiş test tapşırıqları əsasında hazırlanmışdır.

#### **Testlər**

- Hansi bənddə “çix” felı keçmiş zamanın inkar formasında işlənmişdir?  
a) çıxdı                    b) çıxmadı                    c) çıxmayacaq
- Hansi bənddə “oxu” felı indiki zamanın inkar formasındadır?  
a) oxumur                    b) oxuyur                    c) oxuyacaq
- Hansi bənddə “ört” felı gələcək zamanın təsdiq formasındadır?  
a) örtəcək                    b) örtmür                    c) örtməyəcək
- Hansi cümlədə fel indiki zamanda işlənmişdir?  
a) Mən böyüyəndə həkim olacağam.  
b) Həkim xəstəni yoxlayır.  
c) Uzaqdan ayaq səsləri eşidilirdi.
- Hansi cümlədə fel keçmiş zamanda işlənmişdir?  
a) Anam xörək bişirdi.  
b) Elşən kitab oxuyur.  
c) Nənəm sabah biza galəcək.

**Nəticə və ümumiləşdirmə (3, dəq.).** Fel haqqında əsas məlumatlar yiğcam şəkilçilərlərə çatdırılır. Fel əsas nitq hissələrindən biridir. Varlıqların hərəkatını bildirəcək fel deyilir. Felin üç zamanı var: *keçmiş zaman, indiki zaman, gələcək zaman*. Hərəkətin icrası bu zamanlara görə dəyişdiyi üçün fel *nə edir?*, *nə etdi?*, *nə edəcək?* suallarından birinə cavab verir. Məsdər formasında işləndikdə isə *nə etmək?* suallının cavab verir.

**Ev tapşırığı (2, dəq.):** *oxu, oyna, işla* fellərini indiki, keçmiş və gələcək zamanlardan cümlələrdə işlədib, dəftərinizə yazın.

**Qiymətləndirmə və refleksiya (3 dəq.) Qiymətləndirmə meyarlar cədvəlinə əsasən**

**Qiymətləndirmə cədvəli**

| Oruplar<br>Meyarlar             | İsim<br>qrupu | Sifət<br>qrupu | Say<br>qrupu | Fel<br>qrupu |
|---------------------------------|---------------|----------------|--------------|--------------|
| Əməkdaşlıq etmək                | 5             | 5              | 5            | 5            |
| Sakitliyə aməl etmək            | 5             | 4              | 5            | 5            |
| Tədqiqat aparmaq                | 5             | 5              | 5            | 5            |
| Təqdim etmək                    | 5             | 4              | 5            | 5            |
| Nəticə çıxarmaq və tətbiq etmək | 5             | 4              | 4            | 5            |

**Ədəbiyyat**

1. Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası. (Milli Kurikum). Bakı: "Azərbaycan məktəbi", 2007, №2.
2. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı: "Təhsil", 2008.
3. Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə konsepsiyası. Bakı: "Azərbaycan müəllimi", 2009, 6 fevral.
4. Kərimov Y.Ş. "Təlim metodları", Bakı: RS "Poliqraf" MMC, 2009.

**Разработки, осуществление и оценивание подстандартов, имеющие особое значение в новом учебном процессе**

**Резюме**

В статье речь идет о составлении, внедрении и оценивании подстандартов. Указывается, что содержательные линии по каждому предмету в отдельности определяют преподавание темы о стандартах и подстандартах. Следует учесть, что повышение ступени класса меняется и сущность подстандартов. В статье указывается также практике организации подобных уроков.

**Development, implementation and otsenivnie substandards of particular importance in the new learning process**

**Summary**

The article focuses on the establishment, implementation and evaluation of standards. It is noted that substantial line of Kajo subject individually complete teaching of the topic of standards and substandards. It should be noted that as level and nature of class changes substandards. The article deals with the issues of organizing such class/

# YENİ TƏLİM TEKNOLOGİYALARINDAN İSTİFADƏ DÖVRÜN TƏLƏBİDİR

Sevinc Babayeva,

AMİ-nin ibtidai təhsilin pedaqogikası və metodikası  
ixtisası üzrə II kurs magistri



**Açar sözlər:** Milli Kurikulum, təhsil islahatı, təlim texnologiyaları, təhsil islahatının prinsipləri, pedaqoji innovasiyalar, təlimin texniki vasitələri, psixoloji mühit.

**Ключевые слова:** Национальный Курикулум, новые обучающие технологии, реформа образования, принципы реформы образования, педагогические инновации, технические средства обучения, психическая среда.

**Key words:** National Curriculum, new education technology, educational reform, the principles of education reform, educational innovation, technical training, psychological environment.

Müasir dövrdə sürətlə dəyişən zamanın tələblərinə uyğunlaşmaq üçün təhsil sahəsində də durmadan inkişaf etmək zərurəti yaranır. Bu, xanqan qüvvələr tərəfindən qloballaşmanın milli xüsusiyyətləri ləğv etmə aktuallaşdırıldığı şəraitdə mühüm aspektidir. Elmi axtarıcılıq, kreativ düşünür, tədqiqatçılıq, novatorluq, tənqid-i-yaradıcı təfəkkür və qlobal düşüncə hökm sürdüyü indiki dövrdə hər bir insan bu faktorlarla ayaqlaşa biləcək qabiliyyətlərə malik olmalıdır. Bu məqsədə nail olmaq üçün son illər təhsil sahəsində bir çox islahatlar aparılmışdır. Belə ki, Azərbaycanda dövlətin müstəqilliyinin yaranmasından sonra ictimai – siyasi mənzərənin, ideologiya baxışlarının köklü sürətdə dəyişməsi, iqtisadiyyatda bazar münasibətlərinin bərqərar olması, inkişaf etmiş ölkələrə ineqrasiyanın güclənməsi, sənaye iqtisadi tərəqqini şərtləndirən sağlam rəqabətə imkanların açılması, əmək bazarında universal bilik və bacarıqlara malik mütəxəssislərə olan tələbat artması təhsil sahəsində ciddi islahatların aparılmasına təkan vermişdir.

Azərbaycanın təhsil sistemində aparılan islahatlar dünya təcrübəsinə öyrənməyə, müqayisələr aparmaqla müvafiq nəticələr çıxarmağa, indiyədə mövcud olanları saf-çürük etməyə, keçdiyimiz yola tənqid-i nəzər salaraq ona obyektiv qiymətləndirməyə geniş imkanlar açır. Bu, yalnız təhsilin məzminə deyil, onun idarə olunması, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə də aiddir.

Ən başlıcası budur ki, təhsil sahəsində təhsilin məqsədlərinə, onun məzmununun müəyyənləşdirilməsinə, təlim-tərbiyə proqramlarının həyata keçirilməsi və bu prosesdə müəllimin roluna, metodlar sisteminin tətbiqinə.

İslahat ve vasıtaların seçilməsinə yeni baxış, müasir yanaşma tərzi formalaşır. Məhz bu yeni yanaşma tərzi İslahat Programında yer alan yeni təlim texnologiyalarında öz əksini tapır.

Təhsilin keyfiyyətini yaxşılaşdırmaq və bununla da XXI əsrə ölkənin siyasi və iqtisadi tələbatını təmin etmək təhsil sahəsində islahatın əsas məqsədi kimi qarşıya qoyulmuşdur. Təhsil sahəsində İslahat Programının tərəfələr həyata keçirildiyi bir dövrdə Azərbaycan təhsili milli zəminə, demokratikləşdirmə, fərdiləşdirmə, humanitarlaşdırma, humanistləşdirmə, dişsiyallاشdırma prinsiplərinə, bəşəri dəyərlərə söykənərək uğurlu addımlar tətbiq etmə, varislik prinsipini, müsbət tarixi ənənələri nəzərə almaqla yeni milli təlim sistemini yaradır.

Təhsil İslahatında nəzərdə tutulmuş əsas istiqamətlərdən biri olan təqəjiji innovasiyalardan, təlim texnologiyalarından istifadə edərək şagirdlərin idrak qabiliyyətini inkişaf etdirən, onları müstəqil qərarlar çıxarmağa töhfələr, onlarda fəal həyat mövqeyi formalaşdırıran metodların təlim prosesinə gətirilməsidir.

İslahat programı "təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun - tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab etmə, milli zəminə, bəşəri dəyərlərə əsaslanan bütün qrupların fəaliyyətini alanın mənəfeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni sisteminin yaradılmasını mühüm vəzifələrdən biri kimi irəli sürür. Yeni texnologiyalarının tətbiqində əsas məqsəd kimi qarşıya qoyulan bu metodlar onların müasir zaman çərçivəsində nə dərəcədə əhəmiyyətli olduğunu bariz nümunəsidir. Yeni təlim texnologiyaları orta təhsil məkanını ədən şəxsin müstəqil həyata kamil insan kimi atılmasına, onun sağlam fəaliyyəti və həyat tərzinə, dövlətçilik və vətəndaşlıq mövqeyinə malik olmağı zəruri hallarda məsuliyyəti üzərinə götürməyi, müstəqil qərarlar qəbul etməyi, cəmiyyətin fəal, rəqabətə davamlı üzvü olmasına zəmin yaratır. Bu keyfiyyətlər müasir dövrdə yeni təlim texnologiyalarının zəruri bir daha sübut edir.

Müasir dövrdə yeni texnologiyaların tətbiqi müəllimin, onun əməyinin, işlədilən, nəticə etibarilə, şagirdlərin iş metodunun əsaslı şəkildə dəyişmətələb edir. Şagirdlərin hazır şəkildə bilik almalarına, bilik almaq üçün müstəqil axtarışlar aparmalarına, yenidən hasiletmə və yaradıcılıq fəaliyyətini yaddaşa, təfəkkürə istinad etmələrinə, öyrənməyə maraqlarına, nəzəriyyətmətləndirməyə münasibətləri dəyişməli, fəaliyyətləri yeniləşməlidir.

Yeni təlim texnologiyalarının tətbiqi müəllimdən ilk növbədə yaradıcılıq, tərbiyətli tələb edir. Bunun üçün qabaqcıl iş təcrübəsini bilmək, ondan istifadə etmək hələ kifayət deyil. Sınıf müəllimi öz üzərində ciddi işləməli, nəzəriyyəni artırmalı, metodiki ədəbiyyatı müntəzəm izləməli və hər dərsə xüsusluq görməlidir, çünki yeni təlim texnologiyalarına əsaslanan dərs dən böyük zəhmət tələb edir.

Pedaqoji əməyin mənəvi və əşyavi vasitələri, pedaqoji texnika və təlim texniki vasitələri arasında qanunauyğun əlaqə mövcuddur. Pedaqoji texnikanın effektivliyi bir çox cəhətdən müəllimin əşyavi, xüsusilə texniki vasitələrdən istifadəsinə istinad edir. Öz növbəsində, əşyavi və xüsusilə texniki vasitələrin tətbiqinin effektivliyi onların pedaqoji texnika ilə necə birləşdirilməsindən asılıdır. Pedaqoji texnikanın imkanları böyük dür. Onlar müəllimlər və fiziki qüvvəsi, onun əmək şəraiti ilə əlaqədardır.

Müəllim və şagirdlərin arasında olan münasibətin, psixoloji mühitin yaşdırılması yeni təlim metodlarının tətbiq edilməsinin əsas şərtidir. Şagird hörmətlə yanaşmaq, ona etibar hissi, cavabların obyektiv qiymətləndirilməsində müəllimə qarşı hörmət, özünənin hissi yaradır, müvəffəqiyətsizliyə olmasına dair qorxunu aradan götürmiş olur. Yeni pedaqoji texnologiyaların tədrisə tətbiqində məqsəd ondan ibarətdir ki, planlı şəkildə şagird fəaliyyətinin interaktivliyi əsas götürülsün.

Bunun üçün fasılısız təhsil sistemi radikal olaraq yenidən strukturlaşdırılmalıdır, ümumi təhsilin milli kurikulumunun səmərəli tətbiqinin həyata keçirilməsi üçün təhsil sistemində müəllim hazırlığının sistemi modernləşdirilmə və beynəlxalq təcrübə nəzərə alınaraq yeni pedaqoji texnologiyaların tətbiq inkişaf etdirilməlidir.

### Ədəbiyyat

1. Mehrabov A.O., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji texnologiyalar. Bakı: "Mütərcim", 2006.
2. Kərimov Y.Ş. Təlim metodları. Bakı: «RS Poliqraf» MMC, 2007.
3. Kərimova E.Y. Mühazira mətnləri. Bakı: AMİ, 2010.

### Использования новых обучающих технологий

#### требование современности

#### Резюме

Чтобы соответствовать быстро меняющейся современности, необходимо постоянное развитие образования. Для развития у младших школьников творческого мышления, умения проводить научный поиск, высказывать новаторские и критические мысли, возникла необходимость использования новых обучающих технологий в области образования.

### The using new training technologies is the requirement of new time

#### Summary

There is a necessity for developing constantly in education field in order to adapt to the demands of the rapidly changing world in modern time. It creates demand for applying of new training technologies in education field, in order the pupils to gain the creative thinking, scientific search, innovative ideas, research critical and creative thought.

## **MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏLƏRDƏ YENİ PEDAQOJI TEKNOLOGİYALARDAN İSTİFADƏNİN İMKANLARI**

**Xumara Səlimxanova,**  
pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent

**Açar sözlər:** yeni pedaqoji texnologiyalar, idarəetmə demokratikləşdirilməsi, planlaşdırma, təşkilet, təbərik və nəzarət, psixoloji diaqnostika, testlər və məktəblər, yeni təlim metodları.

**Ключевые слова:** новые педагогические технологии - демократизация, организация, руководство и мониторинг, психологическая диагностика, тесты и анкеты, новые методы обучения.

**Key words:** new teaching technologies, the democratization, of the organization, management and monitoring, diagnostics psihologicheskaya diaagnostika, tests and forms, new teaching methods.

Azərbaycanda təhsil sisteminə yeniliklərin gətirisi müasir dövrdə qarşıda təhsilin dünyəvi, məbəşəri mövqedə yeniləşdirilməsi və uşaq şəxsiyyətinin formallaşdırılması məsələləri durur.

Yeni pedaqoji texnologiyalardan danışmazdan əvvəl onun nə olduğunu bildirəndən sonra təhsil sistemindən çıxarılmışdır.

Texnologiya nədir? *Texnologiya* yunanca (*techēlogos*) sənət, peşə və - elm, təlim sözlərinin birləşməsindən yaranıb, «sənət və peşə haqqında deməkdir. O, texnikanın inkişafı əsasında yaranmış, pedaqoji elm -ində təşəkkül taparaq formallaşmışdır. Hazırda pedaqoji texnologiyalarla -sənət terminləri, istilahları məlumdur. Onlar təlim prosesinin fəaliyyət modelini açıqlasa da, mahiyyət etibarilə təlim-tərbiyə prosesinin metodunu -sociyyələndirir.

Təhnologianın əsas vəzifəsi - təlimdici sistemin bütün elementlərini -ib, pedaqoqun işini məqsədyönlü prosesə çevirməkdən ibarətdir.

Pedaqoji texnologiyalar optimal didaktik proses olub, təlim-tərbiyə işi metod və vasitələri haqqında biliklərin möcmusudur. Hazırda təlim prosesini pedaqoji texnologiyaların köməyi ilə idarə olunur.

Pedaqoji texnologiyalar 1879-cu ildə rəsmi olaraq təhsil sistemində -iç olunmuşdur. XX əsrin 60-cı illərində kütləvi olaraq əvvəl ABŞ, sonra -da Avropa məktəblərində təsdiq olunmağa başlanılmışdır. Görkəmli əcnə-pedaqoqlardan S.Keroll, B.Blüm, D.Brüner, Q.Qey, B.Kosratelli,



N.F.Talizin, P.Qalperin, Y.K.Babanski, L.V.Zankov, D.V.Elkon, L.Y.Zorina, V.V. Davidov, L.S.Viqotski, Azərbaycanda isə professorlar, Ə.Ə. Əlizadə, Ə.X. Paşayev və başqaları təlimin nəzəri və təcrübi məsələrinin həsr edilmiş tədqiqat əsərlərində yeni pedaqoji texnologiyalar haqqında qiyomatlı fikirlər söyləmişlər.

Hazırda pedaqoji texnologiyaların əksəriyyətinə pedaqoji-didaktika, sosial-pedaqoji, kibernetika, idarəetmə metodları daxildir.

Demokratik təhsil sistemində fəaliyyətə başlayan hər bir pedaqoq yənə pedaqoji texnologiyaların mahiyyətini, rəhbərlik və idarəetmənin prinsiplərinin dəqiq bilməlidir. Bu, ona fəaliyyət göstərdiyi müəssisənin mürəkkəb məxanizmini öyrənmək, tərbiyəçi-pedaqoq, uşaqlar valideyn, icra və inzibati müəssisələrlə işgüzər münasibətlərdə tələb olunan qaydaların səriştəli həyata keçirilməsi üçün lazımdır.

Tədqiq etdiyimiz problemlə bağlı bir-neçə idarəetmə metodlarını aradıraraq, təlim prosesində onları tətbiq etməyi məsləhət bildik.

Təhsil sistemində idarəetmənin demokratik prinsiplər əsasında qurulması yeniləşmə deməkdir. İdarəetmə humanist xarakter daşımalıdır. Onun özü-nəməxsus funksiyaları – planlaşdırma, təşkiletmə, rəhbərlik və nəzarət temi mövcuddur.

**Planlaşdırma** məktəbəqədər müəssisənin rəhbəri təlim və tərbiyə prosesinə nəzarətin təşkilini planlaşdırır və istiqamətlərini müəyyənləşdirir, pedaqoq-tərbiyəçilərin pedaqoji nailiyyətlərini yekunlaşdıraraq qərar qəbul edir.

**Təşkiletmə** dedikdə, məktəbəqədər müəssisə rəhbərinin təlim və tərbiyə məsələləri ilə bağlı qarşıya qoyduğu məqsədə çatmaq üçün planlaşdırılmış lərin yerinə yetirilməsi strukturunu tərtib etməsi nəzərdə tutulur.

**Rəhbərlik** dedikdə, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün məktəbəqədər müəssisə rəhbərinin görüləcək işləri planlaşdırılmış məsələlərə uyğunlaşdırması nəzərdə tutulur.

**Nəzarət** isə birbaşa planlaşdırma ilə bağlı olub, təlim prosesində qarşıya qoyulmuş məqsədin təmin olunmasına xidmət edir.

Demokratikləşmə dövründə təhsilin keyfiyyətinin yüksək olması idarəetmə nəzarətin səviyyəsi ilə müəyyən edilir. Pedaqoji prosesdə iştirak edənlərin fəaliyyətinin yüksək səviyyədə olması təhsilin keyfiyyətini təmin edir. Tərbiyəçi-pedaqoqun fəaliyyətində təhsilin keyfiyyəti təlim-tərbiyə planının program və metodik göstərişlərin, təlim materiallarının, tədrisin maddi-tekniki bazasının tələblər baxımından yerli-yerində olması ilə səciyyələnir. Metodik təlimatlar təhsilin keyfiyyətini yüksəldir. Bu işdə təhsil müəssisəsinin rəhbər işçiləri, tərbiyəçilər, uşaqlar və valideynlər iştirak etməlidirlər.

İdarəetmənin əsasını rəhbərlik təşkil edir. İdarəetmə zəncirində əsas halaqası olan məktəbəqədər müəssisə rəhbəri hansı pedaqoji, psixoloji və şəxsi keyfiyyətlərə malik olmalıdır?

- təşkilatçılıq bacarığı;

- pedaqoji işin incəliklerini bilmək;
- yüksək ixtisas hazırlığı;
- demokratik prinsiplərə yiyələnmə qabiliyyəti;
- müxtəlif tədris metodlarına yiyələnmək;
- intizamı təmin etmək;
- tərbiyəçilərin işi üzərində nəzarəti təmin etmək;
- tərbiyəçilərin qabiliyyət və bacarıqlarına uyğun iş bölgüsü aparmaq;
- problemlərin həlli zamanı düzgün qərar çıxarmaq;
- özünü tələbkər olmaq;
- öz nöqsanlarını görmək və başqalarını səbirli dinləmək;
- tərbiyəçilərin nöqsanlarını göstərmək və bunların aradan qaldırılmasına çalışmaq;
- inandırmaq bacarığı;
- insanları tanımaq və seçmək bacarığı;
- ümumi intellektual inkişaf; ziyalılıq, idarəetmə mədəniyyəti, uzaqgözlük, erudisiya, ünsiyyət.

İdarəetmədən evvəlcə özünü idarə etməyi bacarmalıdır. Öks təqdirdə, demokratik idarəetmədən danişmaq qeyri-mümkündür.

Məktəbəqədər müəssisəsinin rəhbəri dövlət ictimai idarəetmədən demokratik idarəetməyə keçməyə hazır olmalıdır. O, rəhbərlik etdiyi kollektiv və mənəviyyətlə işləməyi bacarmalı, idarəetmənin psixoloji incəliklərindən baş çıxmalıdır. İdarəetmədə demokratik prinsiplərə əməl olunduqda müəssisədə demokratik mühit yaranır. Demokratik mühitin yaranmasında rəhbərlik tərbiyəçilər əsas qüvvədir. Belə ki, tərbiyəçi öz peşə ustalığı, ideya-siyasi islamatlılığı, şəxsi mənəvi keyfiyyətləri, uşaqlara isti münasibəti ilə rəhbərlik etdiyi qrupda əlverişli emosional-psixoloji iqlim yaradır, uşaqların bilişimliliyyət və bacarıqlarının ahəngdar inkişafına təsir edir. O, təlim-tərbiyə mənşəyalarının yerinə yetirilməsinə rəhbərlik və nəzarət edərək «tərbiyəçi», «uşaq-kollektiv», «valideyn-uşaq bağçası» əlaqələrinin formallaşmasına yaratmalıdır. Tərbiyəçinin vəzifə borcuna aşağıdakılardaxildir:

- qrupda təlim-tərbiyə işinin təşkili;
- qrup otağının sanitar-gigiyenik təmizliyinə cavabdehlik;
- uşaqların ailə və məşət şəraitini öyrənmək, onların normal tərbiyəsinə valideynlərə pedaqoji təsir göstərmək;
- azı ayda iki dəfə hər bir uşağın evinə baş çəkmək, onun yaşayış tərzi təməş olmaq;
- hər üç-dörd aydan bir tematik valideyn iclası keçirmək;
- qrupun qəbul otağında valideyn guşəsi təşkil etmək, vaxtaşırı uşaqlaşdırmaq, təlim-tərbiyəsi, qidalanması, evdə məşətinin təşkili, mədəni aktivitəti və s. haqqında məlumat vermək;
- valideynlər üçün açıq qapı günləri təşkil etmək;

- uşaqlar üzerinde müntəzəm müşahidə aparmaq nəticələri gündəlik qeyd etmək;
- uşaqların həyatında problemlər baş verərsə, onlar haqqında müəssis rəhbərliyini xəbərdar etmək və onları aradan qaldırmağa çalışmaq;
- hər bir uşaq üçün tərbiyə və təlim işinin gedişi və nəticələrini əks etdirən «Pedaqoji və psixoloji kart», hazırlamaq. uşaq haqqında psixoloji gündəlik yazmaq (il boyu).

Tədris ilinin əvvəlində, ortasında və sonunda uşaqların qabiliyyət bacarıqlarının səviyyəsini öyrənmək üçün onlarla diaqnostik iş aparılmalıdır. İşə başlamazdan əvvəl uşaqın ailəsi, əhatəsi, sağlamlığı, fiziki inkişaf yaddaşı, intellektual qabiliyyətləri və davranışları haqqında dəqiq məlumat toplamaq lazımdır. Bu, tərbiyəçiyə uşaqın təlim-tərbiyəsində qarşıya çıxan problemlərin həllində yardımçı olar və bu proses diaqnostika adlanır.

**Diaqnostika** yunanca *diagnostikos* – müəyyən edən deməkdir. Pedaqoqikada diaqnostika öyrənilən subyekt, obyekt və ya proses haqqında əvvəlcədən informasiya almaq üçün istifadə edilən qaydadır, başqa sözlə diaqnostika əvvəlcədən «öyrənmək, dərk etmək, müəyyən etmək» deməkdir.

**Psixoloji diaqnostika** zamanı insan psixologiyasının müxtəlif tərəflərində haqqında məlumatlar əldə edilir. Tərbiyəçi hər bir uşaq üçün diaqnostika məlumat cədvəli tərtib etməlidir. Ümumiyyətlə, diaqnostika vasitəsi uşaqların əqli inkişafının səviyyəsi, keyfiyyətləri və qabiliyyətləri öyrənilir. Hər hansı bir keyfiyyət və ya xüsusiyyət öyrənilərkən uşaq sınadandan keçirilir. Sınaq zamanı şifahi test və oyunlardan istifadə edilir. Testlər fənlər üzərində hazırlanır, məsələn, nitq inkişafı, riyaziyyat, ətraf aləmlə tanışlıq və s.

Test – standartlaşdırılmış sınadır. O, uşaqların intellektual qabiliyyətlərinin üzə çıxarılması üçün tərbiyəçiyə lazımlı olan vasitələrdən biridir. Test və anketlər vasitəsilə uşaqın intellektual səviyyəsini, xarakter xüsusiyyətlərini öyrənmək, ona əlverişli şəraitdə işləmək və yaradıcılıqla məşğal olmaq imkanları yaratmaq mümkündür. Test və anket sorğularına verilən cavabların təhlili ümumi diaqnozun qoyulması işini tamamlayır.

Uşaq şəxsiyyətinin formallaşdırılmasında təhsilin demokratikləşdirilməsi və humanistləşdirilməsi prinsiplərinə riayət etmək vacibdir. Təhsildə humanistləşmə prinsipini həyata keçirmək üçün mütləq demokratikləşmə prinsipini gözləmək, yaradıcılıqla düşünən, müstəqil mühakimə yürütməyi bacaran demokratik dünyagörüşüne malik şəxsiyyət formallaşdırmaq lazımdır. Geniş imkanlara malik olan yeni təlim metodları – innovasiyalar bu baxımdan ən verişlidir. Məlum olduğu kimi, yeni pedaqoji texnologiyalardan, fəal təlim metodları uşaqların onlara vacib olan bilik, bacarıq və vərdişləri əldə etməsində mühüm vasitədir. Təlim zamanı tərbiyəçi və uşaq qarşılıqlı əlaqədə fəaliyyət göstərirler. Elə buna görə də bu, interaktiv təlim adlanır.

Tədqiqatlar göstərir ki, müasir didaktika hələ nöqsanlıdır. Bunun səbəbi yeni tədris metodları və priyomlardan təlimdə tam istifadə olunmamasıdır.

Hər bir təhsil müəssisəsinin tədris modeli olmalıdır. Bu çatışmazlıqların həlli təhsilin yeniləşməsi, islahatlarla bağlıdır.

Təhsil islahatının əsas tələbi təhsilin məzmununun yeniləşməsi, təlimdə yeni pedaqoji texnologiyaların tətbiq edilməsidir. İnkişaf etmiş ölkələrin təhsil sistemi təcrübəsindən çıxış edən pedaqoqların araşdırmaları göstərir ki, müasir dövrdə şəxsiyyətin formallaşdırılması təhsil sistemində olan bir çox nüvə problemlərin həlli ilə əlaqədardır.

Yeni pedaqoji texnologiyaların tətbiqi şəraitində təlimin başlıca prinsipi hərlikdə öyrənməkdir. Hazırda məktəbəqədər müəssisələrdə tətbiq olunan yeni təlim metodları və priyomları aşağıdakı müsbət cəhətlərinə görə ənənəvi metodlar və priyomlardan fərqlənir:

- 1) məşğələdə uşaqlarla səmərəli əks-əlaqənin təmin olunması, əməkdaş-şərait və estetik-emosional mühitin yaradılması;
- 2) tərbiyəçinin uşaqları pedaqoji prosesin bərabərhüquqlu iştirakçısı qəbul etməsi;
- 3) təlim metodlarının optimal seçimi, onların uşaqların yaşına, inkişaf əvvəcində uyğunluğu, sistem şəklində tətbiqi;
- 4) hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin və tədris, idrak imkannı nəzərə alınması;
- 5) məşğələdə təlimin inkişafetdirici aspektinin gücləndirilməsi, differen-şəndirilmə yolu ilə uşaqların bilik və bacarıqlarının artırılması;
- 6) uşaqların müstəqil fəaliyyəti, sərbəst rəy söyləmələri üçün münasib şəhərin yaradılması;
- 7) uşaqların programdan əlavə məlumatlarla təmin edilməsi;
- 8) uşaqlara «öyrənməyi öyrətmək» zəminində təlim vərdişlərinin aşılması;

Təlim prosesində interaktiv təlim metodlarının tətbiqi uşaqlarda müstəqil düşünmək, sərbəst fikir söyləmək, başqalarının fikir və mülahizələrinə münasibət bildirmək, bir-birilə sağlam rəqabət aparmaq kimi xüsusiyyətlər mövcudur. Əsas məqsəd isə öyrənməyi öyrətməkdir.

«Interaktiv» sözünün mənası «qarşılıqlı fəaliyyətə əsaslanan» deməkdir. Nəcə başa düşmək lazımdır? Interaktiv təlim metodları tərbiyəçinin tətbiqində ilə uşaqların müxtəlif informasiya mənbələri (şəkil, illüstrasiya, canlı ekranlar və s.) və ya qarşılıqlı fəaliyyət prosesində yeni biliklər əldə etməyə imkan verən təlim metodları və məşğələ formalarının möcəmusudur. Bu nüvə ilə əldə edilən bilik uşaqların yaddaşında uzun müddət qalır və yeri təməkdə təcrübədə tətbiq olunur.

Məktəbəqədər yaşı uşaqların tərbiyə və təlim işində aşağıdakı yeni təlim metodlarından və priyomlarından istifadə etmək məsləhət görülür:

1. əqli hücum;
2. söz assosiasiyaları;
3. rollu oyunlar;
4. işgüzar səs-küy;
5. cütlər və qruplarla iş və s.

**I. Əqli hücum.** Bu metoddan uşaqları həvəsləndirmək, hər hansı problemin həlli üçün konkret suallara cavab axtararkən istifadə olunur. Yeni mövzunun öyrədil-məsi zamanı əvvəllər əldə olunan bilikləri yاد salmaq, sonra yeni mənimməməyə əqli hücumla keçmək olar. Bu metoddan böyük və məktəbəqədər hazırlıq qruplarında, məşğolənin göstərilən mərhələlərində istifadə etmək olar:

- problemin həllini axtararkən;
- yeni mövzunun öyrədilməsi zamanı;
- yaradıcılıq tapşırıqları üzərində işi başa çatdırarkən.

Əqli hücum zamanı uşaqlara verilən suallar vasitəsilə onların intellektu səviyyələrinin artırılmasına nail olmaq mümkündür. Verilən suallar əvvəlcədən müəyyənləşdirilməli, problemi əhatə etməlidir. Cavablar təxəsəl, qısa ifadələr və konkret cümlələr şəklində olmalıdır. Yoldaşların fikirlərini təkrarlamayaq yol verilmir. Cavab vermək üçün uşağı məcburi etmək olmaz, o, suala sərbəst cavab verməlidir. Bu zaman uşaqları fəalişdirmaq və həvəsləndirmək, sonda cavabları qiymətləndirmək lazımdır. Cavab dəqiq olmadıqda uşaqların köməyi ilə onun dəqiqləşdirilməsinə nəticə olmaq lazımdır. Uşaqlar fikirləşə bilmədikdə əqli hücum dayanır.

Əqli hücum metodunu tətbiq edərkən kollektivdə ümumi müzakirə diskussiya aparmaq yaxşı nöticə verir. Bu metod həm tərbiyəçi, həm də uşaqlar üçün əlverişlidir, çünki bu zaman əşya və hadisələrin, insanların qarşılıqlı münasibətləri tədqiq və bir-birini dinləmək, yoldaşın fikrinə hörmət kim xüsusiyyətlər tərbiyə olunur.

**II. Söz assosiasiyaları.** Bu metoddan mövzunu öyrənməyə başlamazdan əvvəl uşaqların nələri bildiklərini və məşğolənin sonunda nəyi öyrəndiklərin müəyyənləşdirmək məqsədilə istifadə edilir, məsələn: «Nəyi öyrəndik? Bu sözü deyərkən daha hansı söz yadınıza düşdü? Öyrəndiyiniz sözə aid cümə qura bilərsinizmi? Bir cümlə deyin» və s.

Bu metodun tətbiqi zamanı uşaqların şüurunda ayrı-ayrı təsəvvürler arasında əlaqə yaranır.

**III. Rollu oyunlar.** Rollu oyunlara «yaradıcı oyunlar» da deyilir. Rollu oyunlara mövzusu həyatdan, məişətdən götürülmüş və uşaqlar tərəfindən improvisə edilmiş («Məktəb», «Metro», «Gəmi», «Aila») və s. oyunlar daxildir. Bu oyunlarda uşaqlar rolların ifaçısına çevrilirlər, məsələn, «Gəmi» oyununda gəminin kapitanı, matroslar, sərnişinlər iştirak edir. Tərbiyəçi oyunun məzmununu aydınlaşdırır və rolları bölüşdürür. Oyunun gedişində iştirakçılar dialoqa girir, qarşılıqlı fəaliyyət göstərirler. Oyun başlandıqdan sonra tərbiyəcə uşaqlara nəzarət etməli, çatınlık çəkən uşaqlara istiqamət verməlidir. Oyunun sonunda onun məqsədini, əhəmiyyətini uşaqlara çatdırmaq vacibdir.

Iştirakçılar üçün yaddaşa daxildir:

- iştirakçıların öz vəzifələrini dərk etmələri;
- səhnədə baş verən hadisələrə inamın olması;

- iştirakçılara bacarıq, xarakter və maraqlarına uyğun rolun verməsi;
- oyuna, xüsusiılıq, qəhrəmanın çıxışlarına hazırlaşmaq;
- oyunda tərəf-müqabili hiss etmək, onun sözünü kəsməmək, çıxışını qətəl izləmək;
- oyunun digər qaydalarına riayət etmək;
- təsvir olunan hadisəni qiymətləndirmək.

**IV. İşgüzar səs-küy.** Məşğələnin sürətini dəyişərkən bu metoddan istifadə olunur, məsələn, təbiyəcinin çıxışından sonra uşaqların yorğunluğunu qaldırmaq üçün onlara səhbət etmək, indicə eşitdikləri və gördükлəri müzakirə etmək imkanı verilir.

**V. Cütlər və qruplarla iş.** Bu metod uşaqların bir-biri ilə əməkdaşlıq, fikir mübadiləsi aparmaları üçün şərait yaradır. Hər uşaq öz fikrini sürür, sonra hamiliqliqla ümumi qərar qəbul edilir. Bu zaman kollektivdə on zəif uşaq belə fəallaşır, onda özüncə inam yaranır.

Adından məlum olduğu kimi, məşğələ zamanı uşaqlar cüt-cüt və ya 4-5-dən ibarət kiçik qruplara bölündürülər. Bu metoddan böyük və məktəbələrin qruplarında daha çox istifadə oluna bilər.

Uşaqlar cütlərə və ya qruplara bölündükdən sonra hər qrupun lideri seçilir. Tapşırıqlar izah olunur, onların yerinə yetirilməsinə vaxt məhdudiyyəti yulur. İş başa çatdıqdan sonra hər lider öz qrupunun işi haqqında hesabat verir və iş qiymətləndirilir.

Cütlər və qruplarla işləyərkən təbiyəçi uşaqların işinə müdaxilə etməli, yalnız ehtiyac olduqda onların köməyinə gəlməlidir.

Tədris prosesində interaktiv təlim metodlarının tətbiqi uşaqlarda müstədilşünəmək, sərbəst fikir söyləmək, başqalarının fikirlərini təsdiq və ya inetmək, bir-biri ilə sağlam rəqabət aparmaq və s. kimi xüsusiyyətlərin təqdim olunmasına şərait yaradır.

Məktəbəqədər təhsil müəssisələrində uşaqların məktəbə hazırlanmaları-əsas məqsədi onların inkişafı, təbiyə və təhsilini müasir tələblər baxımında təşkil etməkdən ibarətdir.

Uşaqların məktəbə hazırlığına verilən tələblərə onların psixoloji və ofisioloji xüsusiyyətlərinin öyrənilməsi, müvəffəqiyətli təhsil və təbiyətin təşkili əsaslarının müəyyənləşdirilməsi, gələcək I sinif şagirdlərinin keyfiyyətlərinin müəyyən olunması istedadlı uşaqların aşkarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi daxildir. Bu zaman da qeyd olunan prinsiplərə riayət etmək zəruridir:

- şəxsiyyətyönümlülük prinsipi;
- əyanılık prinsipi;
- şüurluluq prinsipi;
- inkişafetdiricilik prinsipi;
- nəticəyönümlülük prinsipi;
- əməkdaşlıq prinsipi.

Məktəbəqədər təhsil müəssisəsi təhsilin astanası olmaqla uşaqların obrad təfəkkürünü inkişaf etdirməklə yanaşı, onlarda fəal təlim, integrasiya məşğələlər prosesində idraki fəaliyyət vasitələri olan müqayisəli təhlil, təsnif, ümumilikdən istifadə etmə və nəticəyə gəlmək kimi bacarıqlar tərbiyə edir.

Böyük və məktəbəhazırlıq qrupunun uşaqları yaşıllar və həmyaşlıları ünsiyyətdə olmaq, mədəni davranış qaydalarını mənimsemək imkani mövcud olur, öz hərəkətlərində əxlaqi normaları rəhbər tutaraq onlara riayət edirlər.

Sosial davranış normalarının tərbiyə olunması prosesində onlar vətənpərvərlilik, insanpərvərlilik, digər xalqlara, millətlərə hörmət və toleranlıq kimi əxlaqi prinsiplərin tərbiyə olunmasına şərait yaranır.

İdraki inkişaf prosesində uşaqlar respublikamızın rəmzlərini – bayraqımızı, gerbimizi tanır, himnimizi ifa etmək bacarığına yiyələnlərlər. Onlar, öz ölkə şəhəri (kəndi, qəsəbəsi), ətraf ələm haqqında bildiklərini sadə, yiğcam, ardıcılız edir, fəsilləri, ilin aylarını fərqləndirməyi bacarırlar.

Uşaqları öz yaradıcılıq imkanlarından istifadə edərək rəsm etmə, müsiki dinləməyi, mahnı ifa etməyi, rəqs etməyi bacarırlar.

Beləliklə, məktəbəqədər təhsil müəssisələrində təsdiq edilmiş təlim və tərbiyə programı məktəb təliminin tələblərinə uyğunlaşdırılaraq həyata keçirilir.

Məktəbəqədər təhsil müəssisəsi ilə məktəbin qarşılıqlı əlaqəsi nəzərdən keçirilir, pedaqoji cəhətdən düzgün, varislik prinsipi əsasında qurulmuş təlim-tərbiyə işində yüksək nəticələr əldə etmək mümkündür.

Məktəbəqədər təhsil müəssisəsi ailələrlə six əlaqə saxlamalı, valideynlər və pedaqoji iş aparmalıdır.

Bütün bunlar məktəbəqədər təhsil müəssisəsinin təlim-tərbiyə işini məzmununu zənginləşdirir, məktəb təliminə uyğunlaşma tələblərinin yerine yetirilməsi imkanını artırır.

**İnteraktiv metod üzrə hazırlanmış bir məşğələyə diqqət yetirək.**

**Mövzu:** «Bizim qəhrəman qızımız Gültəkin»

**Program məzmunu:** Vətənimizin azadlığı uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın məzarını ziyarət etmə, onun həyatı, ığidliyi haqqında danışmaq. Şəhidlər Xiyabanında uyuyan qəhrəman oğullarımızın, qızlarımızın məzarlarını ziyarət edərək, doğan Vətəni onlar kimi sevmək və göz bəbəyi kimi qorumağı tərbiyə etmək.

**Məqsəd:** Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Məlik qızı Əsgərov haqqında uşaqlara məlumat vermək, onu tanıtmaq. Sərbəst təhlil və əldə edilən nəticələri müqayisə etməyi və qiymətləndirməyi öyrətmək.

**Fənlərarası əlaqə:** nitq inkişafi, müsiki.

**İş forması:** böyük və kiçik qruplarla, kollektiv iş.

**Metod və priyomlar:** muzakirə, müsahibə.

**Resurslar:** Milli Qəhrəman Gültəkinin şəkli, qarənfillər, Ə.Xanməmmədovun «Gültəkin» şeri, «Gültəkin haqqında bayati», Ə.Naxçıvaninin «Şəhidlər Xiyabani» şeirləri, Azərbaycanın Dövlət himni.

### Məşgələnin gedişi.

Tərbiyəçi: – Uşaqlar, biz bu gün Şəhidlər Xiyabanına – milli qəhrəmanımızın uyuduğu məkana gedəcəyik. Biz onların məzarları üzərinə qərənfillər qoyacaq və onları yad edəcəyik. Ə.Naxçıvaninin «Şəhidlər Xiyabani» şəhərin eşitmisinizmi? Gəlin dinişəyək.

Sinə gərib dünyanın  
Payızına, qışına,  
Həmişə qərq olubdur  
Gül-çiçək yağısına,  
Şəhidlər Xiyabani.

Məzarlar yan-yanadır.  
Övladlarına ağı  
Deyən müdrik anadır  
Şəhidlər Xiyabani.

Etirazimdır mənim.  
Heç zaman pozulmayan  
Alın yazımdır mənim,  
Şəhidlər Xiyabani.

Tərbiyəçi: – Uşaqlar, biz Şəhidlər Xiyabanına çatdıq. Gəlin vətənimizin uğrunda özlərini qurban verən şəhid qəhrəmanların məzarları qərənfillər qoyub, onları bir dəqiqəlik sükutla yad edək. (1 dəqiqəlik.) İndi isə gedək Milli Qəhrəman Gültəkinin məzarını ziyarət edək. Bu qərənfilləri isə Gültəkinin məzarı üzərinə qoyacaqsınız. (Uşaqlar qəhrəmanın təmərinə yaxınlaşırlar).

Tərbiyəçi: – Uşaqlar, bu, həkim Gültəkinin məzarıdır. O, xalqımızı və əməkdaşlığını erməni işgalçılardan qorumaq və azad etmək uğrunda həlak olmuşdur. O, könüllü olaraq müharibəyə getmiş, Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Gültəkin Əsgərova Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması, yaralı döyüşçülərin həyatının xilas edilməsində göstərdiyi igidlik və qəhrəmənliklərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Tərbiyəçi: – Kim Gültəkin haqqında şeir deyər?

Uşaqlardan biri Əmrəh Xanməmmədovun «Gültəkin» şerini söyləyir.

Gültəkin bacım,  
Sən döyüşdүүн qaya  
Adı qayalıq deyil,  
O qaya, sən olan yerdi  
Nə çənə, nə dumana bürünür,  
O, qeyrət qayasıdır.  
O qayadan baxanda  
Qəhrəmanlıq görünür.

**Tərbiyəçi:** – İndi isə mən sizə Gültəkin haqqında bir bayatı söyləyəcəyəm  
Gültəkinəm, uçdum mən,  
Dildən-dilə düşdüm mən.  
Elə, dosta ean qurban,  
Bu dünyadan köcdüm mən.

Bayatından sonra tərbiyəçi uşaqlara aşağıdakı sualları verir:

- Siz bu xiyabanda nələr gördünüz? (məzarlar.)
- Bu məzarlar kimin məzarlarıdır? (Şəhidlərin.)
- Burada uyuyan qəhrəmanlara nə üçün «şəhid» deyirlər? (Onlar və uğrunda həlak olmuşlar.)
- Nə üçün Şəhidlər Xiyabani xalqımız üçün müqəddəs yer sayılır? (Şəhidlik műqqədəsdir.)

Uşaqlar suallara cavab verirlər, çətinlik çökən uşaqlara tərbiyəçi kömək edir.

**Tərbiyəçi:** – Uşaqlar, gəlin Gültəkinin və şəhidlərimizin məzarları ilə vidaslaşaq. Qoy onların ruhu şad olsun! İndi isə Dövlət himnimizi birlikdə ifa edir. Hami birlikdə Dövlət himnini ifa edir.

Şəhidlər Xiyabanına ziyarət uşaqlarla birlikdə müzakirə olunur, yekunlaşdırılır və qiymətləndirilir.

Təhsil prosesinə yeni metod və priyomların tətbiqi təlimin keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Deyilənlərdən bu qənaətə gəlirik ki, təlim prosesində yeni pedagoqika texnologiyalardan istifadə məktəbəqədər yaşı uşaqların hərtərəfli inkişafını onların dünyagörüşlərinin zənginləşməsinə və məktəbdə müvəffəqiyətli təhsil almalarına imkan yaradır.

### Ədəbiyyat

1. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi programı (2007-2010-cu illər). Bakı, 2007.
2. Зевина Л. Образовательные технологии и технологическая культура учителя. Москва: «Школьные технологии», 2002, №5.
3. Kərimov Y.Ş. "Təlim metodları". Bakı: "RS Poliqraf" MMC, 2009.
4. Əmrəhli L., Rzayeva N. Uşaq psixologiyası. Bakı: ADPU, 2010.
5. Əmrəhli L. Eksperimental psixologiya. Bakı: ADPU, 2008.

### Возможности управления и способы применения новых технологий в дошкольных учреждениях

#### Резюме

В статье речь идет о внедрении новых педагогических технологий в системе образования Азербайджана. Характеризуется, что из себя представляют новые педагогические технологии в тоже время затрагивается вопрос управления системой образования и ее демократизации. Раскрываются педагогические, психологические и личные качества руководителя. Характеризуются особенности и методы педагогической диагностики. Также речь идет о методах обучения, используемых в обучении детей дошкольного возраста, даются рекомендации как их использовать в процессе обучения.

### Management capabilities and new ways to use technology in preschools

#### Summary

The article focuses on the implementation of new educational technologies in the education system of Azerbaijan. Characterized by, what are the new educational technologies at the same time address the issue of education management and its democratization. Reveals the pedagogical, psychological and personal leadership qualities. Characterized by the features and methods of educational diagnosis. Also, we are talking about teaching methods used in teaching preschoolage children, recommends how to use them in the learning process.

# MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏLƏRDƏ ƏTRAF ALƏMLƏ TANİŞLIQ PROSESİNĐƏ NİTQ İNKİŞAFININ REALLAŞDIRILMASI İMKANLARI

Almas Adışirinova,  
AMİ-nin Şəki filialı, kredit kabinetinin müdürü

**Açar sözlər:** nitq inkişafı üzrə işin istiqamətləri, ətraf aləmlə tanışlıq, şifahi nitqin formalasdırılması imkanları.

**Ключевые слова:** направления работы по развитию речи, знакомство с окружающей средой, возможности формирования устной речи.

**Key words:** directions of the work for speech development, acquaintance with the environment, the possibilities of oral speech forming.

Məktəbəqədər yaş dövrü, hər şeydən əvvəl, uşaqların şifahi nitqə yiyələnmələri ilə xarakterizə olunur. Nitq inkişafı prosesi erkən yaş dövrlərinin başlayır və intensiv davam edir. Məktəbə qədər uşaqlar ana dilinin bütün cəhətlərinə – səs tərkibinə, müəyyən lügət chtiyatına, qrammatik quruluşuna yiyələnmiş olurlar. Bu dövründə ətraf aləmlə bağlı əldə olunan anlayışlar və buna müvafiq ehtiyatı, qazanılmış nitq vərdişləri uşaqlara ətrafindakı insanlarla müyyən səviyyədə ünsiyyət və münasibət yaratmaq imkani verir, onları prosesin tam hüquqlu tərəf-müqabilinə çevirir. Söz ehtiyatının olması ilə birgə fəal nitqin formalasdılması prosesi başlayır ki, bu da eaktiv varlığın nitq vasitəsilə inikası olan təfəkkürün formalasdmasına min yaradır.

Nitq uşaqlar üçün əhatəsində yaşadıqları aləm, dünya haqqında əldə olunmasının, insanlarla ünsiyyətin, fikir mübadiləsinin əsasında çevrilir. Ana dilini hər cür əqli inkişafın əsası hesab edən böyük şəhərli K.D.Uşinski yazırıdı: "Uşaq ana dilini öyrənərkən yalnız şərti öyrənmir, o, eyni zamanda doğma ana dilinin döşündən mənəvi və qüvvət əmir. Ana dili təbiətin mahiyyətini uşaqlara heç bir yəciniñ izah edə bilmədiyi bir şəkildə izah edir". Uşaqlar ana dilinə ələnmək yolu ilə yeni təsəvvürlər əldə edir, fikir və ideyalarını doğma, obraxlı dildə ifadə etməyi, hadisələrə münasibətini bildirməyi təqdim edirlər. Onların həyatla bağlı təsəvvürleri sözərək vasitəsilə şüurlarında əks olunır.

Məktəbəqədər təhsilin başlıca vəzifəsi uşaqların ailədə mənimşədikləri nitq vərdişlərini daha da inkişaf etdirmək və təkmilləşdirməkdir.



"Məktəbəqədər təhsilin dövlət standartı və programı"nda uşaqların nitqinin inkişafı təlim nəticələrini müəyyən edən əsas sahələrdə biri kim göstərilmişdir.

Nitq inkişafı uzunmüddətli, çoxsahəli mürəkkəb bir proses olur. Nəzəri və praktik cəhətdən düzgün qurulmuş, sistemli təlim işi tələb edir. Tərbiyəçinin gün ərzində nitq inkişafı üzrə bütün istiqamətlərdə planlaşdırması, məntiqi təfəkkürün formallaşmasına təkan verən yeni təlim texnologiyalarından və vasitələrindən istifadə etməsi müasir məktəbəqədər təhsilin əsas məqsədidir. Təlimin keyfiyyəti, həmçinin, uşaqları əhatə edən mühitdən, yaşlıların bu işə münasibətdən də çox asılıdır. Məktəbəqədər müəssisəyə gələn uşaqlar ilk dəfə ictimai mühitə düşdürlərindən geniş ünsiyyət imkani qazanırlar. Bu yaş dövrünün əsas xüsusiyyəti uşaqların ana dilini təkcə böyüklərin praktik nümunələri əsasında öyrənmələri, dinləyici olmalarıdır.

Uşaq yaşlıların nitqinə xüsusi fikir verir, eşitdiyini təqlid edir, lügəzənginləşir, tədricən müştəqil nitqə malik olur. Odur ki, uşaqın əhatəsinə olan insanların nitqi aydın, məntiqli, lazımi sürət və yüksəklikdə olmalıdır. Söz və ifadələr mənə baxımından yerində işlədilməli, nitqi yamsılaması üçün şərait yaradılmalıdır. Tərbiyəçi bu cəhəti xüsusi olaraq diqqət mərkəzində saxlamalı və onun nitqi ana dilinin ən gözəl nümunələrinə mənimsəməkdə uşaqlara istiqamətləndirici təsir göstərməlidir. Əks təqdirdə, tələskənlik, sürətli danışış, yanlış tələffüz kimi qüsurlar uşaqların danışığına sirayət edər. Uşaqlar böyüklərin təkcə düzgün danışığını deyil, həm də natamamlıqlarını götürürler. Tərbiyəçinin əsas vəzifələrindən biri uşaqları normal nitq mühiti ilə əhatə etməkdən, onlarda fəaliyyətə ehtiyac yaratmaqdan ibarətdir.

Nitq inkişafı baxımından uşaqların ətraf aləmlə tanışlığı daha geniş imkanlara malikdir. Mühitlə bağlı təsəvvürlər dünyaya yeni göz açan körpələr üçün maraq və idrak mənbəyi olub, öyrənmək, yeni bilik əldə etmək tələbatını yaradır. Eşitdikləri hər bir yeni söz onunla bağlı obyektlər, hadisəni öyrənmək istəyi oyadır. Erkən yaşdan ətraf aləm hər qarşılaşıqları yeni, maraqlı, cəlbedici obyektlər, gündəlik müşahidə etdikləri bioloji, ictimai hadisələr haqqında ilkin bəsit təsəvvürlər yaranır. Uşaqların nitqi ətraf aləmlə tanışlıq prosesində və rəbitəli şəkildə inkişaf edir. Onlar rastlaşıqları hər şeyə bələd olmaq üçün maraq göstərir, ətraf aləmi özlərinə məxsus tərzdə anlayırlar. Bu mənada tərbiyəçinin uşaqların diqqətini ətraf mühüt haqqında biliklərin öyrənilməsi istiqamətin yönəltməklə nitq situasiyası yaratmağa, nitq fəaliyyətinin məqsədyönüllü təşkilinə, müvafiq təlim mühitinin yaradılmasına nail ola bilməsi vacibdir. Gündəlik həyatda uşaqlar ətraf aləmə münasibətlərini, təəssüratlarını

şəxsi fikir və emosiyalarını çevrəsindəki insanlara çatdırmağa, müsahibələrə qarşılıqlı ünsiyyət yaranır, nitq fəaliyyəti imkanları intensiv inkişaf edir. Nəticədə ətraf aləmə fəal münasibət, danişığa reaksiya vermə, səs və sözləri dinləmə, yamsılama, əmlama cəhdli formalaşır. Təbiətin müxtəlis rəng, forma, səslərlə dolu məniməxsus füsunkar gözəllikləri, əsrarəngiz guşələri, görməli yerləri, əlli hadisələri uşaqların daxili dünyasına güclü təsir edir. Davamlı dəyişmən dünya ilə əlaqələr genişləndikcə, buna müvafiq baxış, tənqidli münaşabət, azad düşüncə ruhu formalaşır. Dünyanı dərk etməyin yeni formaları, ixtiyari diqqət elementləri meydana gəlir, idrak fəaliyyətinə maraq plana çekilir. Geniş və hüdudsuz mövzularla tanışlıq uşaqların şürurun əhatə olunduqları aləmin bütöv və bölünməz obrazını yaradır. Görükələri məkan, obyekt, hadisələrlə bağlı toplanmış təsəvvürlər əldinlaşdıqca fikrin sərbəst çatdırılması üçün zəruri olan söz və ifadələr tətbiyi yaranır, lügət dəqiqləşir, fəallaşır, düzgün tələffüz, sade və rəkkəb cümlələrlə aydın, rabitəli, səlis danişiq qabiliyyəti formalaşır.

Ətraf aləm nə dərəcədə dərk olunursa, uşaqların nitqi bir o qədər məntiqli, məzmunlu olur, onlar sözlərin həqiqi və məcazi mənasını, sözlərindəki qrammatik münasibətləri başa düşür, sözdən istifadə etməyi, nitq situasiyasından asılı olaraq onu dəyişməyi, cümlə qurarkən şəxsə və nitq tətbiyi görə uzlaşdırmağı öyrənirlər. Birbaşa yaşanan hiss və bacarıqlar uşaqların dünya haqqında təsəvvürlərini konkretləşdirir, münaşabət bildirmək, mülahizə yürütmək cəhdli rabitəli nitqi inkişaf etdirir, bacarıqlara şifahi danişiq vərdişləri aşılıyor. Uşaqlarda tərbiyəçinin nitqini təlimət etmək, başa düşmək, səsləri düzgün tələffüz etmək və oxşar səsləri təqdimləndirmək, verilən sualları cavablandırmaq, sərbəst fikir yürütmək, hadisələri yadda saxlamaq və yenidən təsəvvürdə canlandıraraq özünləşməsəsus tərzdə çatdırmaq, bir-neçə cümlədən ibarət mətn tərtib etmək bacarıqları yaranır. Nitqin dəqiqliyi, aydınlığı, düzgünlüyü təmin olunur.

Uşaqların nitq inkişafının səviyyəsi həyatla bağlı informasiyaları ilə əmla etmək, fikirlərini nə dərəcədə aydın ifadə etmək, ətrafdakı insanlara necə anlada bilmək bacarığı ilə müəyyən olunur. Nitqin rabitəliliyi fikrin rabitəliliyi ilə bağlıdır. Bu, hər hansı fakt və mənşə haqqında məzmunun məntiqi cəhətdən ardıcıl, dəqiq, dolğun, əzəzli ifadəsi deməkdir. Təlim işinin əsas vəzifəsi uşaqların əqli imanlarını, öyrənmə qabiliyyətlərini aşkara çıxarmaqla onları təlim prosesində fəal iştiraka cəlb etmək, ümumi nitq bacarıqlarının inkişafını, nitq tətbiyi təyinatına uyğunlaşmalarını təmin etməkdir. Nitqin formalması həm uşaqların ətrafindakı insanlarla fəal ünsiyyətini təmin edir.

Təhlil müqayisə imkanı olan mövzular uşaqları daha çox maraqlıdır və cəlb edir. Bu, təkcə məzmun rəngarəngliyinə deyil, həm də təlif qrammatik quruluşlu söz və ifadələrdən istifadəyə, mühakimə rütməyə, əqli nəticə çıxarmağa, yaradıcı təsvir qurmağa tələb yaranır. Maraqlı bənzətənlər, bədii ifadələr uşaqların nitqinin ədəbi dilə uyğunlaşmasına geniş imkanlar açır. Canlı qavrayış və təsəvvürə olanan ətraf aləmlə tamışlıq prosesində tərbiyəçi uşaqları şəxsi fikirlər, müxtəlif formalarda, mənalı ifadələrlə çatdırmağa, sözün çoxmənalılığın dərk etməyə yönəltməlidir. Başlıcası odur ki, uşaqlar təqlidə, təkrara vermədən mövzu ilə bağlı öz variantlarını fikirləşməyi, müvafiq form seçməyi, fikirlərini müstəqil çatdırmağı, səlis, rəvan, obrazlı danışmayrı öyrənsinlər. Verilən suallar səbəb-nəticə xarakterli olmalı, uşaqları bəaxtarışlara, fakt və hadisələri araşdırmağa, xarakterizə etməyə istəmətləndirməlidir. Əsasən, uşaqlara gördükllərini müxtəlif formalarda da etmək imkanı verən açıq suallardan istifadə olunmalıdır: "Nə üçün "niyə?", "Bunun haqqında nə deyə bilərsən?". Kiçikyaşlı uşaqlarda, ehtiyatının az olması səbəbindən suallara bir sözlə cavab verir, cümlə qımaqdır, şəkil üzrə danışmaqdır, fikirlərini çatdırmaqdır çətinlik çekir. Buna görə da tərbiyəçi ilk növbədə məzmunlu ünsiyyət üçün vacib olmayan söz ehtiyatının yaradılması, nitqin qrammatik cəhətdən düzgün yünün təmin olunması üzrə iş aparmalı, səlis, dil normalarına uyğun tələfizün formallaşmasına (səsin yüksəkliyi, qüvvəsi, nitqin sürəti, ifadəlin məntiqi vurgu), nitqin səs mədəniyyətinin tərbiyəsinə diqqət yetirməlidir.

Övvəlcə əşya, həmçinin hadisələrin adları öyrədilməli, sonra uşaqların diqqəti onların əlamət, xüsusiyyətlərinə, oxşar fərqli cəhətlərinə, səbəb-nəticə əlaqələrinə yönəldilməli, bu əsasda fəal lügət ehtiyatı zənginləşdirəməlidir. Müşahidə üçün seçilən obyektin adı, əlamətləri, istifadə yeri bağlı öyrənilən hər bir söz uşağın lügət tərkibinə daxil olur, söz ifadələrin təkrarlanması artikulyasiyanı dəqiqləşdirir, uşaqlara verildişiq imkanı nitqin rabitəliliyini təmin edir. Uşaqların nitqin məzmunu şəxsi təəssüratlarının çatdırılması anlamında daha çox diqqətələb edir. Dinləyicilərin anlamaları üçün dəqiq lügət, qrammatik cəhətdən düzgün tərtib olunmuş cümlə, rabitəli ardıcıl şərh lazımdır. Yeni söz və ifadələr hesabına lügət ehtiyatı artdıqca uşaqlar öz nitqlərini şüurlaşdırırlar, məntiqi qurmağa, ardıcıl, rabitəli nitqə nail ola bilirlər. Uşaqlar övvəcə tərbiyəçinin düşündürücü, xatırladıcı, yardımçı suallarının köməyi ilə sonralar isə sərbəst olaraq hadisələrin davamlılığını yadda saxlamağı, müstəqil düşünməyi, məntiqi ardıcılılığı gözləməyi, fikri tam çatdırmağı öyrənirlər. Fikri çatdırmaq üçün rabitəli və məntiqi cəhətdən ardıcıl ifadə-

buna diqqət yetirilir, tədricən monoloji nitqin səviyyəsi yüksəlir, məvlük, dəqiqlik, ifadəlilik özünü göstərir, yaradıcı təfəkkür formalasır. Nitq inkişafı üzrə iş uşaqlıqının bütün sahələri ilə əlaqələndirir. Ətraf aləmlə tanışlıqla paralel aparılır. Bu mənada səs təqlidi, didaktiy় oyunlar nitqin səs mədəniyyətinin tərbiyəsində böyük rol oynayır ("Gələn kimdir?", "Bu evdə kim yaşayır?", "Səsindən tamı", "Kim nə eşi..."). Təbiətdə olan səslərin (qarın, yarpaqların ayaq altında xışıldaması, qurğun şirəltisi, quşların nəğməsi) təqlidi uşaqları daha çox cəlb edir və maraqlandırır. Yaxud adında üzərində iş aparılacaq səsin iştirak etdiyi və oyuncاقlarla oyunlar, şəkil üzrə təsvir xarakterli hekayələr, söhbətlər nitq inkişafının bütün istiqamətlərində tərbiyə işi aparmağa imkan verir. ("Bu nədir və ya kimdir?", "İş üçün kimə nə lazımdır?", "Mağaza", "Bunun anası kimdir?")

İnsanların həyat tərzi ilə bağlı müşahidələrin nəticəsinin oyunlara dilməsi əsasında yaranan rollu-süjetli oyunlar da müəyyən dərəcədə fəaliyyət növü olub, uşaqların yaradıcı və məntiqi təfəkkürünün inkişafında xüsusi rol oynayır. Adətən, uşaqlar böyüklerin həyatının fəal mərkəzini olmağa can atır, lakin imkanları məhdud olduğundan, bu arzu öz oyunlarında reallaşdırırlar. Sözlə müşayiət olunan və səsial münaqabatları əks etdirən bu oyunlar onları həyatla bağlı yaranan suallara və tapmağa istiqamətləndirir. Gördükleri yer və hadisələri təkrar təsvüründə canlandıraraq oynamılacaq mövzunu şəxsi bilik və təcrübədə istinad edərək təhlil edir, konkret məzmun fikirləşir, süjet qurur, mənzərələr yaradır, rol oynayır, hadisələri öz təxəyyüllərinə uyğun yaşayır. Kollektiv xarakter daşıyan rollu-süjetli oyunlar uşaqları qarşılıqlı təsəvvüfat, dialoqa təhrik edir. Nəticədə ünsiyyət vərdişləri təkmilləşir, əməkdaşlıq artır, dialoji nitq formalasır. Uşaq aləminə daha yaxın həyat sahələrinin və qəhrəmanlarının təsvir olunduğu bu oyunlarda uşaqlar əsas dilindən istifadə edirlər. Bu zaman nitqin mütəhərrikliyi artır, söz ifadələrin mənaca yerində işlədilməsi vərdişləri yaranır. Rollu-süjetli oyunlar sözlə bağlı olur, ünsiyyət vərdişləri yaradır. Uşaqlar tək oynama belə oyuncاقlarla, təsəvvürlərində yaratdıqları oyun iştirakçıları həm öz yerlərinə, həm də oyundakı rolların əvəzinə danışırlar ("Aila", "Qəmliq", "Məktəb", "Gəzintidə").

Uşaqların ən çox sevdikləri, maraq göstərdiyi gəzinti və ekskursiyalarla təşkil olunan canlı müşahidələrdə onlar yeni bir şey öyrənmək əldə edir, tədqiqatçıya çevirilir, özləri üçün kiçik "kəşf"lər edirlər. Müşahidələrlə əlaqədar təşkil olunan söhbətlər, kollektiv müzakirələr əsasında həyatı faktların səbəb-nəticə əlaqələri, oxşar və fərqli cəhətləri olunur, uşaqların öz fikir və rəylərini əsaslandırmaq bacarığı tək-

milləşir, sözlə bağlı təsəvvürlər konkretlaşır. Hadisələri təsvir etmək üçün ayrı-ayrı sözləri mənaca əlaqələndirərək ardıcılıqla deyir, cəm, tək, inkən təsdiq formalarını bildirən ifadələri, müqayisə və üstünlük dərəcələrə başa düşür, sual və ya plan əsasında yaradıcı hekayə tərtib etməyi öyrənirlər. Yeni sözlər fəal lüğətə daxil olur, nitqin məzmunu dərinləşdirən hadisələrin mahiyyəti və ardıcılığı başa düşülür, 2-3 və daha artıq cümlədən ibarət mətn qurmaq bacarığı yaranır.. Uşaqlara öz maraq və düşüncələri haqqında danışmaq imkanı verilməsi də olduqca vacibdir. Tanışdırıcı genisləndikcə, yaş artıqca uşaqlarda öyrəndikləri hər şeyi sözlə ifadə etmək qabiliyyəti, rəbitəli nitq formalasılır.

Ətraf aləmlə tanışlıq üzrə işin tərbiyəçiyə verdiyi hər bir imkan usulunun formalasmasına istiqamətləndirilməlidir. Pedaqoji prosesin bəzi təşkili bu yaş mərhələsində nitqin səs mədəniyyətinin formalasmasını, fəal lüğət ehtiyatının zənginləşməsini, rəbitəli nitqin inkişafını təmin edəcək Məktəbəqədər yaş dövründə uşaqların ən böyük nailiyyəti şəxsiyyətin formalasmasını şərtləndirən, idrak və ünsiyyət vasitəsi olan ana dilin qiyelənmələridir.

Ətraf aləmlə tanışlıq üzrə məşğələnin bir nümunəsini təqdim edirik.

**Mövzu:** "Ağaclar"

**Məqsəd:**

- ağaclar haqqında bilik və təsəvvürlerin səviyyəsin müəyyən ləşdirmək;
- canlı və cansız təbiətin qarşılıqlı əlaqəsini, insanların həyatında rolunu, dəyişiklikləri görməyi və əsaslandırmağı öyrətmək;
- səs və sözləri düzgün tələffüz etməyi, sözləri, ifadələri mənasına görə yerində işlətməyi öyrətmək;
- fikri müstəqil olaraq bitkin, əlaqəli, konkret cümlələrlə ifadə etməyi qabliyyətini formalasdırmaq.

**Metodlar və priyomlar:** əqli hücum, Venn diaqramı, şəkil üzrə iş.

**Resurslar:** canlı təbiətə aid videokaset, şəkillər, şəkilli - kartoçkalar

### Məşğələnin gedisi

**Motivasiya.** Musiqinin müşayiəti ilə ekranda canlı təbiətə – bitki və heyvanlar aləminə dair görüntülər nümayiş etdirilir. Tərbiyəçi aşağıdakılardan suallarla uşaqlara müraciət edir:

- Uşaqlar, ekranda gördükleriniz haqqında nə bilirsınız?
- Onların hamısını bir sözlə necə adlandırmış olar?
- Ağaclar təbiətin hansı növünə aiddir?
- Ağaclara harada rast gəlmək olar?

Cavablar ümumiləşdirilir.

- Uşaqlar, bu qutunun içərisində fəsillərə aid şəkilli-kartoçalar var. Biriniz bu kartoçalardan birini götürüb baxın və əlinizdəki kart hansı şəklə uyğun gəlirsə, həmin stolda əyləşin. (Bu yolla uşaqlar kiçik plara bölünürler.)

Tərbiyəçi uşaqların diqqətini növbə ilə yazı taxtasından asılmış, təbiət zərəsini eks etdirən üç böyük rəsmə cəlb edir:

- Uşaqlar, bu şəkillərdə nə təsvir olunub?
- Bu şəkilləri necə adlandırmaq olar? ("Meşə", "Meyvə bağı", "Park")
- Nəyə görə belə fikirləşirsiniz?

- Uşaqlar, gəlin əvvəlcə bu üç şəkin oxşar cəhətlərini müəyyən edək və qədə təsvir olunan dairələrin kəsişən hissəsində göstərək.

- İndi isə ağaç şəkillərini fərqli cəhətlərinə görə seçin, yaşılı rəngli dairədə, qırmızı rəngli dairədə meyvə, mavi rəngli dairədə park ağaclarının şəkillərini yerləşdirin.

İşin icrasına yekun vurulur:

- Deməli, ağaclar bitdikləri yerə görə bir-birindən fərqlənirlər. Meşədə ağaclar yabanı halda özləri bitir, onlara heç kim qulluq etmir. Meşələr böyük ağaclar tutur, orada çoxlu heyvanlar və quşlar yaşayır. Bağlardakı meyvə, meyvələrdəki bəzək ağaclarını isə, ətraf mühiti gözəlləşdirmək məişətdən fərqli etmək üçün insanlar özləri əkir, qulluq edir və çoxaldırlar.

#### İdman dəqiqəsi.

- Uşaqlar, indi ayağa durun, dediklərimi danişmadan, səssiz hərəkətlə göstərin: ağaç əkək; su verək; ağaç böyüyür; külək ağaçın ağaclarını tərpədir; külək güclənir; külək zəifləyir; külək dayanır.

#### Şəkil üzrə iş.

- İndi hər qrup öz stolundakı şəklə diqqətlə baxın: şəkildə ağaclardır?

- Bunun mənasını necə izah edə bilərsiniz?

- Deməli, hər fəsildə təbiətin, yəni istinin, soyuğun təsiri ilə ağacların nüshü dəyişir. Sizə təqdim olunan şəkillərin hər birində ağaclar fərqli nüshə, fəslə uyğun təsvir olunub. Hər qrup şəklə ad verəcək və orada olunanlar əsasında hekaya tərtib edəcək. Çalışın ki, ağaç sözü ilə kün qədər çox cümlə qurasınız. Görək hansı qrup şəkin məzmununu eks etdirən, daha maraqlı hekaya tərtib edə biləcək? Sonra qrupları yib, qiymət verəcəyik.

Qruplar növbə ilə öz işlərini təqdim edirlər.

- Hansı qrupun hekayəsi daha maraqlı idi və nəyə görə?

- Bütün qruplar maraqlı fikirlər söylədi. Mən görürəm ki, siz ağaclar, həyatı haqqında çox şey bilirsiniz. Gəlin birlikdə qrupların işini slayaq.

## Oyun.

– Uşaqlar, mən “R” və “L” səslərindən hansını desəm, siz adında həm səsin iştirak etdiyi bir ağacın adını bu səsi xüsusi vurğu ilə tələffüz edə deməlisiniz. Görək kim tez və düzgün cavab verəcək? (palıd, nar, qöynügilas, alma, armud, şabalıd, vələs)

## Nəticə:

– Ağaclar canlı təbiətin ən gözəl, ən uzunömürlü növüdür, elin sərvətidir.

– Ağaclar təbiəti bəzəyir, havanı təmizləyir, isti vaxtlarda sərinlik gətirir, küləyin, tozun qarşısını alır, ağac kökləri torpağı bərkidir, torpaq sürüşməsini qarşısını alır.

– İnsanlara böyük faydası olduğu üçün ağacları qorumaq, onlara qulluq etmək lazımdır. Ağac əkmək də su çəkmək, körpü salmaq kimi savab işdir.

**Qiymətləndirmə.** Uşaqların iştirakı qiymətləndirilir. Bu zaman cavatların düzgünlüyü, uşaqların fəallığı nəzərə alınır.

## Ədəbiyyat

1. Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim programı. Bakı, 2007.
2. Kərimov Y.Ş. Məktəbəqədər yaşılı uşaqların nitq inkişafı metodikası. Bakı, "R.S.Poliqraf" MMC, 2009.
3. Kərimov Y.Ş. Uşaq bağçasında nitq inkişafı. Bakı, 1985.
4. Гербова В.В. Занятия по развитию речи с детьми 4-6 лет. Москва: «Просвещение», 1987.
5. Развитие речи детей дошкольного возраста. Москва: «Просвещение», 1976.

## Возможность, реализации развития речи в процессе знакомства с окружающей средой в дошкольных учреждениях

### Резюме

Дошкольный период характеризуется усвоением детьми устной речи. Доступления в школу ребенок усваивает все особенности родного языка. В течение дня воспитатель должен вести плановую работу по всем направлениям развития речи и обеспечить детей нормальной речевой средой. С точки зрения развития речи, работа по знакомству с окружающей средой обладает более широкими возможностями. Во всех формах обучения работа по знакомству с окружающей средой ведется параллельно с развитием речи.

## Possibilities of speech development realization in the process of acquaintance with the environment

### Summary

Preschool age period is characterized by children assimilation of speech. Before school children learn all the features of the native language. During the day, the teacher should conduct systematic work in all areas of language development and provide children by normal speech environment. In terms of language development work on acquaintance with the environment has more features. The work of acquaintance with the environment is performed in parallel with the speech development in all forms of education.

## ОБУЧЕНИЕ МАТЕМАТИКЕ ИНТЕРАКТИВНЫМ МЕТОДОМ И ПРИМЕНЕНИЕ ИКТ

Тофик Мамедов,  
доцент Нахичеванского Института Учителей

**Ключевые слова:** начальная школа, информационная технология, интерактивность, компьютер.

**Açar sözlər:** ibtidai məktəb, informasiya texnologiyaları, interaktivlik, kompyuter.

**Key words:** primary school, information technology, interactivity, computer.

Современный этап развития образования в Азербайджане ставит перед системой образования важную и ответственную задачу: повысить качество и эффективность преподавания, подготовить кадры, способные творчески мыслить самостоятельно пополнять свои знания, ориентироваться в стремительном потоке научной и политической информации. Особую роль в этом играет возрастающее внимание к использованию в учебном процессе информационно-коммуникационных технологий (ИКТ). Они позволяют создавать такие модели организации учебно-воспитательного процесса, которые расширили бы рамки классно-урочной формы обучения, т.е. помогали бы строить целостное педагогическое пространство жизнедеятельности ученика, в котором его самореализация поддерживается путем продуктивной деятельности, инициативы, трудничества, самоопределения в формировании творческих качествности обучаемого.

Содержание курса математики в начальной школе приводит к необходимости дальнейшего совершенствования методов развивающего обучения, более глубокого изучения психологических основ урока, современной дидактики и методики преподавания математики. В этой связи большой интерес представляет изучение методов активизации самостоятельной деятельности учащихся в процессе обучения. Этую проблему можно решать использованием интерактивного метода и информационно-коммуникационных технологий.

Слово “интерактив” означает дискуссионную деятельность на основе взаимной связи. С одной стороны – это учитель, а другой ученик. Основной принцип обучения интерактивным методом определяется формами диалог и дебат.



Уровень обучения считается высоким тогда, когда деятельность каждого ученика обеспечена на уроке. Большую часть урока ученики должны решать самостоятельно и успешно. В учебном процессе ученики практическим материалом лучше овладевают, чем теоретическим.

Это также утверждает живущий в V веке д.н.э. китайский философ Конфундзин. Он сказал: «Что я слышал – забываю, что увидел – вспоминаю. Но что делаю, это понимаю». В этой связи обучение математике интерактивным методом и применение информационно – коммуникационных технологий в начальной школе повышает эффективность учебного процесса. По этому объясняем некоторые моменты:

1. Как понять интерактивное обучение? Какие формы интерактивного обучения есть и когда надо их использовать?

2. Как провести урок интерактивным методом с использованием компьютера?

Если ученики обсуждают какое-то решение задачи, то в это время учитель должен направлять их, а ученики должны искать, открывать или исследовать данную задачу.

Особенности применения ИКТ в учебном процессе:

- учитывать психологические особенности ученика;
- учитывать динамическое развитие и возраст ученика;
- ученики свободно мыслят, высказывают свои отношения мыслям товарища или учителя;
- процесса ученики являются равноправными субъектами урока;
- на уроке учащихся формируются способности свободно находить источники нужной литературы.

Использование интерактивного метода и ИКТ на уроке способствуют процесса развитию способностей и познавательной деятельности. Целесообразно разделить урок на три этапа:

I. Мотивация. Направление обдумывание (начало). В этом этапе учащихся на новых темах поднимает интерес и обдумывают, возбуждая вопрос и определить цель новых тем.

II. Познавательный (средний этап урока).

III. Обдумывание (итог).

Основная форма интерактивного метода использованного на уроке – групповое обучение. Содержание группового обучения такое: ученики класса делятся на 4-5 групп. Если в классе 20 учеников и 5 компьютеров, тогда 4 ученика используют 1 компьютер. Вопрос группам учитель готовит и располагает в памяти компьютера до начала урока, чтобы не терять времени на уроке. Название групп можно именовать геометрическими фигурами: треугольник, квадрат, круг, прямоугольник и т.д.

Приведем образец урока с использованием интерактивного метода и применением ИКТ по теме: «Доли»

При выполнении задания используется клавиатура компьютера и программа «Формула».






Программа «Формула» открывается последовательно:

Вставка  $\Rightarrow$  Объект  $\Rightarrow$  Microsoft Equation 3.0. На экране появится программа «Формула».

1. Запиши цифрами в строчку.




Одна пятая, половина, треть, одно восьмая, четверть.

2. Под каждой фигурой запиши, какая её часть закрашена.



3. Найди и заштрихуй:

- а)  $\frac{1}{4}$  часть полоски;      б)  $\frac{1}{7}$  часть полоски.



4. Сравни доли, поставь знаки  $>$ ,  $<$ ,  $=$ .

$$\frac{1}{2}, \frac{1}{7}, \frac{1}{6}, \frac{1}{6}, \frac{1}{3}, \frac{1}{5}, \frac{1}{4}$$

5. Запиши доли в порядке возрастания.

$$\frac{1}{2}, \frac{1}{6}, \frac{1}{5}, \frac{1}{4}.$$

6. Запиши доли в порядке убывания.

$$\frac{1}{5}, \frac{1}{7}, \frac{1}{25}, \frac{1}{2}.$$

7. Начерти отрезок длиной в 8 см. Раздели его на равные части. Чему равен  $\frac{1}{4}$  отрезка?

**8. Начерти отрезок длиной в 3 см. Его длина составляет трети длины второго отрезка.**

**9. Реши задачи.**

a) В классе 35 человек,  $\frac{1}{7}$  часть учится на «отлично». Сколько учеников учится на «отлично»?

b) В саду растёт 20 яблонь, что составляет их половину. Сколько деревьев растёт в саду?

**1-й уровень:**

a) умение показывать на отрезке, или любой фигуре задание доли (№2,3);

b) умение записывать задание доли (№2);

b) знание наиболее распространенных в быту названия долей («половина», «треть», «четверть») (№8,9 б).

**2-й уровень:**

a) умение перевести и записать словесную формулировку (№1);

b) умение записывать наиболее распространенные в быту названия долей («половина», «треть», «четверть») (№1);

b) умение сравнивать доли с помощью сравнения отрезков (№4);

g) умение располагать доли в порядке убывания и возрастания. (№5,6);

d) умение решать задачи на нахождение доли числа (№7,9б);

e) умение решать задачи на нахождение числа по его доле (№8,9б).

Применение ИКТ и интерактивного метода в обучении учеников овладают максимум количеством знаний, умений и навыков, активность деятельности учеников улучшается. В результате повышается эффективность учебного процесса и обеспечивается оптимизация обучения.

**Литература**

1. Терешин И.А., Самойленко П.И., Сергисенко Л.Ю., Сердюк Ф.Н. и др. Методические рекомендации по математике. Москва: «Высшая школа», 1981.
2. Образование и XXI век: Москва: «Наука», 1999.
3. Мамедов Т.А. Как учит компьютер? Баку: «Наука», 2003.

**Riyaziyyat təlimində interaktiv metodlar və İKT-dən istifadə Xülasə**

Məqalə ixtidai siniflərdə riyaziyyat təlimində interaktiv metod və İKT-nin tətbiqinə həsr edilmişdir.

**Interactive training methods and the use of ICT in mathematics from Summary**

The article deals with the use of information communication teaching the interactive method of teaching mathematics

# RİYAZİYYAT TƏLİMİNDE TƏFƏKKÜR METODLARINDAN İSTİFADƏ

Aygün Məcidova,  
pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim

**Açar sözlər:** riyaziyyat, təlim metodları; təfəkkür metodları, didaktika, ümumi metodlar.

**Ключевые слова:** математика, методы обучения, методы мышления, дидактика, общие методы.

**Key words:** mathematics, teaching methods, methods of thinking, deduction, methods.

İnsan həyatın tələblərini ödəmək üçün məqsədli və yararlı göstərir. Həmin fəaliyyətin nə dərəcədə səmərəli olması qarşıya qoyulan vəzifələrin hansı metod və tətbiqlərlə reallaşdırılmasından çox asılıdır. Cəmiyyətin inkişafını sürətləndirmək üçün mövcud imkanlardan istifadə edilməsi problemi bir sıra məsələlərin ilə bağlı olur. İnsan təbiətdən lazım olanları almaq müəyyən zəruri bilik, bacarıq və vərdişlərə yiyələnməlidir. Bunun üçün “təb”, “təhsil”, “təlim” anlayışları yaranmış və hər birinin məzmun və vəzifələri yənələşdirilmişdir. Təhsilli kadrlar hazırlanmaq üçün metodiki sistemin işdiriləlməsi zərurəti ortaya çıxmışdır. Metodik sistemin komponentləri məqsədi, məzmunu, metodları, təşkili formaları və vasitələrindən ibarətdir. Fənnin tədrisi metodikası qarşısında duran üç problemi – “nəyi etmək?”, “nə üçün öyrətmək?”, “necə öyrətmək?” – həll etmək lazımdır. Sənədli suala cavab vermək təlim metodlarını müəyyənləşdirmək deməkdir.

Cəmiyyət inkişaf etdikcə, məktəbin qarşısındaki vəzifələr də dəyişir. Müasir metodları fənlərin xüsusiyyətlərinə uyğun seçilir. Riyaziyyatın tədrisində:

1. Təlim metodları müasir həyatın tələblərinə cavab verməlidir.
2. Təlim metodlarının tətbiqi zamanı riyaziyyat elminin və fənnin yeyətləri nəzərə alınmalıdır.

Riyaziyyat təliminin praktik məsələlərini həll etmək üçün riyaziyyat təlimi yeyəti sahəsindəki elmi biliklər sistemində əsaslanmaq lazımdır. Beləliklə, riyaziyyat təlimi vahid sistem olmaqla, iki hissədən ibarətdir: təlimin nəzəriyyəsi və metodikası.

Nəzəri biliklərin praktik bacarıq və vərdişlərlə müşayiət olunması üçün tətbiq və məqsədə uyğun metodlar seçmək lazımdır. Seçilən metod konkret təlimi, təlimin məzmununa və şagirdlərin idrak fəaliyyəti səviyyəsinə uyğun olmalıdır. Burada yeni təlim sistemi nəzərdə tutulur. Tətbiq olunan metod həm şagirdlərin fəaliyyət xətləri məzmununa xidmət etməlidir. Deməli, keyfiyyətli nəticələrinə nail olmaq üçün müəllim tədris edəcəyi materialı elmi - tətbiq cəhətdən dürüst bilməlidir. Dərslikdəki tədris materialının riyazi və



didaktik ideyaları, şərhin mənətiqi, strukturu, daxili və xarici əlaqələri müəllimin bəlli olmalıdır. Təlim metodunun düzgün seçilməsi müəllimin yaradıcı fəaliyyətini göstərir.

Riyaziyyat elmi bilavasitə mənətiq qanunları ilə bağlı olduğundan, təlimində tətbiq olunan metodların əksəriyyəti təfəkkür fəaliyyətini tələb edən metodlardır. Onların tətbiqi iki problemin həllinə imkan verir:

- ümumdidaktik axtarışı təmin etmək;
- tədqiqat aparmaq.

Məhz bu iki yanaşma priyomu şagirdlərin yaradıcı təfəkkürünü inkisif etdirir. Riyaziyyat təliminin ümumi metodları kimi qəbul edilən təfəkkür metodlarının didaktik xarakteristikaları ilə tanış olaq.

### 1. Müqayisə və analogiya

Müqayisə – müqayisə edilən obyektlərin oxşar və fərqli cəhətləri (xassələrini) aşkara çıxarmağa xidmət edir. Düzbucaqlı və kvadratın, düzbucaqlı və düzbucaqlının oxşar cəhətlərinin müqayisəsi buna misal ola bilər. Hamisinin 4 təpəsi, 4 tərəfi, 4 bucağı var, lakin birinci cütlükdə düzbucaqlı yalnız qarşı tərəfləri, kvadratın isə bütün tərəfləri bərabərdir.

Müqayisənin düzgünlüyü üçün aşağıdakı şərtlər ödənməlidir:

1. Müqayisə edilən obyektlər (anlayışlar) eynicinsli olmalıdır.
2. Müqayisə olunan əlamətlər hər iki obyekt üçün mühüm olmalıdır.

Bəs ki, iki müstəvi şəhərinə görə müqayisə etdikdə eyni olmayan vahidindən istifadə olunmalıdır.

Müqayisə metodu analogiya üçün bünövrə hazırlayır. "Analogiya" yunanca sözü olub, "uyğun, oxşar" mənasını verir, məsələn, A obyektinin **a**, **b**, **c** xassəsi və B obyektinin **a**, **b** xassələri var. Ehtimal edirik ki, B obyektinin də **c** xassəsi var. Deməli, analogiya əsasında çıxarılan nəticə doğru ola bilər, lakin mütləq deyil. Analogiyadan riyazi isbatlarda hökm kimi istifadə olunmur. Həndəsədən " $a \parallel b$  və  $a \perp c$ , onda  $b \perp c$ " təklifi əsasında analoji olaraq, " $a \perp b$  və  $b \perp c$  isə, onda  $a \perp c$ " alınır.

Üçbucağın tənbölənlərinin kəsişmə nöqtəsi onun daxilinə çəkilmiş çevrənin mərkəzidir. Tetraedrin ikiüzlü bucaqlarının tənbölən müstəvilərinin kəsişmə nöqtəsi onun daxilinə çəkilmiş kürənin mərkəzidir. Analogiyani düzgün tətbiq etmədikdə şagirdlər kobud səhvələrə yol verirlər: faydalı analogiyaya aid çevrə-sfera; düzbucaqlı – düzbucaqlı paralelepiped; müstəvi üzərində düz xətt – fəzadı müstəvi. Səhv nəticəyə gətirən analogiya:

$$\frac{a+b}{b+c} = \frac{a}{c} \quad (\text{şagird kəsrin əsas xassasından düzgün istifadə etmir});$$

$$\frac{a}{b} + \frac{c}{d} = \frac{a+c}{b+d} \quad \text{və s.}$$

### 2. Ümumiləşdirmə və xüsusiləşdirmə

Verilmiş obyektlər və ya münasibətlər sinfinə aid olan ümumi və mütləq xassələrin fikrən ayırd edilməsinə, qeyd olunmasına **ümumiləşdirmə** deyilir.

Ümumiləşdirməyə bələ də izah verilir: xüsusi hallardan ümumiyyə keçmə və ya az ümidiən daha çox ümumiyyə keçmə, məsələn, riyaziyyatda bələ bir təklif var: natural sıra parçasında ardıcıl tək ədədlərin cəmi onların sayını göstərən ədədin kvadratına bərabərdir:

$$1 + 3 = 2^2$$

$$1 + 3 + 5 = 3^2$$

$$1 + 3 + 5 + 7 = 4^2$$

$$1 + 3 + \dots + 2n - 1 = n^2$$

Cıxarılan nəticə induktiv yolla alınır: 1-dən 2 n - 1-ə qədər n sayıda tək ədəd - 1 sayıda cüt ədəd olduğundan cavab  $n^2$  olacaqdır.

Xüsusiləşdirmə – öyrənilən obyektin xassələri çoxluğundan fikrən hər hansı əsasının ayırd edilməsi deməkdir, məsələn, paraleloqramlar çoxluğundan (paraleloqram, romb, düzbucaqlı, kvadrat) bucaqları düz olan rombun (kvadratin) ayrılması. Onda kvadrata bələ tərif verilir: “Bucaqları düz olan kvadrat deyilir”. Tərəflərinə görə isə bələ tərif verilir: “Bitişik tərəfləri əmələnən düzbucaqlıya kvadrat deyilir”. Deməli, xüsusiləşdirməni iki əsasa aparmaq olar. Verilmiş çoxluğun alt çoxluğa keçmə prosesi baş verir.

### 3. Mücərrədləşdirmə və konkretləşdirmə

Hər hansı obyektin və ya münasibətin ümumiləşdirmə əsasında ayırd edilən ümumi, mühüm xassələrindən fikrən ayırd edilməsinə mücərrədləşdirmə adı verilir. Tərəfdən aydındır ki, mücərrədləşdirmə ümumiləşdirmənin davamı olub, əz məmkün deyil. Ona bəzən mücərrəd ümumiləşdirmə də deyilir. Riyaziyyat əsasında ümumiləşdirmə və mücərrədləşdirmə anlayışların formalasdırılması əsasında, təsəvvürdən anlayışa keçmə mörhələsində tətbiq olunur. Buna əksiyə ilə əlaqədar evristik metod kimi də baxmaq olar.

Konkretləşdirmə – mücərrədləşdirmənin əks prosesi, ümumidən xüsusiyyə, əd hala keçidir. Ümumiləşdirmə anlayışların formalasdırılmasında tətbiq əsas, konkretləşdirmə qabaqcadan formalasdırılan anlayışların köməyi ilə konkret situasiyaların təsvirində tətbiq olunur. Konkretləşdirmənin əksistensialları bunlardır: 1) əyani illüstrasiya; 2) mücərrəd anlayışların konkret hallar üçün şərh olunması və ya təsdiq olunması; 3) konkret təklif və teoremlərə tətbiqi, məsələn, “iki tək ədədin cəmi cüt ədəddir” təklifindən ibarət:

$$(2n + 1) + 2(2k + 1) = 2(n + k) + 2 \Rightarrow 3 + 7 = 10;$$
$$5 + 9 = 14 \text{ və s.}$$

### 4. Analiz və sintez

Analiz – öyrənilən obyektin fikrən tərkib hissələrinə bölünüb, hər biri qarda tamın hissəsi kimi tədqiq olunan məntiqi priyoma, tətqiqtə metoduna əsaslanır. Analiz – məchuldan məluma doğru mühakiməyə deyilir (analitik məntiq və ya analitik təhlil). Məsələnin analitik təhlili məchuldan verilənlərə əsaslanır və ilk sual bələ olur: “Məsələdə nə tələb olunur?”, “Bu suala vermek üçün nəyi bilməliyik?” və s. Məsələnin modelini qurmaq üçün və

ya onu tənlik qurmaqla həlli etmək üçün analitik təhlil daha əlverişlidir. Sağda üçün hər hansı riyazi məsələnin analitik üsulla həlli onun ayrı-ayrı əməllər həllindən daha asan olur, çünki məchulu hərflə işarə etdikdən sonra həlli alqoritmini qurmaq çətinlik törətmir. Şagird üçün axtarılan (məchul) əyani bir obyekt (ədədə) çevirilir ki, bundan sonra əməllərin icrası konkret - əyani xarakter alır.

Sintez - tədqiq olunan obyekti ayrı-ayrı elementlərinin tam şəkildə birləşdirilməsi üçün tətbiq olunan məntiqi priyoma deyilir. Sintetik mühakimə (və ya təhlil) veriləndən məchula doğru gedən prosesə deyilir. Məsələnin sintetik təhlili - verilənlərdən başlayaraq, məsələnin tələbinə doğru aparılan proses deyilir. İlk sual belə olur: "Məsələdə nə verilmişdir?".

Analiz və sintez məntiqi əməliyyatlar kimi müxtəlif formalarda tətbiq olunur:

- məsələlərin həlli metodları kimi;
- məsələlərin təhlili metodları kimi;
- teoremlərin isbat metodları kimi;
- riyazi anlayışların xassələrinin öyrənilməsi metodları kimi və s.

Analiz və sintezin funksiyaları aşağıdakı kimi səciyyələnir:

- a) analiz və sintez - təfəkkür metodları kimi;
- b) təfəkkür priyomları kimi: analiz nəticədən səbəbə və ya nəticəni doğuran səbəbə; sintez - səbabdən nəticəyə keçmə.

Bu nəticəyə gəlirik ki, məsələnin əməllər üzrə həlli sintetik priyom, tənlik qurmaqla həlli analitik priyomdur, lakin qeyd etmək lazımdır ki, analitik priyomla həllin özü də sintetik priyomla yerinə yetirilir. Həqiqətən, psixoloji nöqtəyi-nözərdən, təfəkkür proses olub, analizin ayırd etdiyinin analitik-sintetik təhlilindən ibarətdir.

Analizin formaları:

1) "Filtr" tipli analiz - məsələnin xaotik üsulla həlli, məsələn, kibrit çöplük vasitəsilə konkret figurun düzəldilməsi və s.

2) Sintez vasitəsilə analiz - təfəkkür prosesində obyekti yeni əlaqələr aşkar olunur və buna görə də o, yeni keyfiyyətlərdə çıxış edir, yeni anlayış kimi ortaya çıxır. Obyekti yeni məzmunları aşkar olur.

##### 5. İnduksiya və induktiv metod

Müshahidə və təcrübə əsasında xüsusi idarəət ümumiyyət, ayrı-ayrı hallardan ümumiləş dirməyə keçmə idrakın qanunauyğunluğudur. Belə keçidin ayrılmış məntiqi forması **induksiya** adlanır. İnduksiya - xüsusi idarəət ümumiyyət doğan mühakimə metodu olub, xüsusi əsaslanmalar əsasında nəticə çıxarmağa deyilir. Təlim prosesində bu mühakimə forması əsasında yeni biliklərin alınması təlimin **induktiv metodu** deyilir.

İnduksiya üç mənada işlədirilir:

1) aqli nəticə növü kimi; 2) təlim metodu kimi; 3) xüsusi təklif və yeganə təklifi kimi.

İnduksiyadan təlim metodu kimi istifadə etməyə aid müxtəlif misallar göstərmək olar, məsələn, üçbucağın daxili bucaqlarının cəmi haqqında təklifi.

gruluğunu göstərmək üçün düzbucaqlı, itibucalı və korbucalı üçbucaqlar  
rində mühakimə apardıqdan sonra nəticə çıxarıılır. İnduktiv əqli nəticənin iki  
vəardır: **natamam induksiya və tam induksiya**. Araşdırılan situasiyada bütün  
yeganəlik və xüsusi təkliflərə əsaslanan əqli nəticəyə **tam induksiya** deyilir.  
Yeganəlik təkliflərinə misal olaraq bunları göstərə bilərik: iki düz xəttin yalnız  
kəsişmə nöqtəsi var; düz xətt çevrəni yalnız iki nöqtədə kəsə bilər; 1 – yeganə  
atural ədəddir ki, yalnız bir bölgəni var və s. “Çevrə, ellips, parabola konik  
əqli iki tərtibli əyrilərdir” təklifi xüsusi təkliflərə aiddir. Sonlu sayıda olan  
halların hamısının araşdırılmasından sonra çıxarılan əqli nəticə tam  
indukiya olub, əsaslandırılmış hesab olunur. Tam induksiyaya əsaslanan əqli  
ciddi isbat metodu kimi tətbiq oluna bilər. Verilmiş situasiyada xüsusi  
bir qisminin araşdırılması əsasında çıxarılan əqli nəticə isə **natamam**  
indukiya adlanır.

Məntiq elmində natamam induksiya belə ifadə olunur: “Verilən anlayışa  
sistemində aid olan bir və ya bir neçə yeganəlik və ya xüsusi təkliflərə əsaslanan  
əqli nəticəyə **natamam induksiya** deyilir”. Təlim prosesində ciddi isbat tələb olunmayan  
məntiqi məzənnələrdə natamam induksiyadan istifadə olunur, məsələn, ibtidai siniflərdə hesab  
məntiqinin xassələri, əməlin komponentləri ilə nəticəsi arasındaki funksional asılılıqlar  
konkret əsasda şərh olunur. Riyaziyyat təlimi prosesində pedaqoji tələblər əsasında  
natamam induksiyadan istifadə olunmalıdır, çünki bu zaman:

- 1) sadədən mürəkkəbə (asandan çətinə) prinsipi;
- 2) mücərrəd anlayış və təkliflərin öyrənilməsində müşahidədən, təcrübədən  
etməklə qavrayış → təsəvvür → anlayış mərhələləri tətbiq olunur,  
məntiqanın “elmlilik və müvafiqlik” prinsipi əsas götürülür;
- 3) şagirdlərin riyazi fəaliyyəti tədricən formallaşır.

## 6. Deduksiya və deduktiv metod

Deduksiya – geniş mənada təfəkkür forması olub, yeni təklif xalis məntiqi  
çıxarıılır. Burada məntiqi nəticə çıxarmanın müəyyən qaydaları tətbiq  
olur. Deduksiya - əqli nəticə forması olub, bir ümumi təklifdən və bir xüsusi  
dən yeni, az ümumi və ya xüsusi olan təklifin alınmasıdır. Deduksiyanın  
məntiqi ondan ibarətdir ki, alınan xüsusi təklif ümumi kimi qəbul edilir.

Deduksiya üç funksiyaya malikdir: 1) əqli nəticə kimi; 2) tədqiqat metodu kimi;  
3) məntiq metodu kimi.

Deduktiv əqli nəticə – ümumi təklifdən xüsusi təklifə keçmə: “Ədədin  
ədəmləri cəmi 3-ə bölündürsə, həmin ədəd 3-ə bölünür” ( $4+2+3 = 9$  və  $9 : 3$ ).  
Məntiq təklifindən xüsusi təklifə keçmə: “15 – natural ədəddir; 15 –  
mürəkkəb ədəddir” təkliflərinən alırıq: “Bəzi natural ədədlər mürəkkəb  
ədəddir”. Ümumi təklifdən ümumi təklifə keçməklə alınan əqli nəticə: “Son  
ədəmi 1 olan mürəkkəb ədədlər var”, “Son rəqəmi 1 olan sadə ədədlər var”  
məntiqi əsasında “Son rəqəmi 1 olan ədəd həm mürəkkəb ədəd, həm də sadə  
ədəd ola bilməz” nəticəsinə gəlirik. Deduktiv əqli nəticəyə aid üç misal göstərdik.  
Deduksiya tədqiqat metodu kimi belə mahiyyət daşıyır: obyekt haqqında  
məntiq, xassə) yeni bilik əldə etmək üçün həmin obyektdə (anlayışa) yaxın olan

obyektlər (anlayışlar) sinfini (cins mənasında) tapıb, verilən obyektdə obyektdə sinfinin mühüm xassələrinin tətbiq edirlər (növ əlaməti), məsələn, kvadratın həndəsi figur kimi rombun xüsusi növüdür və romba aid əlamətlər kvadratda da var, lakin kvadrata aid olan əlamətlər (bucaqların düz bütçə olması, diaqonalların bərabər olması) rombdə yoxdur. Yəni anlayışın məzmunu genişləndəndə onun həcmi azdır. Romb – cins, kvadrat isə onun növü. Romb aid bütün xassələr kvadratda var.

“Dedukiya təlim metodu kimi” məzmununa aşağıdakılardaxildir:

- 1) deduktiv isbatın öyrədilməsi,
- 2) genişlənmiş deduktiv sistemin təlimi.

Bu, təcrübə, induksiya, analogiya və ya evristik metodlar əsasında alınmış təkliflərin alınma münasibəti əsasında nizamlı sistem şəklində salınması deməkdir. “Deduktiv isbatın öyrədilməsi” dedikdə isbatın qurulması üçün axtarış, təfəkkür prosesi və ya mühakimə prosesi nəzərdə tutulur. Axtarış və isbatın qurulması öyrətmək üçün “Nəyi?, Haradan alınır?”, “Necə alınır?” suallarına cavab verilməlidir. “Nəyi?” suali “Nəyi, hansı təklifi isbat edirik?” – deməkdir. “Necə təklif necə ifadə olunur?”, “Bu təklifi başqa şəkildə ifadə etmək olarmı?”, “Necə verilib və nəyi isbat etməliyik?” – bu suallar isbat üçün istiqamətləndirici olaraq zəruri olan mühakimələr ardıcılığını qurmağa imkan verir.

“Haradan alınır?” suali isbat olunacaq təklifi əsaslandırmaq üçün hansı təkliflərin (tərif, aksiom, teorem) lazım olduğunu göstərir.

“Necə alınır?” suali isbat olunacaq təklifin qabaqcadan məlum təkliflərdə necə alındığını göstərir.

Biz bu yazıda riyaziyyat təlimində tətbiq olunan təfəkkür metodları haqqında, qısa şəkildə elmi və metodik şərhlər verməyə çalışdıq. Təlim metodları müəllimlər şagirdin qarşılıqlı əlaqədə olan və nizamlanmış fəaliyyət yoludur. Təlim metodunun məzmununa müəllimin öyrədici fəaliyyəti, şagirdin idrak (tədris fəaliyyəti) və hər iki fəaliyyət arasında əlaqə daxildir.

Riyaziyyatın təlim metodları sisteminə aşağıdakılardaxildir:

- 1) didaktikada hazırlanmış və praktikada yoxlanılmış ümumi metodlar;
- 2) idrak metodlarına əsaslanan xüsusi metodlar.

Bu metodlar həm də tədqiqat xarakteri daşıyır və şagirdlərin riyaziyyat təfəkkürünün formallaşmasında və inkişaf etdirilməsində mühüm rol oynayır.

### Ədəbiyyat

1. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı: «Təhsil», 2008.
2. Həmidov C.C. I-IV siniflərdə riyaziyyatın tədrisi metodikası. Bakı: ADNA, 2008.
3. Столляр А.А. и др. Методы обучения математике. Минск: «Народное асвета», 1981.
4. Метельский Н.В. Дидактика математики. Минск: БГУ, 1982.
5. Гетманова А.Д. Логика. Москва: ОМЕГА -Л, 2006
6. Veysova Z. İnteraktiv (faal) təlim. Bakı, 2007.

# Применение методов мышления в обучении математике

## Резюме

В статье изложены следующие вопросы:

- роль и значение методов обучения математике в школе;
- методы мышления – как методы обучения: 1) сравнение и аналогия, 2) обобщение и специализация, 3) абстрагирование и конкретизация, 4) анализ и синтез, индукция и дедукция.
- краткое изложение каждого метода – как исследовательский и как метода обучения математике.

## Application of methods of thinking in the teaching of mathematics

### Summary

The article describes the following issues:

- the role and importance of methods of teaching mathematics at school;
- ways of thinking - as learning methods: 1) comparison and analogy, 2) generalization and specialization, 3) the abstraction and concretization, 4) analysis and synthesis, 5) induction and deduction;
- the article gives the summary of each method - as a research and as a method of teaching mathematics.

## I SİNFİN PROBLEMI ÇOXDUR.

Aynurə Kərimova,

Bakıdakı 54 nömrəli məktəbin müəllimi

Mən 10 ilə yaxındır ki, ibtidai siniflərdə dərs verirəm. Keçən illərin təcrübəsi göstərir ki, I sinif çətin mərhələdir. I sinfin çətinliyi onun bir sıra problemlərlə bağlı olması ilə xarakterikdir. Bu problemlər hansılardır? İlk təəssüratım yaxşımdadır.

Hər şeydən əvvəl, I sinifdə tanımadığım uşaq-valideynlərə qarşılaşırıam. Yenidən məktəbə gəlmiş uşaqlar nə ilə çətinlik törədirirlər?

1. İlk məşahidələr göstərir ki, onların bir oxumaq istəmir, uşaq bağçasını, sərbəst prosesini üstün tuturlar.
2. Bir-iki nəfər də olsa, ictimai həyata hazırlıqlarından, qapalı şəraitdə böyüdüklərindən sinifdə anasız əyləştişəmir, ağlayır, evə getməyi arzulayır.
3. Bəziləri təhsilin mahiyyətini anlamadan, başqaları kimi məktəbləri geymək, «böyük olmaq», dərslikləri daşımaq arzusu ilə məktəbə



gəlirlər. Bu, şübhəsiz, motiv deyil. Onlar məktəbə nə üçün getdiklərin dərindən dərk etməlidirlər.

4. Uşaqların bəzilərinin məktəbi biliklərə yiylənmək mənbəyi hesə etmələri özünü göstərir, lakin onlar yoldaşları, başqaları ilə, müəllimlər mehriban yola getmək, mədəni davranışlarını qaydalarını bilmirlər.

5. Bəzi uşaqlar məktəbə hazırlıqla qətiyyən maraqlanmış, işləyən valideynlər isə onları nənələrinin, başqa yaxınlarının himayəsinə buramaqla işi bitmiş hesab edirlər.

Bütün bunlar məni düşündürür. Mən ilk növbədə uşaqlara diferensial yanaşmağa, onların hər birinin xüsusiyyətlərini öyrənməyə çalışıram. V.A.Suxomlinski «Ürəyimi uşaqlara verirəm» adlı əsərində deyir: «Uşaqları tanımadan – onların əqli inkişafı, təfəkkürü, maraqları, əyləncə-qabiliyyətləri, istedadları, meyillərini öyrənmədən təlim və tərbiyə yoxdur.»

Təbiidir ki, xarakterinə və hazırlığına görə eyni səviyyəli uşaqlar olmurlar. Uşaqların bir qismi uşaq bağçasından, digər qismi isə birbaşa ailədən gəlir. Onlarla fərdi tanışlıq göstərir ki, bəzən uşaq bağcasında məktəbə tam hazırlığa malik olan uşaqların gələcəyinə ümud edən müəllim işini düzgün qurmaqdə çətinliklə qarşılaşa bilər. Təcrübə göstərir ki, üç yaşıdan məktəbəqədər təlim və tərbiyə yolunu keçən uşaqların əksəriyyəti məktəbə tam hazır olur. Tək-lək də olsa, elə uşaq olur ki, bu yolu keçmədən evdə daha yaxşı hazırlığa malik olur.

Məktəbə hazırlıq məqsədilə bəzi valideynlər övladlarına oxumağı yazmayı öyrətməyə çalışırlar. Onlar bilmirlər ki, uşaq körpə ikən özlərin verdikləri oxu, yazı və hesablama vərdişləri metodik cəhətdən dəqiq olmadığından müəllimin işini xeyli çətinlaşdırır. Hərflərlə oxunun, hələrin yazılışında kalliqrafik cəhətdən yol verilən səhvlərin aradan qaldırılması heç şey bilməyən uşaqlara ilkin öyrədilməsindən çətin olur. Bu cəhətdən valideynlər arasında maariflən-dirmə aparmaq, onlara öyrənməyi öyrətmək yolunu başa salmağı tələb edir. Sinfimə kimlərin övladlarının gələcəyini bilmədiyimdən bu iş çətinlik törədir.

İlk dərs gündündən uşaqların hər birini hərtərəfli öyrənməyə, onlar arasında fərq qoymamağa, ayrı-seçkilik etməməyə səy göstərirəm. Dündür, oxumağı, yazmayı, hesablamağı bacaran bəzi uşaqları tam hazırlıq hesab edərək onlarla məşğul olmamaq, yalnız zəiflərlə məşğul olma-güclü hesab etdiklərimizin geridə qalmalarına səbəb ola bilər. Hər bəzi uşaq hər an nəyə isə ehtiyac hiss edə bilər. Ona görə də dərs boyu gözün bütün uşaqların üzərində olur. Nəzərdən qaçırlan bəzi uşaqlar təlim can atmir, nadincə və küsəyən olurlar.

Bir-iki gündən sonra sınıfı fikrən üç səviyyəyə ayıram: qüvvəlilik-orta səviyyəlilər, zəiflər. Uşaqları belə qruplaşdırısam, sadəcə olara-

adalarını çeksəm, şübhəsiz, bəziləri lovğalana, bəziləri isə ruhdan kükünləşə bilərlər. Ona görə də çox ehtiyatlı olur, ifrat tərifdən və laqlardan çəkinirəm. Orta səviyyəliləri (bunlar çoxluq təşkil edirlər) qane edirsə, zəiflər üçün daha asan çalışmalar yazılmış kartoçkalar hazırlayıram. Güclülər üçün kartoçkalar xeyli çətin olur. Artıq sərbəst oxumağı bacaran uşaqları səs və hərflərlə, hecalarla oxumağa məcbur etmirəm. Onlara bir qədər irihəcmli mətnlər, şeirlər, krossvord və rebuslar təqdim edirəm. Tədricən zəiflər orta səviyyəlilərə, ona səviyyəlilər güclülərə çatır, güclülərin isə inkişafının qarşısı alınır. Dərsdə yorulmanın qarşısını almaq məqsədilə yalnız güclülərin fəalliyət sistərmələrini üstün tutmur, bütünlükdə siniflə işləyirəm.

Ümumiyyətlə, dərs prosesini düzgün idarə etmək üçün uşaqların əqli, mənəvi və fiziki hazırlığını nəzərə almağa çalışıram. Təcrübəmə əsasən, 1-12-ci ilkin təlim vərdişləri verməkdən əvvəl şagirdlərdə qayğıkeşlik, əməkdarlılıq, hörmətcilik, dostluq vərdişləri yaratmağa çalışıram.

Təlim prosesini elə təşkil edirəm ki, yorucu, darixdirici olmasın. Materialın, təlim yükünün ağırlığı uşaqda dərsliyə, dərsə, müəllimə, məktəbə nisrət hissi aşılıya bilər. Sonralar böyük səy göstərsən də, onda təlim maraq yaratmaq olmaz. Ona görə də dərsdə tez-tez oyun və əyləncələr, xüsusilə didaktik oyunlardan istifadə edirəm. Bu zaman çalışıram dərs ciddiliyini, mənətiqini itirməsin, oyuna çevrilməsin.

Uşaqların fiziki inkişafının qayğısına qalmaq, onların sağlamlığını təmin etmək lazımdır. Uşaq fiziki cəhətdən sağlam, çevik olsa belə, soyuq-mənənin, infeksiyaların qarşısı alınmalıdır ki, bunlar təlimin keyfiyyətini təsir göstərməsin. Gigiyenanın gözlənməsi, məktəb həkimini ilə münnəciblər, optimal rejimin gözlənməsi uşaqların sağlamlığına yüksək göstərir. Müşahidə göstərir ki, 5 yaşdan 6 yaşa keçid hamida eyni baş vermir. Bəzi uşaqlar, demək olar ki, 5 yaşındaki səviyyələrindən başlıqları halda, bəziləri bir il ərzində çox irəli gedirlər.

Tək-tək də olsa, hələ 6 yaşı tamam olmamış, istedadlı uşaqlar tamamilə olurlar. Belə uşaqlar komissiya tərəfindən məktəbə qəbul edilir. Növbəti ilədək onlar ruhdan düşür, bildiklərini də yaddan çıxırlar. Belə uşaqların (hər alışqılıqla beşşəhərlərin) sayı çox olduqda, xüsusi təşkili faydalı ola bilər.

İlk gündən uşaqlara başa salıram ki, məktəbə gəlmək yalnız oxumaq deyil, həm də düzgün tərbiyə olunmaq, inkişaf etmək üçündür.

Xarakterik problemlərdən biri odur ki, bəzi müəllimlər əsas gücü ana və riyaziyyat fənlərinə verir, bununla da faydalı iş gördüklerini zənn edirlər. Əslində isə başqa fənlərin saatlarını da həmin fənlərə sərf etməklər yorur, bezikdirir. Mən musiqi və nəğmə, təsviri incəsənət, zoologiya, fiziki tərbiyə, xarici dil və s. məşğələlərdə də uşaqlara lazımi

bilik və bacarıqların verilməsi qayğısına qalıram. Bu məqsədlə günlərdən həyat bilgisinə, yəni onların ətraf aləmlə tanış olmalarına digər fənlərin tədrisinə də tələb olunan qədər vaxt ayırıram. Unutma olmaz ki, tədris prosesində müxtəlif fənlər növbələşdikdə, gərgin əmək tələb edən fənlərin arasında qismən yüngül fənlər tədris olunduğu uşaqlar üçün maraqlı situasiya yaranır, onlar azad nəfəs alırlar. Çalışır ki, iki yazılı məşğələ, yaxud dil və riyaziyyatdan nəzəri biliklərə həm olunmuş məşğələlər ardıcıl düşməsin.

Uzağa qaçmaq, tullanmaq, tullanaraq maneəni dəf etmək, mənim oxumaq, rəsm çəkmək, xarici dil öyrənmək, kompyuterlə işləmək uşaqlar çox sevindirir. Mən ildə iki dəfə uşaqların rəsmlərinə, gil, plastilin, kubilələr və kağızlarla hazırlanmış əl işlərinə həsr olunmuş sərgi təşkil edirəm. Belə sərgilər yuxarı sinif şagirdləri tərəfindən yüksək qiymətləndirildikdə uşaqlar fəxr edirlər.

I sinifdə uşaqlarla optimal işləməyin yollarını öyrənmək, düzgün yaradıcı tətbiqetməni bacarmaq üçün qabaqcıl müəllimlərin iş təcrübəsi həsr olunmuş yazıları müntəzəm oxuyur, onların dərslərində iştirak edən onlardan çox şey öyrənirəm.

Nəhayət, mühüm problemlərdən biri kimi valideynlərlə əlbir iş maraqlandırır. Valideyn pedaqqoq olmadığından öz isimi onlara həvət etmirəm. Bununla belə, müəllim və həkim işləyən valideynlərin köməyindən istifadə edirəm. Heç olmasa bir dəfə uşaqların ailə şəraiti ilə, onları iş yerləri ilə tanış olur, müvafiq göstərişlər verirəm. Valideynlərin mətbədə qəbulu, onların maariflənmələri üzrə sistemli iş gedir. Valideynlər öyrənirlər ki, uşaqları yüklemədən, yalnız müstəqil, yüngül yaradı fəaliyyətə yönəltməli, onları öyrənməyi öyrənməyə istiqamətləndirməlidirlər. Mən hər şeyi, əsasən, sinifdə öyrədir, evdə yüngül tapşırıqları təkrarlamanın yerinə yetirilməsinə, uşaqların gəzinti, əyləncə və oyunları məşğul olmalarına imkan yaradıram.

Bütün bunların nəticəsidir ki, şagirdlər məktəbə alışır, sonraki siniflərdə müvəffəqiyyətlə oxuyurlar. Mən yuxarı siniflərdə şagirdlərim fəaliyyətini izlayır, bir şeylə təsəlli tapıram ki, müəllimlər onların həzliyindən razi qaldıqlarını bildirirlər.

# MUSİQİ TƏLİMİNİN MƏZMUNUNUN OPTİMALLAŞDIRILMASI PRİNSİPLƏRİ

Nazim Məmmədbəyov,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu,  
bədii quruluş üzrə hissə müdürü

**Açar sözlər:** məktəbəqədər yaşlı uşaqlar, musiqi təlimi, musiqi rəhbəri, musiqi əsərləri, musiqi əsərinin xarakteri, yaşauyğunluq prinsipi, millilikdən beynəlmiləlciyiəsi, klassik pedaqogika, səs aparatı, səs diapazonu.

**Ключевые слова:** дети дошкольного возраста, обучение музыке, музыкальный руководитель, музыкальные произведения, характер музыкального произведения, возрастной принцип, принцип от национального до интернационального, классическая педагогика, голосовой аппарат, голосовой диапазон.

**Key words:** pre-school children, teaching music, musical director, musical works, the nature of musical works, principle, the principle from the national to internationalism, classical pedagogy, voice box, voice range.



Böyükəkdə olan gənc nəslin formalaşmasında musiqi təliminin məzmunun düzgün müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Daha əksar və pedaqoq D.V.Kabalevski tərtib etdiyi programda musiqi əsərinin seçilmə prinsiplərini müəyyənləşdirmişdir. Onun fikrincə, uşaq üçün səslənən hər bir musiqi əsəri bu tələblərə cavab verdir: əsər bədii cəhətdən gözəl və cəzbedici, pedaqoji cəhətdən məqəyyün və tərbiyəedici əhəmiyyətə malik olmalıdır. Tərbiyəedici dedik uşaqların estetik zövqünün, mənəvi ideallarının və dünyagörüşünün alaşması nəzərdə tutulur. Tədris prosesində istifadə olunan musiqi materialı yalnız uşaqların xoşuna gəlib-gəlməməsinə görə seçilə bilir. Müəyyən bir mövzunun tədrisi üçün proqrama uşaqlara xoşa gələn qı materialı ilə yanaşı, xoşa gəlməsə də, təlim prosesinə müsbət göstərən əsərləri də daxil etmək lazımdır. Musiqi rəhbəri «xoşa gələn» musiqi əsərinə də maraq yaratmayı bacarmalıdır.

N.A.Vetluqina hazırlıq qrupunda musiqi programının məzmununa tələbləri bələ qruplaşdırır:

1. Uşaqların incəsənətlə təmasda olmasının əsas şərti musiqidə əks hissələrin, fikirlərin onlar tərəfindən duyulması və mənimşənilməsi. Bu, uşaqlarda gözəlliyyə, saflığa emosional münasibət tərbiyə etmə-musiqi əsərlərinin xarakteri haqqında düşünmə qabiliyyəti formalaşmalıdır.

2. Uşaqlar tədricən yalnız musiqinin emosional xarakterini deyincəsənətin bədii-obrazlı mahiyyətini də başa düşməlidirlər.
3. Hər incəsənət növünün öz xarakterinə uyğun olaraq uşaqlar həycanlı və sakit hekayəni, melodiya, ritm, dinamika və sürət nüansları fərqlənən materialları qavrama biləlidirlər.
4. Musiqini bir-neçə dəfə dinlədikdə uşaqların diqqəti həmin əsərin və ya digər xarakterik cəhətinə yönəlir. Bu zaman musiqi əsəri tam hərtərəfli açılır, qavramanın tamlığı, dolğunluğu təmin olunur.

Beləliklə, uşaq bağçalarında programda daxil ediləcək musiqi materialının seçilməsi meyarlarını aşağıdakı kimi göstərmək olar:

1. Musiqi əsərləri uşaqların yaş xüsusiyyətlərinə uyğun seçilməlidir.
2. Musiqi materialı milli musiqi mədəniyyəti ilə əlaqədar olmalıdır.
3. Musiqi əsərlərinin bədii keyfiyyəti, pedaqoji əhəmiyyəti nəzəralə alımlıdır.
4. Musiqi əsərləri uşaqlarda müəyyən bacarıq və vərdişlər yaratmaqla yanaşı mənəvi keyfiyyətlərinin formallaşmasına təsir göstərməlidir.
5. Musiqi tədrisi üçün lazım olan materialları seçərkən millidən beynəlmiləlciliyə prinsipi gözlənilməlidir.

Təlim-tərbiyə prosesində müvəffəqiyyət əldə etmək üçün uşaqların yaş xüsusiyyətlərini, onların imkanlarını nəzərə almağın çox böyük əhəmiyyəti vardır. Klassik pedaqogikanın nümayəndələrindən Y.A.Komenski, K.D.Uşinski, uşaqların yaş xüsusiyyətlərini müəyyən edib, onları təlim-tərbiyə prosesində nəzərə almağı tələb edirdilər. K.D.Uşinskiyə görə «...tərbiyəçi uşağı həqiqətdə olduğu kimi bilməli, onun bütün gündəl xırda ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır».

Məktəbəqədər yaş dövrünün müxtəlif pillələrində uşaqların həyatında ciddi dəyişikliklər baş verir. Əgər kiçik və orta yaş qruplarında uşaqların başlıca fəaliyyəti oyundan ibarətdirsə, böyük yaş qrupunda oyunla yanaşı, təlim fəaliyyəti də müəyyən yer tutmağa başlayır. Təlimin ilk dövrlərində uşaqların bəzilərində təlimə münasibət oyuna olan münasibətdən fərqlənmir. Uşaqlar təlimə cəlb edildikdə, tədricən onlarda bu fəaliyyət ciddi münasibət yaranır. Musiqi məşğələlərinə münasibət isə həmişə çox müsbət olur. Musiqi məşğələləri müxtəlif yaş dövrlərində ən təsirli və daha çox arzulanan, uşaqlar tərəfindən səbirsizliklə gözlənilən məşğələrdən biridir.

Musiqi məşğələlərində uşaqlar musiqinin təkcə ümumi xarakterin deyil, onun əhvali-ruhiyyəsini də (şən, qəmli, həzin və s.) müəyyən etməyi bacarırlar. Onlar musiqi əsərinin janrını fərqləndirməyi öyrənirlər, gümrah, dəqiq, fərəhli (marşlar); həzin, yavaş, bir qədər qəmli (lailalar). Aydırıcı ki, burada da fərdi xüsusiyyətlər parlaq surətdə özünü göstərir.

aq bağçasında musiqi programını mənimsəyən uşaqlarla musiqi hazırlayan olmayan uşaqların inkişaf səviyyəsindəki fərqli aydın görünür.

Düşünülmüş şəkildə aparılan musiqi məşğələləri program tələblərini səviyyəli yerinə yetirməyə şərait yaratır. Nəticədə yuxarı qruplarda uşaqların səs aparatı möhkəmlənir, lakin ifa zamanı səsin gərginliyi özünü nüvə verir. Bu yaşda uşaqların səsləri qorunmalıdır. Çalışmaq lazımdır. Uşaqlar gərginliyə məruz qalmadan oxusunlar, səslərini çox yüksəltsinlər, səs diapazonu tədricən genişlənsin (I oktava **re** – II oktava **do**). Diapazon uşaqların əksəriyyəti üçün əlverişlidir, lakin istisnalar da olur. Uşaqlara məxsus xüsusiyyət bir qədər açıq səslə oxumaqdır.

Təcrübə göstərir ki, bu sahədə yaxşı təcrübə toplamış musiqi rəhbərləri həmin uşaqlar 5-6 yaşına çatanda musiqi, xüsusən də xorla ifa zamanında gözəl nailiyyətlər əldə edirlər. Bu nailiyyətləri düşünülmüş şəkildə aparılan böyük işin nəticəsi kimi qiymətləndirmək gərəkdir.

Musiqi sahəsində aparılan müxtəlif səpkili işlər sırasında mərkəzi musiqi məşğələləri tutur. Məktəbəqədər yaşı uşaqların musiqi sahəsində bilik və bacarıqlarının əsası məhz musiqi məşğələlərində qoyulur. Məşğələlər hər bir yaş qrupunda musiqi rəhbəri və tərbiyəçinin bir sahələri ilə keçirilir, metodik tələbləri və təşkilat formaları ilə fərqlənir.

Uşaq bağçalarında musiqi məşğələlərinin təşkilinə və aparılmasına musiqi rəhbəri ilə qrup tərbiyəcisi cavabdehdir. Bir xüsusiyyət də bu şəkildələri başqa tədris proseslərindən fərqləndirir: məşğələdə uşaqlar mahni oxuyur, musiqi dinləyir, həm rəqs edir, həm də musiqi sahənin əsaslarını öyrənərək musiqi alətlərində çalmağa cəlb olunurlar. Həm bunlar tərbiyəçi ilə musiqi rəhbərlərinin gərgin əməyi nəticədə baş verir. Musiqi rəhbərləri məşğələnin bir hissəsində digərinə əlaqələnərək keçməyi, məşğələnin müxtəlif mərhələlərini bir-biri ilə əlaqələnərək mükəmməl bir tədris prosesi qurmağı bacarmalıdırular.

Musiqi məşğələləri program əsasında, planlı şəkildə aparılır. Musiqi rəhbərləri hər bir məşğələ üçün məqsəd və vəzifələri, program tələblərini təyinləşdirirlər. Bu məşğələlər təşkil edilərkən tədris prosesinin vacib məşğələnin sxemi mütləq diqqət mərkəzində olmalıdır. İlk dəfə keçmiş program materialının təkrarı və möhkəmləndirilməsi, sonra yeni materialla tanışlıq həyata keçirilir.

Musiqi rəhbərləri hər bir yaş qrupunda uşaqların fəallığını və program materialının mürəkkəbliyini nəzərə alaraq fərdi məşğələlər apara, yarımlarla və ya 3-5 uşaqla məşğul ola bilərlər. 3-4 dəfə belə məşğuldan sonra yenidən qrup məşğələlərinə qayitmaq lazımdır. Musiqi rəhbələrində musiqi rəhbəri ilə qrup tərbiyəcisinin fəaliyyəti bir-dən asılı olduğundan hər ikisindən qarşılıqlı anlaşılma tələb edir. Dənədən əvvəl musiqi rəhbəri qrup tərbiyəcisinə məşğələdə təqdim

olunacaq material haqqında məlumat verir, musiqili oyunların, ritmik hərəkətlərin, rəqs quruluşlarının, əsasını göstərərək məşğələnin ayrı-bölmələrində veriləcək materialın program tələblərini aydınlaşdırır.

Qrup tərbiyəçisi musiqi rəhbərinin yaxın köməkçisi olmaqla yan-hər bir uşağın problemlərinə və nailiyyətlərinə diqqət yetirən, uşaqların fəallığa çağırın və onların inkişafına təkan verən bir qüvvə olmalıdır.

Qrup tərbiyəçiləri musiqi məşğələlərində program materialının uşaqların tərəfindən mənimşənilməsinə kömək edir. Kiçik yaş qruplarında tərbiyəçi uşaqlarla birlikdə mahni oxuyur, uşaqlara ritmik hərəkətlərin öyrənməsində aparcı rol oynayır, orta və böyük yaş qruplarında mahniları öyrənilməsinə kömək edərək, uşaqların nailiyyətlərini qiymətləndirir. Əgər kiçik qruplarda tərbiyəçi hər bir musiqi məşğələsinin aparcı dirlər, orta, böyük və məktəbəhəzirliq qruplarında onun rolu epizod olur, lazımlı gəldikdə rəqs və ya kompozisiyanın sxemini uşaqlara izah edir. Beləliklə, musiqi məşğələləri, ümumiyyətlə musiqinin tədrisi tərbiyəçi rəhbərlərinin deyil, bütün pedaqoji kollektivin işidir.

### Ədəbiyyat

1. İsmayılova M. Uşaq bağçasının böyük qrupunda keçirilən didaktik oyunlar. Bakı, 1995.
2. Петрова Г. В мире прекрасного. Казань, 1966.
3. Олесюк Л. Эстетическое воспитание на уроках пения. Киев, 1968

## Принципы отбора содержания музыкального обучения резюме

В статье речь идет о роли правильного определения содержания музыкального обучения и воспитания детей дошкольного возраста, а также исследуются принципы отбора содержания. Отмечается, что обучение музыке должно воспитывать у детей эмоциональное отношение, помогать им в определении сущности художественных образов. Одновременно в статье речь идет о совместной работе музыкального руководителя и воспитателя.

## The principles of selecting the content of music education

### Summary

The article focuses on the role of a correct determination of music education and the role of education in the preschool-age children, as well as study the principles of selection of content. It is noted that learning music should instill in children the emotional attitude, to assist them in determining sushnosti artistic images. At the same time in an article talking about the work sovmenstnoy music director and educator.

## QABAQCIL İŞ TƏCRÜBƏSİNİ YAYAQ

Leyli Niftahiyeva,  
Ağdaş RTŞ-nin metodisti

Azərbaycanda yeni cəmiyyətin qurulması  
sildə də yeni münasibətlərin yaranmasını  
edir. Bu gün ümumtəhsil məktəblərinin  
şərşəndə duran başlıca vəzifə yaddaşyönüüm-  
təhsilə keçməklə vətənsevər, azadlıqsevər,  
xalqı və cəmiyyəti üçün faydalı olan gənc-  
yetişdirməkdir.

Artıq dörd ildir ki, məktəblərdə fənn kuri-  
kulumları tətbiq olunur. Fənn kurikulumunun  
tətbiq olunduğu dərs ənənəvi dərsdən tama-  
məl fərqlənir. Şagirdlərin daim fəaliyyətə  
edilmələri onlarda yaradıcılıq, təşəbbüs-  
karlıq, müstəqillik kimi müsbət keyfiyyətlər formalaşdırır, təhliletmə, təqdi-  
metmə, müqayisə, özünü, yoldaşlarını, bütövlükdə dərsi qiymətləndirmə qar-  
şılmışlığından ibarət olan fəaliyyətlərini üzə çıxarırlar.

Sağlam düşüncəli insan yetişdirmək ailə və məktəbin birgə fəaliyyəti  
sənədində mümkündür. Ailədə və məktəbdə şagirdə sərbəst fikir yürüdən,  
verən şəxsiyyət kimi baxmaq lazımdır.

Ağdaş şəhər Texniki, Humanitar və Təbiət (THT) fənləri təmayüllü gim-  
naziyanın ibtidai siniflərində zamanın tələblərinə cavab verən interaktiv dərs-  
şəkil olunur.

Hər həftənin sonuncu günü məktəbdə "Dəyirmi masa" və ya ümumi  
metodik iclas keçirilir. Bu zaman məktəb direktoru və müavinlərinin iştirakı  
faal təlim metodları ilə bağlı müəllimlərin fikirləri, gördükleri işlər, əldə  
kələri uğurlar və nöqsanlar müzakirə olunur, keçirilən açıq və dinlənilmiş  
işlər təhlil edilir. Odur ki, məktəbin müəllimləri öz üzərinə düşən məsuliyyət  
dərindən dərk edərək daim axtarışda olur, yenilikləri öyrənməyə və tətbiq  
yə can atır, şagirdləri müasir dövrün tələblərinə cavab verən bir insan  
yetişdirməyə çalışırlar. Belə müəllimlərdən biri də Aygün Gözəlovalıdır.

Aygün Gözəlova 1995-ci ildə Ağdaş Pedaqoji Məktəbini bitirmiş və hə-  
vaxtdan indiyə qədər M.Şeyxzadə adına THT fənlər təmayüllü gim-  
naziya fəaliyyət göstərir. İşlədiyi bu illər ərzində o, özünü işgüzar, əməkse-  
və bacarıqlı bir müəllim kimi tanıtmışdır.

Aygün müəllimə şagirdlərinə çox həssas və diqqətlidir. O, hər bir şagirdə  
yanaşaraq, onlara lazımı kömək və qayğı göstərir. Dərs dediyi şagirdlə-



rin böyük əksəriyyəti yaxşı oxumaları ilə fərqlənirlər. Onun şagirdləri gənitqə, rəvan natiqlik qabiliyyətinə malikdirlər.

A.Gözəlova daim öz üzərində işləməyi bacaran müəllimdir. Yeniliyə həyük maraq göstərir, öz şəxsi təhsilini artırmağa çalışır. O, vaxtaşını ixtisarlı kurslarında və seminarlarda iştirak edir, həmkarları ilə fikir mübadiləsi aparır.

Hamı kimi Aygün müəllimə də təhsil islahatının komponentləri ilə yaxşıdan tanış olmuşdur. Aygün müəllimə 3 ildir ki, dərslərini fəal təlim metodlarında əsasında qurur, bu işdə öz iş yoldaşlarına da yaxından kömək edir. Həmkarları onun iş təcrübəsindən çox şey öyrənirlər. Aygün müəllimə şagirdlər bilikləri hazır şəkildə vermir, onlara öyrənməyi öyrədir, onların idmə fəallığını müəyyən axtarışlara yönəldir. Hər bir mövzunun tədrisini müəllim dərsə verilən tələblər əsasında qurur. Qruplarla iş zamanı şagirdlər arasında bölgüsü aparılır, əməkdaşlıq, tünsiyyət yaradılır. Tətbiqetmə, təqdimetmə, qiymətləndirmədən düzgün istifadə edilir.

Aygün müəllimə keçdiyi mövzuların hamisində maraqlı, inandırıcı mənaslı vəsiyyə yaradır, əqli hücum, beyn həmləsi kimi təlim metodları vasitəsilə şagirdlərin fikri fəallığını artırmağa, təfəkkürlərini inkişaf etdirməyə çalışır. Onun 2011-ci il dekabrın 20-də ana dilindən "Qaraca Çoban" mövzusunu keçdiyi açıq dərsdə 12 nəfər müəllim, məktəb direktoru, tədris işləri üzrə direktor müavini iştirak edirdi. Müəllim dərsə əqli hücumla başladı. Əvvəlcədən hazırlanmış plakatı yazı taxtasından asdı. Şagirdlər rəngli figuraların altındakı xanalarda gizlənmiş sözləri tapdilar. Bu, "Qaraca Çoban" sözləri idi. Mövzunun adı tapıldıqdan sonra kompyuterdə "Dədə Qorqud" filmindən maraqlı kadrlar göstərildi. Müəllim şagirdlərin fikrini əsərdə qəhrəmanlara, o cümlədən, Qaraca Çobana yönəldir, "Dədə Qorqud" dastanının qəhrəmanlıq dəstəni olmasını, xalqımızın qədim dövrlərdən bəri düşmənlərə qarşı mübarizə aparmasını şərh etdikcə şagirdlərdə qəhrəmanlıq, mərdlik qürur və düşmənlərə nifrat hissi oyatmağa nail oldu. Mövzuda adı çəkilən Dəmirqapı Dərbəndin qədim Azərbaycan şəhəri olduğunu şagirdlərin nəzərə çatdırıldı, Şimali və Cənubi Azərbaycan haqqında ətraflı məlumat verdi.

Dərsin mövzusu müasir dövrlə əlaqələndirildi, erməni işgalçlarının törədikləri vəhşiliklər, işğal olunmuş torpaqlarımız, şəhidlərimiz haqqında danışdı.

Dərsdə qruplarla iş aparıldı testlərdən istifadə olundu. Təqdimetmə zamanı müəllim qruplardakı bütün şagirdlərin fəal iştirakına nail oldu, resurslarda səmərəli istifadə olundu. Uşaqlar vətən haqqında maraqlı, mənali atalar sözleri söylədilər.

Müəllin dərsdə fənlərarası integrasiyadan da istifadə etdi. Bu mövzun tədrisində Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət, musiqi və texnologiya dərslerinə istinad olundu.

2012-ci il yanvarın 18-də riyaziyyatdan “Sahə təsəvvürləri” mövzusunda  
çırılən açıq dərs də kurikulumun tələblərinə uyğun, elmi və metodik cəhət-  
düzgün qurulmuşdu. Qruplarla iş zamanı şagirdlər maraqlı riyazi oyunlar  
əyləncəli suallar vasitəsilə sahə təsəvvürlərini öyrəndilər, proyektor  
ətəksilə ekranda verilmiş həndəsi fiqurları müqayisə etdilər. Dərsdə qiymət-  
dirmə meyar cədvəli əsasında aparıldı.

Aygün müəllimə təlim fəaliyyətinin səviyyəsinin yüksəldilməsi məqsədilə interaktiv təlimin metodlarından istifadə etdi, uşaqlara müstəqil Azərbaycana, yaradıcısı ümummilli liderimiz Heydər Əliyevə və onun layiqli davamçənab İlham Əliyevə məhəbbət və ehtiram hissi asıladı.

Aygün müəllimə şagirdlərin sürətli və savadlı yazı vərdişlərinə yiyələnləri üçün bütün səy və bacarığını sərf edir. O, yazı dərslərində iş dəftərinin, yazı nümunələrindən, hüsnxət qaydalarından bacarıqla istifadə edir. Şagirdlərin hamısı gözəl xətlə və savadlı yazmağı bacarır.

A. Gözəlova məktəbin ibtidai siniflər üzrə fənn metodbirleşmələrində iliq göstərir, yeniliyi öyrənməyə və öyrətməyə can atır, məktəbin fənəxaric və məktəbdən kənar tədbirlərində fəal iştirak edir.

Aygün Gözəlovanın qabaqcıl iş təcrübəsi öyrənmiş, pedaqoji şuranın ilə məktəb daxilində yayılmışdır.

Məktəb rəhbərliyi A.Gözəlovanın qabaqcıl iş təcrübəsinin rayon məqyasında yayılmasını tövsiyə edərək Ağdaş RTŞ-nə təqdimat göndərmişdir.

Ağdaş RTŞ-si A. Gözəlovanın qabaqcıl iş təcrübəsinin rayon miqyasında  
yulmasını məqsədə uyğun hesab etmişdir.

ПРИМЕРЫ ОТКРЫТЫХ УРОКОВ ПО АНГЛИЙСКОМУ ЯЗЫКУ

(I-й класс)

Сачкова Н.А.

учитель английского языка ФГОУ №1699 Управления делами Президента РФ, г. Москва

## Тема: «ИГРУШКИ»

Челик

- Познакомить учащихся с новыми языковыми единицами по теме «Игрушки».
  - Познакомить с новой буквой английского алфавита С с.
  - Активизировать лексику по теме «Игрушки».
  - Повторить числительные от 1 до 10.

**Оборудование:** Игрушки, картинки, карточки с буквами и скрипциями, магнитофон, диски

## Ход урока:

### Учитель:

— Дети, возьмите колокольчики. (*Дети изображают, что берут руки колокольчик.*) Ning-ning-ning. Good morning, good morning, good morning to you. Good morning, good morning, I am glad to see you. (*Дети не садятся, звучит песня Good morning, все поют.*)

— Sit down, children. Hands on the desk, get ready for the lesson. Who is away today? OK. Let's begin our lesson. Ребята, как вы считаете, что мы сегодня будем делать на уроке? (*Ответы детей: новая буква, новые слова, песни, игры, все то, что происходит из урока в урок.*)

— Very good. Чтобы нам со всем справиться, давайте настроим на язычки на английский лад. (*Речевая гимнастика.*)

— Сегодня к нам пришел наш друг, наш английский медвежонок. давайте поздороваемся с ним.

*Дети:* Good morning English bear.

*Медвежонок:* Good morning. I'm glad to see you. *Дети:* We are glad to see you too.

*Учитель:* Наш медвежонок пришел не один, а с другом (*игрушка находится в коробке*). Кто это? It's a secret, guess.

*Дети* (*по очереди задают вопросы*): Is it a frog (fox, dog, cat, fish, crocodile, tiger)? (*Дети не могут отгадать, потому что это новая игрушка, и по-английски они не знают ее названия.*)

### Учитель:

— Give up? Let's say: I give up I don't know. (*Достаю из коробки пингвина.*) It's a penguin. Say after me. A penguin. Once again. A penguin. Is the penguin good?

— А давайте спросим у нашего пингвиненка, откуда он, как его зовут (*Дети по очереди задают вопросы пингвину.*)

### Дети:

- What is your name? (Jeffry)
- Where are you from? (Antarctica)
- How is your mother (father, granny)?

(Когда дети зададут вопрос "How are you?", Пингвин откажется отвечать и попросит детей спеть. Поем песню "How are you, my friend?")

### Учитель:

— А теперь Джеки хочет узнать все о вас. (*Пингвин задает каждому ребенку вопросы. Последний вопрос: "How old are you?" Несколько детей ответят. Пингвиненок очень удивится, что дети знают цифры.*)

- А давайте покажем Джифри, как мы умеем считать. Поем песню "10 little elephants".

*Математические примеры в переделах первого десятка:*

*One and one is...*

*Eight and two is...*

*Three and five is...*

- А какие стихи с названиями цифр вы знаете? (*Дети знают три*  
*хвосторения. Сначала говорит кто-то один, затем всем классом.*)

- Can you count how many boys are in the class (girls, teachers) And  
look at the table. Can you count how many toys are on the table.

*Дети: Many.*

**Учитель:** Yes, there are many. Let's play SHOP.

*(Играем в «Магазин». Правила игры. Учитель - продавец. Дети -  
покупатели. Каждый ученик подходит к столу с игрушками и говорит:  
Hello, can I have a...)*

**Учитель:** ...Yes, please.

**Ученик:** Thank you. I have got a... I like to play with...

*(Когда все дети поучаствовали, один ребенок с каждого ряда  
может рассказать, у кого какая игрушка: Masha has got a... Rodion has  
a...)*

*(Собираю игрушки. Can I have a... I see you are tired of sitting, stand  
let's sing a song. Поем песню This the way".)*

**Учитель:**

- Ребята, наш английский медвежонок принес нам еще одну коробку. Что же в ней? (*Дети уже знают, что там буква, самые любопытные даже знают какая.*)

- Today we have the letter C с. Эта буква не простая, у нее 2 звука. Вы думаете, какие? (*Наверное, дети догадаются про звук с. Пишут на доске:*

### C с с к

*Прошу одного ребенка найти букву С (на доске висит плакат)*

- And now let's play «mosquitoes». (*На доске нарисованы комары, при английские буквы, один ученик у доски с мухобойкой. Я называю быстро буквы. Ученик должен хлопнуть комара с этой буквой. Он ошибается, все ученики начинают жужжать.*)

- Now open your workbooks at page 13 and write the letter C с.

- Подводим итоги. Что выучили на уроке, что понравилось? Скажем спасибо медвежонку и пингвиненку. Good bye!

Raise your head

Jump up high

Wave your hand

Say good bye

- А давайте покажем Джифри, как мы умеем считать. Поем песню "little elephants".

*Математические примеры в переделах первого десятка:*

*One and one is...*

*Eight and two is...*

*Three and five is...*

- А какие стихи с названиями цифр вы знаете? (*Дети знают три стихотворения. Сначала говорит кто-то один, затем всем классом.*)

- Can you count how many boys are in the class (girls, teachers) And look at the table. Can you count how many toys are on the table.

*Дети: Many.*

**Учитель:** Yes, there are many. Let's play SHOP.

*(Играем в «Магазин». Правила игры. Учитель - продавец. Дети - покупатели. Каждый ученик подходит к столу с игрушками и говорит: Hello, can I have a...)*

**Учитель:** ...Yes, please.

**Ученик:** Thank you. I have got a... I like to play with...

*(Когда все дети поучаствовали, один ребенок с каждого ряда должен рассказать, у кого какая игрушка: Masha has got a... Rodion has a...)*

*(Собираю игрушки. Can I have a... I see you are tired of sitting, stand let's sing a song. Поем песню This the way".)*

**Учитель:**

- Ребята, наш английский медвежонок принес нам еще одну корону. Что же в ней? (*Дети уже знают, что там буква, самые любопытные даже знают какая.*)

- Today we have the letter C c. Эта буква не простая, у нее 2 звука. Как вы думаете, какие? (*Наверное, дети догадаются про звук с. Пишут на доске:*)

### C e s k

*Прошу одного ребенка найти букву С (на доске висит плакат)*

- And now let's play «mosquitoes». (*На доске нарисованы комары, на английские буквы, один ученик у доски с мухобойкой. Я называю быстро буквы. Ученик должен хлопнуть комара с этой буквой. Он ошибается, все ученики начинают жужжать.*)

- Now open your workbooks at page 13 and write the letter C c.

- Подводим итоги. Что выучили на уроке, что понравилось? Скажем здания медвежонку и пингвиненку. Good bye!

Raise your head

Wave your hand

Jump up high

Say good bye

– The lesson is over.

### **Тема: ОБОБЩАЮЩИЙ УРОК ПО ТЕМЕ «ИГРУШКИ»**

**Тип урока:** Урок обобщения и систематизации знаний.

**Цели:**

- Обобщить лексический и грамматический материал, изученный в трех циклах («Давайте познакомимся», «Семья» и «Игрушки»), а также дополнительный материал, использованный на уроках.
- Продемонстрировать владение учебным материалом, умение учащихся использовать его в языковых ситуациях.

**Оборудование-Наглядные пособия:** карточки со звуками, карточки с изображением животных. **Раздаточный материал:** игрушки.

**Технические средства обучения:** магнитофон.

**План урока:**

- Сообщение темы урока и постановка задач.
- Организационный момент.
- Речевая зарядка.
- Повторение числительных, упражнения на счет.
- Игра «Лесенка» на развитие памяти.
- Поем и танцуем.
- Повторение лексики по теме «Цвета», игра «Угадай цвет».
- Повторение названий животных. Ученики становятся учителями.
- Упражнение-игра на закрепление конструкции "It is my/his/her".
- Физкультминутка.
- Игра в волшебный мешочек.
- Подведение итогов.

### **Ход урока**

**T.: Good morning, children! Ps.: Good morning, teacher! T.:**

– Sit down please. Get ready for the lesson. Andrew, tell me please, who is away today? How many children today? How many girls? How many boys? Teachers? How are you today? (*Спросить всех учеников.*)

– OK, let's start our work! Сегодня у нас необычный урок, а урок приключение. Мы с вами будем стремиться попасть во дворец английской королевы. Кто знает, как называется столица Англии?

– Правильно, Лондон.

– Чтобы попасть во дворец, нам нужно пройти много испытаний. Нужно знать названия животных и цветов, уметь считать, а самое главное – красиво говорить по-английски. Для начала давайте повторим звук [w]. Этот звук очень сложный и не похож ни на один русский звук.

- Look at the blackboard. (*На доске висит картинка со звуком [w].*)  
— Айте вспомним, как язычок дул на свечки во время своего дня рождения: w-w-w.
- What, where, one, wall, wolf, white. Children! Say after me. (*Сначала сме, затем спросить отдельно нескольких учеников.*)
- Well done. Now let's revise the numbers.
- P1, count please from 1 to 12. P2, count please from 12 to 1. Let's sing "Ten little Indians". (*Аудиозапись.*)
- P1, how much is five and five? (*Опросить всех учеников. Несколько вопросов задает Т., затем подключаются сильные ученики, которыенят учителя.*)
- OK. Now let's play a ladder-game. P1 - P2 - P3 - P4... (*Повторяем отные По-другому эта игра называется «Снежный ком». Первый ученик называет какое -нибудь животное, второй ученик повторяет выдущее животное и называет свое, третий повторяет два выдущих и тоже называет свое и так далее. Желательно охватить класс.*)
- Let's sing a song "Put your finger on your nose". Please stand up and together. (*Аудиозапись.*) Physical activity.
- P1, P2, P3. Now let's revise the colors. (*Я показываю карточки детям цепочке или выборочно и задаю вопрос: "What color is it?" Дети счают: "It is red". Затем опять несколько учеников выступают в учителя.*)
- Let's play "Guess". P1 - Ps ("Is it blue?"). (*Это игра на отгадывание а. Один из учеников прячет карточку за спину, остальные дети по гди, задавая вопрос: "Is it yellow?", - пытаются отгадать цвет, кто отгадал, становится ведущим. Эта игра направлена на пление названий цветов, а также на тренировку вопросительной прукии "Is it...? "*)
- And now I need 2 teachers. "What color is my horse?" (*Ученики приают названия животных, а также учатся задавать вопрос "What color?". Работа может вестись в парах либо работают два уча вместо учителя, остальные отвечают на вопросы, затем глями становятся другие ученики.*)
- Oh! Where is my cap? Here it is. Let's play a very interesting game "It's cap!". (*Еще одна игра, после монотонных вопросов и ответов пора вить деятельность. Дети по кругу передают друг другу кепку. ала, каждый из них говорит фразу "It is my cap!" и отбирает у соседа кепку. Затем "It is not my cap", затем "It is his/her cap. тить внимание на местоимения, объяснить, что это тако., т.к.*)

- Look at the blackboard. (*На доске висит картинка со звуком [w].*)  
спомним, как язычок дул на свечки во время своего дня  
дения: w-w-w.

- What, where, one, wall, wolf, white. Children! Say after me. (*Сначала  
стрем, затем спросить отдельно нескольких учеников.*)

- Well done. Now let's revise the numbers.

- P1, count please from 1 to 12. P2, count please from 12 to 1. Let's sing  
"Ten little Indians". (*Аудиозапись.*)

- P1, how much is five and five? (*Опросить всех учеников. Несколько  
вопросов задает Т., затем подключаются сильные ученики, которые  
сняют учителя.*)

- OK. Now let's play a ladder-game. P1 - P2 - P3 - P4... (*Повторяя  
относящиеся к игре слова. По-другому эта игра называется «Снежный ком». Первый  
ученик называет какое-нибудь животное, второй ученик повторяет это  
животное и называет свое, третий повторяет два  
предыдущих и также называет свое и так далее. Желательно охватить  
класс.*)

- Let's sing a song "Put your finger on your nose". Please stand up and  
sing together. (*Аудиозапись.*) Physical activity.

- P1, P2, P3. Now let's revise the colors. (*Я показываю карточки детям  
цепочке или выборочно и задаю вопрос: "What color is it?" Дети  
отвечают: "It is red". Затем опять несколько учеников выступают в  
роли учителя.*)

- Let's play "Guess". P1 - Ps ("Is it blue?"). (*Это игра на отгадывание  
цвета. Один из учеников прячет карточку за спину, остальные дети по  
очереди, задавая вопрос: "Is it yellow?", пытаются отгадать цвет.  
Кто отгадал, становится ведущим. Эта игра направлена на  
запоминание названий цветов, а также на тренировку вопросительной  
формулы "Is it...?"*)

- And now I need 2 teachers. "What color is my horse?" (*Ученики  
вспоминают названия животных, а также учатся задавать вопрос  
"What color?". Работа может вестись в парах либо работают два  
ученика вместо учителя, остальные отвечают на вопросы, затем  
все становятся другими учениками.*)

- Oh! Where is my cap? Here it is. Let's play a very interesting game "It's  
my cap!". (*Еще одна игра, после монотонных вопросов и ответов пора  
нарушить деятельность. Дети по кругу передают друг другу кепку.  
Каждый из них говорит фразу "It is my cap!" и отбирает у  
соседа кепку. Затем "It is not my cap", затем "It is his/her cap,  
также внимание на местоимения, объяснить, что это тако., т.к.*)

идет опережение подачи материала, на уроках русского языка де-  
еще не объясняли части речи.)

— Are you tired? Let's have a rest and make exercises. Stand up, hands nose to nose, back to back. Who is the most attentive? (Игра «Кто са-  
внимательный?». Эта игра направлена не только на аудировани-  
е умение детей распознавать команды на слух, но также явля-  
ет физкультурой. Опять происходит смена деятельности, и ребя-  
тишки успевают устать.) Swim, fly, clap your hands, stamp your feet, point  
the blackboard, window, come up to the blackboard, turn around, touch your  
nose, knees, hands on hips.

— Now come to the carpet please, make a circle, sit down and let's play "magic bag". (После того, как ребята немного отдохнули, предлагаются новая игра: "Magic bag". У меня в руках мешочек множеством мелких игрушек, я их высыпаю на ковер, и, называя, опять отправляю в мешочек. Лучше, если называть будут дети, затем закрыв глаза, все по очереди залезают рукой в мешочек и находят какую либо игрушку и говорят: "I think it is a..." Когда все ученики выбрали себе игрушки, они по очереди называют то, что у них в руках.)

— I've got a brown bear.

Затем я прошу каждого ученика дать мне их игрушки:

T.: Give me please your doll.

P.: Here you are.

P.: Thank you.

T.: Take your seats please the game is over

— Давайте подведем итоги сегодняшнего занятия. Р1, расскажи пожалуйста, что мы сегодня делали? Что нового узнали?

— Ух, как много мы уже умеем. Я думаю, с таким багажом знаний нас обязательно пропустят к английской королеве. Ведь мы и пели, и плясали, и считали до 12, и знаем, как называются животные и цвета по-английски. Вы большие молодцы, и я желаю вам не останавливаться на достигнутом, а все время двигаться вперед и вперед, а я буду вам в этом помогать. Ведь мы с вами классная команда.

The lesson is over. Good bye.

#### Литература

1. Верещагина И.Н., Притыкина Т.А. Учебник для 1-го класса.
2. Верещагина И.Н., Притыкина Т.А. Книга для учителя.
3. Поташник М.М. Как подготовить и провести открытый урок.
4. Старков А.С. Книга для учителя.
5. Логинова Л.И. Как помочь ребенку заговорить по-английски.
6. Тарасюк Н.А. Иностранный язык для дошкольников. Уроки общения.
7. Журнал «Иностранные языки в школе».

## "RİSK QRUPU"NA DAXİL OLAN UŞAQLARLA TƏRBİYƏ İŞİNİN PROQRAMı

Xalidə Talibova,

ARTPI-nin aparıcı elmi işçisi,  
pedaqogika üzrə fəlsəfə doktoru,

Məhluqə Niyazova,

Yardımlı RTŞ-nin metodisti

Açar sözlər: "risk qrupu",  
"çətin uşaq", problemlı ailə,  
məktəb, sosial münasibətlər,  
mənəvi tərbiyə, baxımsızlıq,  
diagnostik kart, pedaqoji kömək,  
psixoloji kömək, tələblərin  
vahidliyin prinsipi.

**Ключевые слова:**  
«группа риска», «трудный ребенок», проблемная семья,  
школа, общественные отношения, духовное воспитание,  
беспризорность диагности-



кара, педагогическая помощь, психологическая помощь, принцип единства требований.

**Key words:** "at risk", "Problem Child", problematic family, school, social relations, spiritual education, homelessness diagnostic chart, educational assistance, psychological assistance, the principle of unity of the requirements.

Hazırda biz daha çox "çətin uşaq" anlayışından istifadə edirik. "Çətin uşaq"ın  
səbəblərini ailədə və məktəbdə axtarmaq lazımdır. Belə uşaqa düzgün  
tərzini tapmaq üçün müxtəlif tərbiyə metodlarının cəmləndiyi bütöv  
sistemi qurmaq lazımdır.

Məktəb problemlı uşاقlar və ailələrlə tərbiyə işi müntəzəm təşkil olunmalı,  
davranış problemlərinin aradan qaldırılmalı, müsbət keyfiyyətləri aşkar və  
etdirilməli, pedaqoji diaqnostika sahəsində ardıcıl, sistemli və uzunmüd-  
dəliş aparılmalıdır.

Bu məqsədlə tərtib etdiyimiz programın məqsədlərinə "çətin" şagirdlərin  
kollektivdaxili və sosial münasibətlərə, cəmiyyət üçün dəyərli və məsuliyyətli  
cəlb olunmaları, onların müsbət keyfiyyətləri, bacarıq və imkanları hesab  
sosial və kollektivdaxili münasibətlərə daxil edilmələri nəzərdə tutulmuş  
Müəllim və tərbiyə olunanlar arasında münasibətlərin tənzimlənməsi,  
əlin, ailənin və ictimaiyyətin vahid pedaqoji mövqedən çıxış etmələri

vacibdir. Onlarda obyektiv özünüqıymətləndirmənin formalşdırılması, "çəsaqlarla bağlı vahid tərbiyə vəzifələrinin yaradılması üçün mövcud imkan istifadə edilməsi mühüm şərtidir.

Ümumtəhsil müəssisələrində bu programın tətbiqini, tərbiyə işinin inkişaf fəaliyyət statusunun genişləndirilməsini aşağıda qeyd olunan yollarla etmək mümkündür:

- tərbiyə prosesində təhsil sisteminin təlim tərbiyə proqramlarından əlaqəli komponent kimi istifadə edilməsi;
- peşəkarlararası integrasiya: müəllimlər, tərbiyəçilər, dərnək rəhbərlər, səsial pedaqoqlar, yeniyetmələr, onların yaşıdları və ailə arasında sıx əlaqə yaradılması;
- pedaqoji cəhətdən baxımsız uşaqların və problemlı ailələrin sayı azaldılması.

### Problemlı ailələrlə aparılan işlərdə sınıf rəhbərinin vəzifələri

#### Problemlı ailə tipləri:

Tərkibində "çötin" valideynlər (Öz şəxsi həyatını qurmaq istəyən tək ana) olan ailələr. Belə ailələrdə soyuqluq, laqeydlik, etinasızlıq hökm sürür.

#### Sinif rəhbərinin vəzifələri

- ananın rəğbatını, etibarını qazanmaq;
- ananın gözü ilə özünə baxmağa çalışmaq (Bu, ananı daha yaxşı anlamağı ona düzgün münasibətin yaranmasına kömək edəcək);
- uşağın problemləri ilə maraqlanmağın gələcəyi üçün məsuliyyət almamak;
- ananın şəxsi həyatı haqqında nəzətlə danışmaq; anada uşağın da aləmini öyrənmək üçün maraq oymaqla; gündəlik məişət problemləni həlli yolunu birlikdə axtarır tapmaq;
- valideynlərin həyat tərzinin uşaq həvədici təsirini səbirlə sübut etmək;
- onların diqqətini uşağın öz ata və anası üçün hiss etdiyi ağrı, utancaq, inciklik, sıxıntı hallarına yönəltmək;
- valideynlərdən hansının ailədə dərəcə nüfuzu malik olduğunu aydınlaşdırmaq, kimin həyat tərzinin dəyişikliklərə dəstək ola biləcəyini aydınlaşdırmaq;
- uşağı etrafındaki insanlarla daha günsiyyətə cəlb etmək, mənəvi cəhətdə dəstəkləmək, onu nəzarətdə saxlamaq.

Baxımsızlığının hökm sürdüyü ailələr. Belə ailələrdə, bir qayda olaraq, valideynlər spirtli içkilər qəbul edirlər. Belə valideynlər üçün mədəni məhdudluq, heysiyyat kasıblığı, uşaqlarla mənəvi əlaqənin olmaması xarakterikdir.

Validenləri pedaqoji cəhətdən səsləzəz olan ailələrdə valideynlər uşaqları başa düşmür, pedaqoji təsir vasitəndən tamamilə xəbərsiz olur, ailənin yaşının əhəmiyyətini bilmir, məktəb və müəllimlərin nüfuzunu aşağıda sıralar.

Uşaqların mənəvi tərbiyəsindən çox maddi cəhətə üstünlük verən ailələrdə uşaqlar egoist böyüyürlər, valideynlər isə bu keyfiyyəti daha da təsir etdirirlər.

Uşaqlara ifrat tələblər verən, tez-tez hər alışqılıq göstərən ailələrdə uşaqlar cəzaya məruz qalır və nəticədə zorakılığa meyilli böyüyürlər.

- valideynlərlə məsləhətləşmələr aparmaqla onlarda pedaqoji biliyə ehtiyac hissi formalaşdırmaq, onları müntəzəm məktəb tədbirlərinə cəlb etmək;
- onlarda özünütəhsilə maraq yaratmaq;
- bütün uşaqların pedaqoji məlumatlı valideynlərə ehtiyacı olduğuna onları inandırmamaq.

- valideynlərin həyata baxışlarının dəyişilməsinə nail olmaq;
- uşaqda öz daxili, mənəvi dünyasını inkişaf etdirməyə maraq oyatmaq;
- valideynlərlə evdə və məktəbdə görüşlər zamanı sağlam maraq principinə əsaslanaraq dolayı təsirlərdən istifadə etmək.

• Valideynlərə sübut olunmalıdır ki, uşaqla bərabərhüquqlu insan kimi rəftar etmək, fiziki cəzadan imtina etmək lazımdır.

- Uşağa bərabər hüquqlu insan, şəxsiyyət kimi hörmət etmək.
- Uşağa mehribanlıq, iltifat, rəhmdilik, mərhamət, güzəşt hisslerinin tərbiyədə əsas vasitələrdən olduğunu valideynə sübut etmək.

"Cətin" uşaqlarla işləyərkən aşağıdakı istiqamətlərdə iş aparılmalıdır:

1. problemlı uşaqların müəyyənlaşdırılması və öyrənilməsi;
2. belə uşaqlarla işləmək üçün sınıf rəhbəri tərəfindən fərdi iş planının olunması;
3. pedaqoji cəhətdən baxımsız uşaqlara köməyin təşkili.

İlk növbədə, sınıf rəhbəri sinifdə olan bütün problemlı uşaqları müəyyən etmələrinin özləri və ailələri haqqında fərdi kartlar hazırlanmalıdır. Belə uşaqlar da daha ətraflı məlumat toplamaq üçün aşağıda göstərilən tədbirlər həyata məlidiir:

- pedaqoji cəhətdən baxımsız uşağı və ugursuz ailənin xarakterini (uşaqlar, üzərində müntəzəm müşahidə aparmaqla) müəyyən etmək;
- pedaqoji cəhətdən baxımsız şagirdin və ya ugursuz ailədən olan uşağınu, həmyaşidləri ilə münasibətlərinin xarakterini müşahidə, sosiometrik anket sorğusu vasitəsilə müəyyən etmək;

- uşaqların maraq, meyil və qabiliyyətlərini aşkar edərək onların mədən-xaric dərnəklərdə, idman, ictimai-faydalı əməkdaşlığındakı iştirakını təmin etmək;
- pedagoji cəhətdən baxımsız uşaqların hansı qruplara, birliklərə olduğunu müəyyən etmək, qrupun həmin uşaqa təsir qüvvəsini öyrənmək;
- ailədə uşaqların vəziyyəti ilə tanış olmaq;
- şəxsiyyətin mənəvi inkisafının istiqamətini, ailə və kollektivin təsiri potensialını araşdırmaq;

- tərbiyə metodlarının seçilməsində buraxılan səhvləri aşkar etmək.

Pedaqoji kollektivin, müəllim heyətinin işini asanlaşdırmaq üçün "uşağ"ın diaqnostik kartını hazırlamaq. Bunun üçün aşağıdakılardan tələb edilir:

- sinifdə çətin tərbiyə olunan uşaqları müəyyən etmək məqsədilə sorğusu keçirmək;

- kartda uşağıın soyadı, adı, atasının adı, ailə tərkibi, doğulduğu il, sinfi, vəziyyəti, müvəffəqiyyəti, xarakteri, davranışları, ictimai fəaliyyəti, emosiyaları və ailə problemlərini əhatə etmək;

- pedagoji baxımsızlığın xarakterini, uşağıın təlimə münasibətinin, geriliyin səbəblərinin, iradi keyfiyyətlərinin müəyyən edilməsi;

- uşağıın ətrafindakılara, özünə, ailəsinə, ərazidə olan qeyri-formal qruplara kollektivin münasibətini müəyyənləşdirmək;

- uşağıın maraqlarını, qabiliyyətlərini, bacarıqlarını və professional yetlərini öyrənmək.

Kiçikyaşlı uşaqlarda ailədə və uşaq bağçasında aparılan yanlış təbiyə nəticələri daha aydın görünür. Uşaq özünü idarə edə, həmyaşırıları ilə birlikdə oynaya, onlarla ünsiyyət qura, birlikdə işləyə bilmir. Bu mərhələdə inkisafçı geri qalan, çətin xarakterli, məktəb üçün zəif hazırlanan uşaqları müəyyən məklə yanaşı, onları yeni həyat və fəaliyyət rejiminə alışdırmaq, müəllim və biyocılrla ünsiyyətdə, təlim fəaliyyətində onlara diqqəti artırmaq lazımdır.

Müəllim və tərbiyəçi tərbiyə prosesində aşağıdakılari həyata keçirməlidir:

- uşaqlara çətinlikləri aradan qaldırmağı, müstəqil işləməyi öyrətmək;
- belə uşaqlar üçün "uğurlu vəziyyət" yaratmaq;
- uşağı onun üçün maraqlı olan fəaliyyət növünə (oyun, əmək, təhsil, iş-hət) cəlb etmək;

- uğursuzluqlara düzgün münasibət bəsləməyi, səhvləri aradan qaldırmağı öyrətmək;

- yoldaşlarına və böyüklerə hörmət etməyi öyrətmək;
- bir-birinin zəif tərəflərini və çatışmazlıqlarını bağıtlamaq qabiliyyətini inkişaf etdirmək.

Uşaqlarla aparılan tərbiyə işinə daxildir:

- şagird kollektivi ilə iş;
- kollektivin yaradıcı işi və şagird özünüidarəsi vasitəsilə pedagoji cəhətdən baxımsız uşaqların müəyyən edilməsi;
- təhsildə geri qalan şagirdlərlə fərdi iş.

## Pedaqoji cəhətdən baxımsız uşaqlara köməyin təşkili qrafiki

| İşin istiqaməti, keçirilən tədbirlər  | İcra vaxtı:     | Məsul şəxs:  |
|---|-----------------|--|
| <b>1. Pedaqoji köməyin təşkili</b>  |                 |  |
| 1. Şagirdlərin şəxsiyyətyönlü inkişafı üçün əlverişli tətbiq yaradılması;   | il ərzində      | sinif rəhbəri  |
| 2. Şagirdlərin bilik, bacarıq vərdişlərində boşluqların doldurulması;   | daim            | fənn müəllimləri                                     |
| 3. Elavə məşğalələrin, məsləhətin keçirilməsi və "uğurluq sindromu"nun aradan düşürülmesi;  | cədvəl əsasında | fənn müəllimləri                                     |
| 4. Sinif kollektivində uşaq vəziyyətinin gücləndirilmesi, ictimai tapşırıqların icadına onlara yardım;  | il ərzində      | sinif rəhbəri, tərbiyə iş-ləri üzrə direktor müavini |
| 5. "müsbət mən" konsepsiyanın formallaşması;  | il ərzində      | sinif rəhbəri, psixoloq                              |
| Pedaqoji cəhətdən baxımsız uşaqların valideynlərinə və sənədli ailələrin uşaqlarına yardımın göstərilmesi;  | il ərzində      | sinif rəhbəri, psixoloq                              |
| <b>2. Tibbi yardımın təşkili</b>  |                 |  |
| Uşaq dispanserinin həkimlərindən normal davranışının yayılan uşaqların diaqnostikasını müəyyən etmək, psixo-fizioloji səbəbəyi aydınlaşdırmaq və aradırmaq; | müntəzəm        | həkim, valideynlər                                   |
| Siqaret çəkmə vərdişləşdirici və zəhərli maddələrdən xəbərdarlıq; 5 sinif şagirdləri və valideynləri ilə anket sorğusunu mərkəzindən keçirmək;              | il ərzində      | sinif rəhbərləri, tibb bacısı, psixoloq              |

|  |                  |                         |
|--|------------------|-------------------------|
| <ul style="list-style-type: none"> <li>"narkomaniya, alkoqolizm – zəiflik və ya xəstəlikdir" mövzusunda dəyirmi masa keçirmək;</li> <li>siqaret – moda vərdişinin nəticəsidir, kimi Yeniyetmələr arasında narkomaniya"</li> </ul> <p>2.3 Valideynlər üçün mühazirələr:</p> <ul style="list-style-type: none"> <li>"erkən narkomanlığın psixologiyası";</li> <li>"Narkotiki dadmaq – uçuruma doğru bir addımdır";</li> <li>"Siqaret zərər gətirmir" fikri yalandır";</li> <li>"Narkomaniyanın, toksik maddələrdən istifadənin, alkoqolizmin profilaktikası";</li> </ul> |                  |                         |
| 2.4. Uşaqların cinsi təbiyəsi  | ilin əvvəlində   | sinif rəhbəri, həkim    |
| 3. Psixoloji köməyin təşkili   |                  |                         |
| 3.1. müşahidə, müsahibə yolu ilə şagirdlərin psixoloji xüsusiyyətlərinin öyrənilməsi.  | il ərzində       | psixoloq                |
| 3.2. ailə təbiyəsi problemlərinin müəyyən edilməsi (müshahidə, müsahibə yolu ilə).   | il ərzində       | psixoloq                |
| 3.3. uşağa öz problemlərini anlamaq və onların həlli yollarını tapmaq məqsədilə psixoloji yardım;  | müntəzəm         | psixoloq                |
| 3.4. şagirdlərin öz hərəkətlərini daha şüurlu dərk etmələri üçün onlarla fərdi səhbətlər aparmaq;  | müntəzəm         | psixoloq                |
| 3.5. uğursuz ailələrdən olan uşaqlar üçün psixoloji "Tolerantlıq" treningini keçirmək;   | həftədə bir dəfə | sinif rəhbəri, psixoloq |
| 4. Asudə vaxtin təşkili  |                  |                         |
| 4.1.şagirlərin maraq və qabiliyyətlərinin öyrənilməsi;   | il ərzində       | sinif rəhbəri           |

|  |                                      |  |
|--|--------------------------------------|--|
| 4.2. uşaqları dərnəklərə, bölmələrə, ictimai – faydalı fəaliyyətə və uşaq ictimai təşkilatlarına cəlb etmək;   | sentyabr - oktyabr                   | sinif rəhbəri, valideyinlər                |
| 4.3. oxucu maraqlarının öyrənilməsi, kitabxanaya yazılmış, müntəzəm olaraq ondan istifadənin yoxlanılması inkişaf üçün zəruri və maraqlı olan mətbətlərin siyahısını tərtib etmək; | sentyabr                             | kitabxanaçı                                |
| 4.4. uşaqların yaşadıqları əraziyədəki qeyri-formal qruplarda əməkini öyrənmək;  | il ərzində                           | sinif rəhbəri                              |
| 4.5. uşaqların bədii və texniki addıclılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, onlardan əməkli işlərdə istifadə etmək;  | il ərzində                           | sinif rəhbəri                              |
| 4.6. mövsümi istirahət döşərələrinin təşkili.  | sentyabr, noyabr, yanvar, mart, iyun | sinif rəhbəri, şagird özünüidarə təşkilatı |

### Pedaqoji cəhətdən baxımsız uşaqlar və uğursuz ailələrlə aparılan işlərin planı

| Tədbirin mövzusu   | İcra vaxtı          | Məsul şəxs   |
|--|---------------------|--|
| I pedagoji cəhətdən baxımsız uşaqlar və uğursuz ailələrin müəyyən edilməsi, onlarla bağlı profilaktik işlər; | il ərzində          | sinif rəhbəri, azyaşlı cinayətkarlarla iş üzrə inspektor           |
| II-III sosial-pedaqoji baxımsızlığının səbəbinin öyrənilməsi;  | il ərzində          | sinif rəhbəri, psixoloq, azyaşlı cinayətkarlarla iş üzrə inspektor |
| IV pedagoji cəhətdən baxımsız uşaqlar və uğursuz ailələr haqqında kartoteka hazırlamaq;                      | il ərzində          | sinif rəhbəri, psixoloq, azyaşlı cinayətkarlarla iş üzrə inspektor |
| V-IV siniflərin müəllimləri qanun pozuculuğunu proqramlaşdırmaq;   | yarım ildə bir dəfə | müdiriyət  |

|  |                  |   |
|--|------------------|---|
| 5. davranışa dair yaddaş vərəqələri hazırlamaq və uşaqlar arasında yaymaq;   | sentyabr-oktyabr | metodbirləşmənin sənətərbiyə işləri üzrə direktor müəvini   |
| 6.cinayətlərin qarşısının alınması məqsədilə pedaqoji şurancın iclasını keçirmək;  | ayda bir dəfə    | direktor, azyaşlı cinayətkarlarla iş üzrə inspektor         |
| 7. pedaqoji cəhətdən baxımsız uşaqlar və onların valideynlərini pedaqoji şuralara dəvət etmək;                                   | lazım olduqda    | direktor, sinif rəhbəri                                     |
| 8."tolerantlıq" mövzusunda psixoloji treninq keçirmək;   | həftədə 1 dəfə   | məktəb psixoloqları və narkoloji dispanserin həkimləri      |
| 9. uğursuz və pedaqoji cəhətdən baxımsız uşaqları olan ailələrə reydlər təşkil etmək;  | əhtiyac olduqda  | sinif rəhbərləri, azyaşlı cinayətkarlarla iş üzrə inspektor |
| 10.kollektivdə uşaqları mövqeyinin öyrənilməsi;;.  | zəruri olduqda   | sinif rəhbərləri, psixoloq                                  |
| 11. valideynlər və uşaqlar üçün məsləhət günləri;  | müntəzəm         | müdiriyət, psixoloq, həkim                                  |
| 12. baxımsız uşaqlar və onların valideynləri ilə cinayətlərin profilaktikası məqsədilə söhbət aparmaq;                           | ayda bir dəfə    | müdiriyət, sinif rəhbərləri, psixoloq                       |
| 13.pedagoji cəhətdən baxımsız uşaqlar və valideynlər üçün tibbi-psixoloji-pedaqoji dəstək mövzularında mühazirələr təşkil etmək; | müntəzəm         | müdiriyət, psixoloq   |
| 14. "siqaretden imtina" günü;  | noyabr           | direktor, sinif rəhbərləri                                  |
| 15."cinayətin qarşısının alınması" günü;   | dekabr           | direktor, sinif rəhbərləri                                  |
| 16. "sağlam həyat tərzi naməni" mövzusunda narkotiklərlə vahid mübarizə günü;  | mart             | direktor, sinif rəhbərləri                                  |
| 17. ümumdünya sağlamlıq günü;  | aprel            | direktor, sinif rəhbərləri                                  |

Cinayatların karşısının alınması üzre təbiyə işinin keyfiyyətini yaxşılaşdırmaq üçün onun inkişaf proqramları, metodik dəstəyi olmalıdır. Bu istiqamətdə iş planı uyğun aparılmalıdır.

### Pedaqoji cəhətdən baxımsız uşaqlarla işləmək üçün metodoloji dəstək planı

| Təbdirlər  | İcra vaxtı     | İcraçı şəxs   |
|--|----------------|---|
| 1 sinif rəhbərlərinə metodik mənəvian təşkili;   | il ərzində     | metodbirleşmə rəhbərləri  |
| 2 ailə ilə məktəbin qarşılığı əlaqəsi" yardımcı qrupunu valideynlərlə birgə iclasında keçirmək;  | ildə 2 dəfə    | sinif rəhbərləri  |
| 3 pedagoji cəhətdən baxımsız uşaqlar və ugursuz ailələr üçün metodiki tövsiyələrin hazırlanması; | aprel          | metodbirleşmə rəhbərləri, azyaşlı cinayətkarlarla iş üzrə inspektor |
| 4 hüquq-mühafizə orqanları əlaqə saxlamaq;   | il ərzində     | müdiriyət   |
| 5 mövzu ilə əlaqədar kitabçılıqları hazırlamaq;  | rübdə bir dəfə | kitabxanaçı   |
| 6 qaret cəkmək və narkomaniyanın qarşısını almaq profilaktik iş planını hazırlanmaq;             | dekkabr        | direktor müavini  |
| 7 baxımsız uşaqlarla əlaqədar sərgah yaratmaq;   | sentyabr       | müdiriyət   |

Validəynlərin övladları ilə qarşılıqlı münasibətlərində, təbiyə işində müşaxilan tipik səhvləri və onların korreksiyasını aşağıda veririk:

1. Uşağın fəaliyyətinin neqativ qiymətləndirilməsi. Uşağa «son bilmirsən, armırsan» və s. demək olmaz. Bu zaman uşağın özünəninə itir, o, komfort hissələr keçirir.
2. Uşağın fəaliyyətinin neqativ qiymətləndirilməsi heç vaxt onun şəxsiyilə əlaqələndirilməməlidir. Bu, uşağın inkişafına pis təsir göstərir. Şəhərlərin mənfi münasibəti uşağın özünüqiymətləndirilməsində adekvatlığın sinə, nevrozun yaranmasına səbəb olur.
3. Məktəbəqədər yaşılı uşaqlar məzmundan daha çox səsin tonuna, emosionallığına diqqət, reaksiya verirlər. Validəynlər uşaqla ünsiyyətində bu cəhətdə xüsusi diqqət yetirməlidirlər.

4. Uşağın özünün və fəaliyyətinin digər uşaqlar və onların fəaliyyətləri mütqayisəsi yolverilməzdür. Bu, uşaqlarda bir tərəfdən neqativ hallar yaradır. Eqoizm, paxılılıq hissələri formalaşdırır, digər tərəfdən ona psixotravmatik təsir göstərir.

5. Valideynlər qarşılıqlı münasibətlərdə uşaqa sərbəst, rahat şəhər yaratmağılırlar. Yalnız bu zaman onda başqalarına paxılılıq yox, təhlükə normal münasibət inkişaf edəcək.

6. Valideynlərin başlıca vəzifələrindən biri də uşağın imkanlarını düzgün qiymətləndirmək və onu imkanlarından artıq yüksəkərək gərginlik içərisində saxlamamaqdır.

7. Uşağın davranış və fəaliyyətinin qiymətləndirilməsində bir həddən digər həddə, kəskin tənqiddən ifrat mehribanlığa keçmək düzgün deyildir. Bütün hallarda norma gözlənilməlidir.

Valideynlərin davranışının korreksiyası işində onların uşaqlarla ünsiyətində emosiya və görünüşün təzyiqədici formasından istifadə etməmələrini özlərinə nəzarət etmələrinə diqqət yönəltmək lazımdır.

Düzungün olmayan tərbiyənin nəticəsində «çətin uşaq» yaranır. Bəzən uşağın formallaşmasına aşağıdakı amillər təsir edir:

- uşaqa qeyri-səmimi münasibət, təxəyyüldə yaradılan övladla real övlad arasında fərqli mövcudluğu;

- tərbiyə metodunun qeyri-dinamikliyi; valideynlərin tərbiyə modeli uşağın xarakter xüsusiyyətləri arasında kəskin fərqlərin olması;

- tərbiyədə emosional ünsiyyət və münasibətin nəzərə alınmaması; gələcək tələbkarlıq, gah da hədsiz mehribanlığının stabil olmayan münasibətlər yaradır;

- tərbiyədə ardıcılılıq və sistemliliyin olmaması, uşağın daim qeyri-müyyənlik və gərginlik vəziyyətində qalması;

- tərbiyədə tələblərin vahidliyi prinsipinin pozulması; valideynlərin qarşılıqlı münasibətləri, onların arasında fikir ayrılığı və münaqişələrin olması, ailədəki mənfi psixoloji iqlim şəraiti.

Həm üfqı (valideyn-valideyn), həm də şəquli (valideyn-uşaq) münasibətlərinin düzgün qurulmaması sosial-psixoloji tərbiyənin, uşaq şəxsiyyətinin qeyri-düzungün inkişafına səbəb olur.

### Ədəbiyyat

1. Ağayev Ə.Ə., Rzayeva Y.T., Hüseynova T.M., Vahabova T.Ə. Sosial pedaqogika. Bakı, 2008.
2. Ağayev Ə.Ə., Həsənov A.Ş. Pedaqogika. Bakı, 2007.
3. Ağayev Ə.Ə. Pedaqogika. Bakı, 2008.
4. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2004.
5. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı: "Azərnəşr", 1981.
6. Cəfərov S.N. Şəxsiyyətin formallaşmasında sosializasiya prosesinin rolü.

- Bakı: "ADPU-nun xəbərləri", 2004.
7. Cəfərov S.N. Şagirdlərlə aparılan sosial-pedaqoji işin əsas istiqamətləri. Bakı: "EDU-nun xəbərləri", 2005.
8. Бусыгина Н. Характеристика трудного подростка. Москва: «Классный руководитель», 2005, № 5.
9. Зотова Л. Стратегия работы с трудными школьниками. Москва: «Классический руководитель», 2005, №4.
10. Сергеева В. Воспитательная работа с трудными детьми. «Воспитательная работа в школе», 2003, № 6.

## Программа воспитательной работы с детьми "группы риска"

### Резюме

В настоящее время мы все чаще употребляем понятие "трудный" ребенок. Для того, чтобы найти верный подход к таким учащимся, педагогу придется выстраивать целую воспитательную систему. Основная концептуальная идея программы воспитательной работы школы заключается в том, что предупреждение и преодоление трудновоспитуемости – целостный процесс, осуществляемый в рамках системного подхода, предполагающего: организацию воспитательной работы с детьми; укрепление положительных качеств ребенка; адаптацию его в коллективе сверстников; педагогическую диагностику.

## The program of educational work with children "at risk"

### Summary

Currently, we are more likely to use the term "difficult" child. In order to find the approach to these students, the teacher has to build an entire educational system. The main conceptual idea of the program of educational work of the school lies in the fact that the prevention and overcoming of difficult children - the whole process, implemented under a systems approach, involving: the organization of preventive work with children, strengthening the positive qualities of the child; adaptation of his peers in teaching diagnostics.

## TƏRBİYƏ İCTİMAİ HADISƏ KİMİ

Vaqif Kərimov,

ARTPI-nin aparıcı elmi işçisi,  
pedaqogika üzrə fəlsəfə doktoru

**Açar sözlər:** insan cəmiyyəti, tərbiyə, ictimai formasiya, ibtidai icma, quldarlıq, Sparta tərbiyə sistemi, feodalizm, burjuaziya, kapitalizm, tərbiyə sistemi.

**Ключевые слова:** человеческое общество, воспитание, общественная формация, Спартанская система воспитания, феодализм, буржуазия, капитализм, система воспитания.

**Key words:** human society, education, social formation, Spartan system of education, feudalism, the bourgeoisie, capitalism, the system of education.

Tərbiyə insan cəmiyyətinin inkişafı ilə sıx bağlıdır. Cəmiyyətdə yaşayan, onun qanun və qaydalarına əməl edən valideyə

heç vaxt övladlarını cəmiyyətə eks mövqedə tərbiyə edə bilməz. Tərbiyə insan cəmiyyətinin hər hansı formasiyasında cəmiyyətin ehtiyacı və ehtiyacın təmin olunması uğrunda mübarizə nəticəsində formalışmışdır. Tərbiyənin xarakteri həmişə məhsuldar qüvvələrin səviyyəsinə və həm ictimai-tarixi formasiyaya məxsus istehsal münasibətlərinin tipinə uyğun olmuşdur. Tərbiyə dövrün ictimai-iqtisadi şəraitinin özünəməxsus əlamətlərini özündə eks etdirir. Tərbiyə insani əməyə, həyata və cəmiyyət fəaliyyətə hazırlayıır. Beləliklə, tərbiyə nəsillərin varisliyini təmin edir.

İbtidai icma dövründə tərbiyə həyatda, əmək fəaliyyəti prosesində yaşlıları təqlid əsasında inkişaf edirdi. Oğlanlar silahların, əmək alətlərinin hazırlanmasını, ov etməyi, balq tutmağı, yaşayış məskənini qaydayla salmağı, qızlar isə yeməli meyvələr, bitkilər toplamağı, geyim hazırlamağı, ev işlərini görməyi öyənirdilər. O zaman uşaqlara yaşlılara hörmət yanaşmaq öyrədilirdi. Sonralar əkinçiliyin, heyvandarlığın inkişafı ilə əlaqədar insanların əmək fəaliyyəti xeyli mürəkkəbləşir. Bundan asılı olaraq gənc nəslin tərbiyəsinin mözmunu, metodları və vasitələri də dəyişir. İcmalarda ailə formalışanda uşaqlar tərbiyənin ilkin cəhətlərini məhz ailədə öz valideynlərindən almağa başlayırlar. Valideynin əmək prosesində ovçuluqda, əkinçilik və heyvandarlıq sahəsində xüsusi bacarığı olmaya ola bilərdi. Ona görə uşaqlar icmada fəaliyyətlərini inkişaf etdir-

mək üçün məharətli ovçunun, üzgüçünün silah düzəldən sənətkarın yanında xüsusi təlim keçirdilər.

İbtidai icma formasıyasının inkişafı ilə əlaqədar rəhbərlərin, aqsaqların, kahinlərin hakimiyyəti güclənir, uşaqların təbiyəsində də dəliklər baş verirdi. Bəzi uşaqlar mərasimlər, əmənlər və idarəetmə ilə xüsusi vəzifələri yerinə yetirməyi öyrənirdilər.

Quldarlıq cəmiyyətinin meydana gəlməsi uşaqların təbiyəsinin keyfiyyətcə əsaslı şəkildə dəyişməsinə səbəb oldu. Bu, cəmiyyətin bir-birinən siniflərə ayrıldığı ilk quruluş idi. Quldarlar və qulların həyat tərzi, ictimai vəziyyəti bir-birindən kəskin şəkildə fərqlənirdi. Təbiyə yenə də ənənəvi kimi cəmiyyətin vəzifəsi olaraq ictimai xarakter daşıyırı, lakin ənənəvi sinif tərəfindən idarə olunurdu.

Quldarlıq dövründə xüsusi tədris-təbiyə müəssisələri – kahinlər məktəbi yaradıldı. İlk belə müəssisələr eramızdan bir neçə əsr əvvəl qədim Sənqədə yarandı. Orada oxumağı, yazmağı, hesablaması, ilahiyyatın əsasını öyrədirdilər. Məktəbin başlıca vəzifəsi dövləti idarə etmək, qullara idarəetmək, hökm etmək üçün adamlar hazırlamaq idi.

Təbiyənin mükəmməl sistemi qədim Yunanistanda Sparta və Afina hazırlıq, hərbi-idman oyunları mühüm yer tuturdu. Afinada əqli və əməkli təbiyəyə üstünlük verilirdi. Qul sahiblərinin övladları müxtəlif siniflərə, incəsənətə yiyələnir, onlarda fiziki əməyə nifrat formalaşırı, ənənəvi bilikli, bacarıqlı, iradəli hakimlər və hərbi sərkərdələr kimi təbiyədilər.

Qulların uşaqlarına itaətkarlıq, mütilik öyrədilirdi. Onlar üçün heç tədris müəssisəsi yox idi. Əmək bacarıqlarının formallaşması və tələməsi isə əmək prosesində həyata keçirilirdi.

Bələliklə, cəmiyyətin siniflərə ayrılması nəticəsində təbiyə də siniflər daşımaga başladı. Müxtəlif siniflərin uşaqlarının həyata hazırlarlarının bir-birinə bənzəməyen məqsədlərindən asılı olaraq müxtəlif təbiyə sistemləri meydana çıxdı. Antoqnist sinifli cəmiyyətdə təbiyə sinfin mövqeyinin möhkəmlənməsinə xidmət edirdi. Bununla da siniflərin qulları istismarı güclənir, bərabərsizlik dərinləşirdi.

Feodalizm formasıyasında feodallar hakim, təhkimli kəndlilər isə əmək idilər. Feodalların içərisində ruhani və zadəganlar təbəqələri idilər. Burada da təbiyə sinif xarakter daşıyırı. Feodalizm dövründə siniflərin (zadəganların) uşaqlarına cəngavərlik, din xadimlərinin uşaqları isə dini təbiyə verilirdi. Ümumiyyətlə, feodalizmdə dini dünyagözoğlu hökmran idi.

Azərbaycanda feodal münasibətləri III-V əsrlərdə təşəkkül tapmış, əsrdə yüksək inkişaf səviyyəsinə çatmışdı. Bu dövrə Azərbaycanda dini məktəblər – mollaxanalar, mədrəsələr yaranmağa başladı. Bu

məktəblərdə, əsasən, ilahiyyat elmi öyrədilirdi. Feodalizmin müəyyən mərhələsində istehsalın artması təhkimli kəndlilərin uşaqlarından təhsilin başlanğıcına yiyələnməyi tələb edirdi. Buna isə imkan yox idi. Uşaqların böyük əksəriyyəti təhsildən kənardı qalırdı. Adətən, onlar ailədə fərdi təhsil alırdılar.

XIII əsrə monqol-tatar işğali Azərbaycanda feodalizmin inkişafını ağır zərbə vurdu, məhsuldar qüvvələrin inkişafı ləngidi. Sonralar, xüsusilə XVI əsrə feodalizm yetkinləşirdi, lakin şəhər əhalisinin artması, sənətkarlılığın inkişafı nəticəsində XVII əsrin axırlarında istehsal münəbbətlərində durğunluq yaranmağa, feodalizm tənəzzülə uğrumağa başlıyıldı. Şəhərlərin sürətlə artması, sənətkarlar, sərbəst xırda tacirlər başqa peşə sahiblərinin meydana gəlməsi, mübadilə, ticarət sahəsində baş çıxarmaq üçün savada, hesablama vərdişlərinə yiyələnmiş adamlar tələb edirdi.

Ticarətin, iqtisadi əlaqələrin genişlənməsi, dövlətlərarası siyasi əlaqələrin müntəzəmliyi, sənayenin inkişafı burjuaziyanın meydana gəlməsinə kapitalizm formasının yaranmasını təmin etdi. Burjuaziya təhsilin daha geniş inkişaf etdirilməsi, tərbiyənin elmi əsaslarının və praktik iş-qamətinin gücləndirilməsini irəli sürdü.

Burjuaziya hiss edirdi ki, inkişaf etməkdə olan sənayenin hərəkət gətirilməsi, idarə olunması üçün savadlı işçi qüvvəsi lazımdır. Ona görə burjuaziya geniş xalq kütləsinin savadlandırılması qayğısına qalmış məcburiyyətində idi. Bu məqsədlə yeni tip məktəblər yarandı. Bunu belə, təhsildə ciddi şəkildə sınıf diferensiasiya irəli sürüldü.

Burjuaziya dövləti, onun iqtisadiyyatını, silahlı qüvvələri idarə etmə üçün öz uşaqlarını baha qiymətli xüsusi məktəblərə qoyur, onlara yaxşı -təsil verməyə çalışırdılar. Kasıb uşaqlar isə dövlət məktəblərində təhsil alırdılar.

Zəhmətkeşlərin uşaqlarının yüksək səviyyədə təhsil almalarına manşet olmaq məqsədilə burjuaziya yalnız varlıkların gücləri çata biləcək mətbələr təşkil edirdi. Müxtəlif mənzələr kasiblərin uşaqlarının təhsilin qarşısını ahr, onlara yalnız özlərinin mənafələrinə uyğun biliklər verilirdi.

Kapitalizm dövründə yoxsul uşaqlarının bir qismi yalnız ibtidai təhsil alırdı. Onlar texnikanın geniş tətbiq olunduğu zavod və fabriklərdə, kənd təsərrüfatında, mürəkkəblişən ticarət iqtisadiyyatının başqa sahələrinin savadlı işçi (buyuruq qulu) olmağa hazırlanırdı.

1918-ci ildə ölkəmizdə Azərbaycan Demokratik Respublikasının qurulması təhsil sisteminə, həmçinin tərbiyə probleminin həllinə yeni bəistiqamət gətirdi. Ölkəmizdə dünyəvi məktəblərin qapıları hamının üzü açıldı. Ən ucqar yaşayış məntəqələrində də məktəblər fəaliyyət göstərməyə başladı. Təhsilin icbari, pulsuz, ana dilində olması, qızların oğlanları bir yerdə təhsil almaları o dövrdə böyük bir inqilab idi.

Demokratiya, humanizm, bərabərlik prinsipləri əsasında qurulan təhsil sistemi yeni insanın təbiyə olunması problemini irəli sürdü.

Azərbaycan Demokratik Respublikasının hakimiyyəti illərində irəli sürülmüş ideyaların bir çoxu sonralar da inkişaf etdirildi. Təhsil görünümü bir vüsət aldı, lakin gənc nəslin təbiyəsində milli mənlik hissələrinin inkişaf etdirilməsinin qarşısı alındı. Beynəlmiləçilik, sovet vətəndaşlığı yetişdirilməsi ideyası nəticəsində gənc nəsil tədricən öz soy kökündən, milli menitalitetindən uzaqlaşdı.

1991-ci ildə Azərbaycanın müstəqillik yoluna qədəm qoyması, azad, tərəveren bir dövlət kimi tanınması gənc nəslin təbiyə sisteminə güclü təsir etti. Vətən, vətəndaş, millət, milli ruh, milli dəyərlər, islam dəyərləri, müstəqillik və s. anlayışlar dəqiqləşdirildi, möhkəmləndirildi.

Bu gün gənc nəslin təbiyəsində əsas vəzifə vətənə sonsuz sədaqətli, onun əvərək olması uğrunda fədakarlıq göstərməyə, canından keçməyə, onun çiçək-növəriməsi, sərvətinin artması yolunda hazır olan, biliklərə dərindən yiylənmiş, yüksək mədəniyyətə sahib olan adamlar yetişdirməkdən ibarətdir.

Düzgün təbiyə vətənimizin, millətimizin gələcəyinin etibarlı əsasıdır.

Deyilənlərdən məlum oldu ki, təbiyə ictimai hadisədir. Ölkəmizdə xəzinənin maarifçi və pedaqoqların fəaliyyətlərinin, pedaqoji ideyalarının, xəmiri ilə təbiyə yeni forma alır. Əsrlərdən bəri şifahi xalq ədəbiyyatının nümunələrində gənc nəslin təbiyəsi haqqında deyilənlər (etnopedaqoji dəyərlər), həmçinin ulu babalarımızın, ağbirçək nənələrimizin uşaqların təbiyəsi sahəsində nəsillərdən-nəsillərə keçmiş ibrətamız təcrübələrindən məlum olmuşdur ki, təbiyənin öz qanunları və qanuna uyğunluqları var. Bu qanunları və qanuna uyğunluqları hərtərəfli təhlil edib, gənc nəslin təbiyəsi üçün ən yaxşı təşkilat formaları, vasitələri və metodlarını müəyyənləşdirmə prosesində pedaqogika bir elm kimi meydana çıxmışdır. O zamanlardan ki, təbiyə cəmiyyətin həyatında mühüm rol oynamaya, xüsusi təhsis-təbiyə müəssisələri yaranmağa başladı, təbii ki, həmin müəssisələrdə xüsusi adamlar uşaqların həyata hazırlamaları sahəsində planlı şəkildə iş aparmalı olmuşlar. Onlar uşaqlara təsir vasitələrini vaxtaşırı təqdimləşdirməyə, təkmilləşdirməyə çalışmışlar. Təbiyə işini yüksək şəkillər təşkil etmək üçün təbiyəçilərdən kifayət qədər pedaqoji bilik və bacarıqlar tələb olunmuşdur.

Pedaqogika elmi ilk növbədə şəxsiyyətin formallaşması üçün lazımlı şərtləri-həyata hazır olan insan üçün xarakterik keyfiyyətləri, onla təbiyəsinin harada, hansı formada, hansı vasitələrlə, hansı yollarla təqdimləşməli olduğunu müəyyənləşdirir.

Pedaqoji fikirlər əvvəllər mülahizə və mühakimə şəklində irəli sürülmüş, sonralar ümumiləşdirilərək ağızdan-ağıza dolaşmışdır. Zəngin atalar

sözləri, məsəllər, tapmacalar, bayatılar və laylalarda öz əksini tap-  
tərbiyəvi fikirlər bunu sübut edir.

«Qurani - Kərim» də oxuduğumuz ayələr, Həzrəti Məhəmmədin hə-  
lamları, qiyamətli hədislər, islam dəyərləri bu gün də gənc nəslin tərbiyə-  
üzrə iş sisteminin əsasına qoyulmalıdır. «Avesta»dan üzübəri klassik  
müsəir yazıçıların əsərlərindəki tərbiyəvi fikirlər Azərbaycan millətin-  
formalaşmasında mühüm rol oynayır. Bütün bunlar pedaqogika el-  
qidalandıran misilsiz mənbələrdir.

Peşəkar pedaqoqların meydana gəlməsi sonralar baş vermişdir. N.T. Sinin yaradıcılığı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Onun, Əxlaq-Nasiri əsəri müəllifini peşəkar pedaqoqluğa yaxınlaşdırır, lakin Azərbaycanda (həmçinin Zaqafqaziyada) ilk nəzəriyyəçi pedaqoq alim prestatör Ə.Seyidov olmuşdur. Sonralar M.Mehdizadə, M.Muradxanov, T.Əliyev, N.Kazimov, Ə.Həsimov, H.Əhmədov, T.Talibov, Ə.Ağayev, B.Əmədov, F.Rüstəmov, A.Abbasov və başqaları öz xidmətləri ilə seçilənlər. Hazırda Azərbaycanda yüzlərlə pedaqoq alim təhsil və tərbiyə na-  
riyyəsindən yazış-yaradır, lakin tərbiyə və təhsil elə mürəkkəb və cəhətli bir prosesdir ki, onu cəmiyyətin istək və arzularına, sosial tələbələrin uyğun səviyyədə işləmək mümkün deyil. Pedaqogika bir elm kimi həm təkmilləşmə, dəqiqləşmə tələb edir.

### Ədəbiyyat

1. Əhmədov, H. «Seçilmiş pedaqoji əsərləri». Bakı: «Təhsil», 2006.
2. Əhmədov, H. «XIX əsr Azərbaycan məktəbi». Bakı: «Maarif», 1985.
3. Ахмедов Г.М. «Избраннега педагогиске сочинения». Баку: «Техсиль», АТУ, 2006.

## Воспитание как общественное явление

### Резюме

В статье речь идет о связи воспитания с обществом, прослеживается историческое развитие, перемена общества на каждом этапе его развития отмечается его классовый характер. Раскрывается характер воспитания в каждой общественно-экономической формации.

Отмечается сильное влияние вступления Азербайджана на путь независимости, признания его как суверенного государства в современной системе воспитания. В результате дается заключение о том, что воспитание является общественным явлением.

## Education as a social phenomenon

### Summary

The article focuses on the relationship of education and society, traces its historical development, social change at every stage of its development, says its class character. Reveals the nature of education in each socio-economic structure. There is a strong influence on the path of Azerbaijan's independence and its recognition as a sovereign state in the modern system of education. As a result, given conclusion that education is a social phenomenon.

# ŞAGİRLƏRƏ MƏNƏVİ-ESTETİK KEYFİYYƏTLƏRİN ŞİLANMASINDA AZƏRBAYCAN PROFESSIONAL MUSIQISINDƏN İSTİFADƏNİN İMKAN VƏ YOLLARI

Oqtay Rəcəbov,  
pedaqoji elmlər doktoru, professor,

Aynur Hüseynova,  
ADPU musiqi kafedrasının müəllimi



**Açar sözlər:** professional musiqi, musiqi özfəaliyyat dərnəkləri, xor kollektivləri, solo ifa, repertuar, audiovizual vasitələr, xalq çalğı alətləri, melodiya üzərində işləmək, dərnək rəhbəri.

**Ключевые слова:** профессиональная музыка, кружки музыкальной самодеятельности, певчий коллектив (хор) исполнитель сольной партии, репертуар, аудиовизуальные

средства, народные музикальные инструменты, работа над мелодией, руководитель кружка.

**Key words:** professional music circles samodeya musical sequence, the singing group (choir) ispolnitel solo part, repertoire, audiovisual aids, folk musical instruments, work on the melody, the head of the circle.

Respublikamızda hər bir orta ümumtəhsil məktəbində, əsasən, aşağıdakı

musiqi dərnəkləri fəaliyyət göstərir.

1. Azərbaycan xalq çalğı alətləri orkestri;
2. Azərbaycan xalq çalğı alətləri ansamblı;
3. xor kollektivləri (kiçik yaşlı uşaq xoru, böyük yaşlı uşaq xoru, lənlərdən ibarət xor).

Məlum olduğu kimi, bu kollektivlərin məşğələləri məktəb üçün ayrılmış 0,5 ştat hesabına aparılır. Musiqi müəllimi bu məşğələlərdən şagirdlərdən pərvərlik hissələrinin tərbiyə olunması üçün istifadə edə bilər.

Araşdırduğumuz problemlə əlaqədar uşaq musiqi kollektivlərinin imkan-nözərdən keçirək. Respublikamızın ümumtəhsil məktəblərində Azərbaycan xalq çalğı alətləri orkestri, demək olar ki, yox dərəcəsindədir. Belə kollektivlərə biz Respublika İncəsənat Gimnaziyasında və Tofiq İsmayılov Uşaq-Gənclər Yaradıcılıq evində rast gəlmişik. Bu, ondan irəli gəlir ki, çalğı alətləri orkestrində savadlı, notla çalmağı bacaran məktəbililər tərak etməlidirlər. Belə kollektivlərin həll edilməmiş problemlərindən biri

uşaqların ifaçılığına uygun partituraların olmamasıdır. Bu sahədə bəzi görülür. Bakıdakı İncəsənət Gimnaziyasının xalq çalğı alətləri orkestr rəhbəri T.Quliyev kollektivin məşğələləri zamanı vətənpərvərlik hissə təbiyə olunmasında xüsusi repertuardan istifadə edir. Orkestrin repertuarı Azərbaycan proffesional klassik musiqisinin banisi Ü.Hacıbəylinin əsərləri yanaşı müasir Azərbaycan bəstəkarlarının da əsərləri özünəməxsus yer tutur. Kollektivin rəhbəri T.Quliyev bu haqda belə deyir: "Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda yaratdıqları musiqi əsərlərinin şagirdlərin və pərvərlik təbiyəsində böyük imkanları vardır. Şagirdlərə öyrədiləcək bəstəkar əsərlərini ifa etməzdən əvvəl həmin əsərin yarandığı dövr haqqında yaranma səbəbi, bəstəkarın həyat və yaradıcılığı, beynəlxalq miqyasda duğu mövqə haqqında qısa məlumat verərək şagirdlərdə həm bəstəkarın məhəbbət hissi artır, həm də milli qürur yaranır. Şagirdlər Ü.Hacıbəylinin Q.Qarayevin, F.Əmirovun, Q.Hüseynlinin və digər Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünya miqyasında tanınması faktını eşidəndə onları Vətən haqqında, onun sənətkarları haqqında məlumat dairəsi genişlənir."

T.Quliyev bəstəkar Q.Hüseynlinin "Cüçələrim" mahnisinin (sözü T.Mütəllibovundur) notlarını uşaqlara paylayandan sonra müəllif haqqında qısa məlumat verir və bu əsərin bir çox xarici ölkələrdə sevildiyini söyləyir. Bundan sonra müəllim rus, özbək, gürcü, Litva, Ukrayna məktəblərinin kollektivlərinin ifasında həmin mahnidan bir parça səsləndirir. Mahnı səsləndikcə onun hansı xalqın diliundə ifa olunduğu müəyyən edilir. Daha sonra müəllim həmin mahnını professional ingilis caz vokal-instrumental ansamblının və İraq müğənnisi Feyzinin ifasında səsləndirir. Uşaqlara aydın olur ki, yaxşı musiqinin sərhədləri yoxdur, milli olmaqla yanaşı, buna xalqlara məxsusdur və belə əsərlərə "bəşəri musiqi" deyilir. Müəllim bütün bəşəriyyətə məxsus olan əsərlərdən İ.S.Baxın bir-neçə əsərinin, o cümlədən re minor "Tokkato və fuqa"nın, Motsartın, L.V.Bethoven, F.Şuman, F.Liszt və digər klassik Avropa bəstəkarlarının məşhur əsərlərinin adlarını çəkir. Bəs səhbətlər öyrədiləcək əsərin şagirdlər tərəfindən maraqla mənimsinəməsən təsir göstərməklə bərabər, həm milli musiqimizə, həm də Avropa xalqları musiqisinə marağı artırır. Sonra Q.Hüseynlinin "Cüçələrim" mahni öyrədilməsi prosesi başlanır. Proses başa çatdıqdan sonra müəllim uşaqları belə bir tapşırıq verir: "Uşaqlar, gələn məşğələyə qədər siz televiziya radioda məşhur Azərbaycan müğənnilərinin hansı xarici ölkə bəstəkarlarının əsərlərini ifa etmələrinə diqqət yetirin və onların adlarını yadda saxlayın. Bununla əlaqədar müəllim Azərbaycan müğənnilərindən Bülbülün, Ş.Məmmədovanın, M.Maqomayevin, L.İmanovun İtaliyada təhsil almaları, F.Qasımovanın və X.Qasımovanın bir sıra beynəlxalq müsabiqələrdə qalib gəlmələri barədə qısa məlumat verir. Uşaqlara aydın olur ki, bizim ifaçıları yadı-

Azərbaycanda deyil, həm də bir sıra xarici ölkələrdə təmiyırlar. Respublikanın məşhur sənətkarları, incəsənət ustaları dünyanın hər yerində doğma nədumuzu, musiqimizi digər xalqlara tanıtdırırlar. Ona görə də məktəblilərmişirlər ki, ifa etdikləri musiqi alətinin, öyrəndikləri sənətin sırlarınındə bələd olsunlar. Onlara aydın olur ki, yaxşı oxumaqla, biliklərin sırmını dərindən öyrənməklə xalqa, vətənə qulluq etmək olar.

Xalq çalğı alətləri ansambları digər musiqi özfəaliyyət dərnəklərinə respublikamızın orta ümumtəhsil məktəblərində daha geniş yayılmışdır. Bu ansamblarda şagirdlər notsuz çalırlar, yəni musiqi əsərləri xalqlara eştirmə vasitəsilə öyrədirilir. Məktəb xalq çalğı alətləri ansambları instrumental xalq musiqisini solo şəklində ifa edir, həm də müğənniləri şayət edirlər. Xalq çalğı alətləri ansamblının rəhbəri məşğələlərdə xüsusiləmiş repertuar vasitəsilə uşaqlarda vətənpərvərlik hissinin təbiyəması sahəsində müəyyən iş görə bilər.

Azərbaycan xalq instrumental əsərlərinin bir qismi başqa xalqlarda da ciddidir, məsələn, "Yallı", "Qaytağı" kimi Azərbaycan xalq rəqsləri eyni anda gürcü, ləzgi və digər Qafqaz xalqlarına da məxsusdur. Özbək xalq musiqisində bizim "Yallı" rəqsinə oxşar rəqs mövcuddur. Bakının 44 nömrəli ümumtəhsil məktəbinin musiqi müəllimi N.Nağıyev müxtəlif xalqların əsərləri arasındaki oxşarlığı uşaqlara aydınlaşdırmaq üçün əvvəlcə gürcülərə, ölkələrə məxsus olan "Yallı"nı, sonra Azərbaycan "Yallı"sını sösləndirir. Dan sonra N.Nağıyev belə sual verir:

- Uşaqlar, bu rəqslər bir-birindən fərqlənirmi?
- Müəllim, gürcü, özbək xalq musiqisinə məxsus olan "Yallı" rəqsləri "Yallı"ya oxşayır.
- Bu oxşarlığı nədə görürsünüz?
- Oxşarlığı rəqslərin melodiyasının intonasiyalarında, xarakterində və ifa əsərində götürürük.

Müəllim uşaqlara aydınlaşdırır ki, "Yallı" rəqsini bütün yuxarıda adlarını təlimimiz xalqlar kollektiv şəkildə ifa edirlər. Bu musiqi nümunələrini əsərim zamanlarda xalqımızın adları bizə gəlib çatmayan görkəmli musiqi yaratmışlar. Sonralar həmin əsərlər ağızdan-ağıza keçərək digər xalqlar arasında da yayılmış, həmin xalqların musiqi folklorunda da özüne təqdimmişdir. Göründüyü kimi, xalqımızın musiqi nümunələri başqa xalqlara keçəcədə xoş gəlmışdır ki, hətta onların xalq musiqisine çevrilmişdi. N.Nağıyev bunu qonşu Qafqaz və Orta Asiya xalqları arasında qədim zamanlarının yaranmış dostluqla əlaqələndirir. Bakıdakı 44 nömrəli məktəbin və İncəsənət Gimnaziyasının xalq çalğı alətləri orkestrlərinin rəhbərləri N.Nağıyev və T.Quliyevə məsləhət görülmüdü ki, "Yallı" rəqsini tədris planına daxil etmək. Gimnaziyada "Yallı" rəqsinin öyrənilməsinə başlamazdan əvvəl audio-

vizual vasitələrdən istifadə edilmişdir. Uşaqlar "Yallı" rəqsinin müxtəlif kollektivlərin ifasında çəkilmiş video yazılarına tamaşa etdilər. Sonra müzakirə başlandı. Müzakirədən sonra uşaqlarda eyni rəqsin müxtəlif xalqlarda (gürcü, özbək, Azərbaycan) ifa tərzi, xarakteri haqqında müəyyən təsəvvür yarandı. 44 nömrəli məktəbdə isə orkestrin rəhbəri N.Nağıyev bir audiovizual vasitələrdən istifadə etmədən "Yallı" rəqsinə öyrətmış Nəticə aşağıdakı kimi olmuşdur:

| Orkestrlər            | Orkestrdə şagirdlərin sayı | İfa keyfiyyəti                 |        |   |        |
|-----------------------|----------------------------|--------------------------------|--------|---|--------|
|                       |                            | Düzgün və dəqiqlik ifa edənlər | % - lə | Nöqsanlı və aşağı keyfiyyətlə ifa edənlər | % - lə |
| İncəsənət Gimnaziyası | 20                         | 17                             | 85     | 3   | 15     |
| 44 nömrəli məktəb     | 17                         | 9                              | 52,9   | 8   | 47,1   |

Göründüyü kimi, audiovizual vasitələrdən istifadə edən uşaqlar xalq musiqisini daha keyfiyyətli ifa edirlər.

Müəllim N.Nağıyev Azərbaycan, gürcü, özbək, ləzgi və digər xalqlar arasındaki tarixi dostluqdan faktlar gətirir. Bundan sonra "Yallı" Azərbaycan xalq rəqsinin öyrədilməsi prosesi başlanır. Məlum olmuşdur ki, bu səbətlərdən sonra uşaqlar həmin musiqi əsərinə daha ciddi münasibət bəsləyir və onu daha tez mənimşəyirlər.

Ansambl rəhbərləri ayrı-ayrı Azərbaycan xalq çalğı alətlərinin, zərb alətlərinin də digər xalqlar arasında (gürcü, ləzgi, özbək, tacik və s.) geniş yayıldığı uşaqlara başa salırlar.

Bu faktlardan uşaqlara aydın olur ki, başqa millətlərin görkəmli musiqiçiləri bizim xalq musiqi nümunələrimizdən, musiqi alətlərimizdən istifadə etmiş və mahnilarımızı öz xalq musiqilərinə çevirmişlər.

Uşaqlara başqa xalqların musiqisinin öyrədilməsi onlarda həmin xalq onun musiqisi haqqında müəyyən təsəvvür yarada bilər. Respublikanın sərənəti məktəblərində aparılan müşahidələr göstərmişdir ki, başqa xalqların mahnilarının onların dilində və yaxud iki dildə (rus-Azərbaycan, gürcü-Azərbaycan, ingilis - Azərbaycan və s.) ifa edilməsi uşaqlarda xalqlar dostluğun birlik kimi mənəvi keyfiyyətlərin möhkəmlənməsinə səbəb olur.

Məktəb praktikasında özünü doğrultmuş xalq çalğı alətləri ansambllarının sistemi ilə tanış olaq.

| Nö  | Görüləcək işlərin məzmunu   | İcra müddəti  |
|-----|---|---|
| 1.  | xalq çalğı alətləri ansambllarının tərkibini müəyyənləşdirmək, onların yaranma tarixi haqqında məlumat vermək;  | sentyabrın 1 ongünlüyü  |
| 2.  | melodiya üzərində işləmək üçün şagirdlərə bəzi terminlərin verilməsi (xalq musiqisinin zənginliyi haqqında məlumat vermək);   | 2 məşğələ   |
| 3.  | bir - neçə rəng və dəramədin (insana göstərdiyi mənəvi-emosional təsiri aydınlaşdırmaq). Öyrədilməsi;<br>a. "Hümayun" rəngi;<br>b. "Şüstər" dəramədi;<br>c. "Çahargah" rəngi ;<br>d. "Şur" dəramədi .   | 4 məşğələ   |
| 4.  | melodiyaların ifası zamanı ikinci səsin işlənməsi;<br>V.Adıgözəlovun "Sevinc" rəqs süitasının öyrədilməsi prosesində uşaqlara musiqidə sevinc və qəmin necə istifadə olunduğu haqda məlumatın verilməsi (vətən sevgisi və ya vətən həsrəti).  | 5 məşğələ   |
| 5.  | Ü.Hacıbəylinin "Koroğlu" operasının uvertürası.   | 2 məşğələ   |
| 6.  | Vətən, sülh, məktəb haqqında mahnıların müşayiəti onların təbiyəvi əhəmiyyətini aydınlaşdırmaq;   | 3 məşğələ   |
| 7.  | əmək mahnılarının müşayiəti onların təbiyəvi mahiyyətini açmaq;   | 2 məşğələ   |
| 8.  | H.Nəcəfovun Rəqs süitasının öyrədilməsi.  | 1 məşğələ   |
| 9.  | P.İ. Çaykovskinin "Neopolitan" mahnisinin müşayiəti üzərində iş xalqlar dostluğunun tərənnümü.  | 1 məşğələ   |
| 10. | dərnək üzvləri tərəfindən ifa olunan beynəlmiləl mahnıların müşayiəti üzərindən iş.<br>1. Macar xalq mahnısı "Mənim qazlarım".<br>2. Çex xalq mahnısı "Kolokolçık".<br>3. Bolqar xalq mahnısı "Payız küləyi".<br>4. Eston xalq mahnısı "Yağış".<br>5. Norveç xalq mahnısı "Kalerton".<br>6. Polyak xalq mahnısı "Kukuşka" (isləyəni T.Siqetinski) | Bu mahnıların müşayiəti üzərində işləyərkən çalışmaq lazımdır ki, həmin xalqın milli koloriti mahnında, onun forma və məzmununda daha aydın hiss olunsun. |

Dərnək rəhbəri bu sistem üzrə öyrədəcəyi hər bir musiqi əsəri əsasında uşaqlarda müsbət mənəvi keyfiyyətlər təbiyə edə biler.

Bakıdakı 44 və 12 nömrəli məktəblərdə fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının hər birində eyni əsərlər üzərində iki ay müddətində aparılmışdır. 44 nömrəli məktəbdə professional musiqi nümunələrinin təzyəvi əhəmiyyəti uşaqlara müxtəlif misallar əsasında aydınlaşdırılmış bundan sonra həmin nümunələrin öyrədilməsi üzərində iş aparılmışdır. 44 nömrəli məktəbdə isə mənəvi təbiyə ilə əlaqədar işin aparılması dərnək rəhbərinin öhdəsinə buraxılmışdır. Nəticə belə olmuşdur:

| № | Əsərlərin adları                     | Düzgün, emosional və keyfiyyətli ifa edənlərin sayı. |            |                                  |           | Keyfiyyətsiz ifa edənlərin sayı  |           |                                  |
|---|--------------------------------------|--|------------|----------------------------------|-----------|----------------------------------|-----------|----------------------------------|
|   |                                      | № 44<br>məktəb<br>(20şagi<br>rd)                     | %-lə<br>90 | № 12<br>məktəb<br>(20şagi<br>rd) | %-lə<br>5 | № 44<br>Məktəb<br>(20<br>şagird) | %-lə<br>2 | № 12<br>Məktəb<br>(20<br>şagird) |
| 1 | X.Cəfərov "Lirik rəqs"               | 18   | 90         | 5                                | 20.<br>5  | 10                               | 15        |                                  |
| 2 | C.Cahangirov "Yallı"                 | 19   | 90.<br>5   | 4                                | 20        | 1                                | 5         | 16                               |
| 3 | H.Xanməmmədov "Aramlı rəqs"          | 20   | 100        | 8                                | 40        | 0                                | 12        | 12                               |
| 4 | Ü.Hacıbəyli "Yaxşı yol"              | 16   | 80         | 7                                | 30.<br>5  | 4                                | 13        | 13                               |
| 5 | Ü.Hacıbəyli "Özbək rəqsii"           | 18   | 90         | 9                                | 40.<br>5  | 2                                | 11        | 11                               |
| 6 | Q.Qarayev "Xəzər neftçiləri mahnisi" | 17   | 85         | 4                                | 20        | 3                                | 16        | 16                               |

Cədvəldən göründüyü kimi, musiqi əsərinin məzmunu, təbiyəvi əhəmiyyəti uşaqlara aydın olanda həmin nümunələr daha düzgün və emosional ifa olunur.

Xor kollektivləri, respublikamızın şəhər məktəblərində daha çox yayılmışdır. Bu, ondan irəli gəlir ki, kənd məktəbləri ixtisaslı musiqi müəllimləri ilə tam təmin edilmişdir. Şəhər məktəblərinin əksəriyyəti çoxmillətli tərkibində olduğundan, beynəlmiləlçilik təbiyəsinə böyük təsiri ola bilər. Bu faktın əsas səbəb edir ki, respublikamızda millətlər arasında ayrı-seçkilik yoxdur.

Məktəb xor kollektivlərində vətənpərvərlik və beynəlmiləlçilik mahnlarının repertuara salınması şagirdlərin təbiyəsinə müəyyən təsir göstərə bilər. 1921-1990-cı illərdə Azərbaycan bəstəkarlarının yaradıcılığının təhlili göstərir ki, onlar tədqiq etdiyimiz problemlə əlaqədar xeyli əsərlər yazmışlar. Bunu aşağıdakı cədvəldə aydın görmək olar.

| <i>Nö</i> | <i>Mövzu</i>                | <i>Mahniların sayı</i> |
|-----------|-----------------------------|------------------------|
| 1.        | vətən haqqında mahnilar     | 24                     |
| 2.        | sülh haqqında mahnilar      | 8                      |
| 3.        | bayramlar haqqında mahnilar | 8                      |
| 4.        | dostluq mahniları           | 3                      |
| 5.        | qəhrəmanlıq mahniları       | 3                      |
| 6.        | təbiət haqqında mahnilar    | 50                     |

Cədvəldən göründüyü kimi, mənəvi təbiyənin tərkib hissələrini əhatə usaq mahnıları mövcuddur, lakin müəyyən olunmuşdur ki, bəstəkarımız Vətən və təbiət haqqında çox mahnılar yaratmışlar, sülh, dostluq, rəmanlıq haqqında mahnılar isə azlıq təşkil edir. Həmin mahnıların ritmik və forma ilə əlaqədar təhlili müəyyən etmişdir ki, Azərbaycan musiqisinin ən ritmlərindən, rəngarəng ladlarından və müxtəlif musiqi formalarından az istifadə edilir. Respublikamızın məktəb xor kollektivlərində apardılmış müşahidələr göstərmişdir ki, onların repertuarında da tədqiq etdiyimiz bədlelə əlaqədar mahnılar azlıq təşkil edir. Ona görə də məktəb usaq xor üçün Azərbaycan bəstəkarlarının aşağıdakı mahnıları məsləhət görülür:

## Vətən haqqında mahnılar,

1. "Azərbaycanım" (mus. R.Hacıyevin, söz.Ə.Əlibəylinindir).
  2. "Vətən haqqında mahni" (mus. Niyazinin, söz. S.Rüstəmındır).
  3. "Azərbaycan baharı" (mus. N.Məlikməmmədovun, söz. Həsənbəylinidir).
  4. "Baki nəğməsi" (mus. T.Quliyevin, söz. Ə.Əlibəylinindir).
  5. "Vətənim" (mus. S.Ələsgərovun, söz. H.Ziyaindr).
  6. "Vətən nəğması" (mus. T.Bakıxanovun, söz. T.Mütəllibovundur).
  7. "Araz" (mus. A.Zeynallıının, söz. R.Rzanındır).
  8. "Samur" (mus. R.Hacıyevin, söz. İ.Rəhimovundur).
  9. "Vətən sevgisi" (mus. Ş.Axundovanın, söz. G.Kazimındır).
  10. "Sumqayıt" (mus. S.Rüstəmovun, söz. N.Cəfəroğluṇundur).
  11. "Doğma diyar" (mus. O.Quliyevin, söz. F.Mehdinındır).
  12. "Baki haqqında mahni" (mus. C.Quliyevin, söz. F.Məmmədovundur).
  13. "Ürək doymaz Bakıdan" (mus. Ş.Axundovanın, söz. İ.Coşqunundur).
  14. "Xəzərim" (mus. A.Soltanovanın, söz. T.Eleinindir).

## **Bayramlar haqqında mahnılar.**

- “May mahnisi” (mus. Ə.Abbasovun, söz. M.Dilbazinindir).  
“Bayramınız mübarək” (mus. O.Zülfüqarovun, söz. Y.Həsənbəyindir).

Sülh haqqında mahnilar.

- “Qol çəkirəm” (mus. S.Ələsgərovun, söz. İ.Səfərlinindir).  
“Qoruyun körpələri ” (mus. T.Bakıxanovun, söz. T.Mütəllibovundur).

3. "Uşaqlar qorxurlar müharibədən" (mus. O.Rəcəbovun, M.İsmayılovundır).
  4. "Sülh nəgməsi" (mus. S.Ələsgərovun, söz. H.Ziyanındır).
  5. "Dünya bizim evimizdir" (mus. O.Rəcəbovun, söz. M.İsmayılovundır).
- Dostluq mahniları.**
1. "Dostluq mahnisi" (mus. T.Quliyevin, söz. Ə.Əlibəylinindir).
  2. "Dostluğumuz var olsun!" (mus. N.Məmmədovun, C.Cavadlinindir).
  3. "Dostluq qatarı" (mus. M.Əhmədovun, söz. C.Məmmədovundur).

**Qəhrəmanlıq mahniları.**

1. "Ölməz sərkərdə" (mus. S.Ələsgərovun, söz. C.Cavadlinindir).
2. "Qəhrəmanlar" (mus. R.Mustafayevin, söz. T.Mütəllibovundur).
3. "Tofiq haqqında ballada" (mus. O.Zülfüqarovun, söz. M.Atasındır).

Məktəb xor kollektivləri bu mahnilarla müxtəlif bayram tədbirlərinə çıxış edə bilərlər. Xor kollektivinin rəhbəri hər bir mahniyi öyrətməyə başlamazdan əvvəl onunla bağlı inqilabi, tarixi hadisə və faktları uşaqların yadına salmalıdır. Bu, həmin mahniya marağı artırır, onun daha emosional ifasına səbəb olur, məsələn, Vətən haqqında mahnilarla əlaqədar uşaqların Azərbaycan tarixi muzeyində olması məsləhət görülür. Bakının 12 nömrəli məktəbinin musiqi müəllimi, həm də xor kollektivinin rəhbəri M.Həsənov bəstəkar S.Rüstəmovun "Sumqayıt" mahnisini öyrətməyə başlamazdan əvvəl uşaqları həmin şəhərə ekskursiyaya aparmışdır. Sumqayıt şəhərinin yaranması, onun gənc sənaye şəhəri olması uşaqların Vətən haqqında biliş dairəsinə bir qədər də genişləndirmişdir. Sumqayıt Boru-prokat zavodunun və başqa kimya zavodlarının bir sıra respublikalarla, şəhərlərlə birlikdə işləmə faktı uşaqların beynəlmiləçilik tərbiyəsinə müsbət təsir göstərir. Ona öyrənirlər ki, Sumqayıtin zavodlarında hazırlanan məhsullara təkcə respublikamızda deyil, xarici ölkələrdə də ehtiyac var. Bu ekskursiyadan sonra məktəbin xor kollektivi "Sumqayıt" mahnisini daha böyük ruh yüksəkliyi ilə ifa etmişdir. Sumqayıtin nailiyyətləri ilə yanşı, kimya zavodlarının ekologiyaya verdiyi zərərlər haqqında da uşaqlara məlumat verilməlidir. Zavodların kimyəvi tullantılarının şəhərin havasını korladığını görən uşaqlardan bir müəllimə sual verir:

- Müəllim, elə bir şey ixtira etmək olmazmı ki, bu tüstülər havanı korlasın?

- Gərək oxuyub, yaxşı mütəxəssis olasınız və tüstülərin atmosfer korlasının qarşısını alasınız, tullantıları təkrar istehsala göndərib, faydalı məhsullar alasınız.

Deyilənlərdən bu nəticələyə gəlirik.

1. Məktəb musiqi özfəaliyyət dərnəklərinin məşğələlərində Azərbaycan professional musiqi nümunələri əsasında tərtib edilmiş repertuarдан maksimum istifadə olunmalıdır.

2. Repertuardakı mahnıların mövzuları ilə əlaqədar muzeylərə, tarixi yerlərə təşkil edilən ekskursiyalar, filmlərə baxış, milli bayramların keçirilməsi şagirdlərin mənəvi-estetik tərbiyəsinə müsbət təsir göstərir.

Məktəbdə keçirilən musiqili-bədii gecələrin də şagirdlərin mənəvi-estetik tərbiyəsinə müəyyən təsiri ola bilər. Respublikanın ümumtəhsil məktəblərdə bayram günləri və tətillə əlaqədar musiqili-tematik gecələr təşkil edilir.

Göründüyü kimi, məktəbdə il boyu şagirdlərin mənəvi-estetik tərbiyəsi əlaqədar tədbirlər keçirmək üçün kifayət qədər imkanlar vardır. Bu imkanlardan səmərəli istifadə olunması məktəb rəhbərlərindən, musiqi müəllimlərindən, şagird ictimai təşkilatlarından asılıdır. Bu tədbirlərə bütün məktəb kollektivi əvvəlcədən hazırlaşmalıdır. Hər bir musiqili-tematik gecələrlərə mənəvi-estetik tərbiyənin bu və ya digər cəhətini aşılmalıdır. Beləlikdə keçirilən tədbirlərin müəyyən praktik əhəmiyyəti ola bilər.

Musiqili-tematik gecələrdə hansı siniflərin şagirdləri iştirak edə bilərlər? Sahidə apardığımız bir-neçə məktəbdə yalnız yuxarı sinif şagirdləri, bir məktəblərdə isə orta və yuxarı sinif şagirdləri iştirak edirlər, yəni kiçik yaşlı məktəblilər belə tədbirlərdən kənarda qalırlar. Bununla əlaqədar məktəb tədbirləri ilə apardığımız söhbətlərdən məlum oldu ki, kiçik yaşlı məktəblilər sinifdə musiqili-tematik gecələr keçirirlər. Əlbəttə, bu, yaş xüsusiyətini nəzərə almaqdan irəli gəlir, lakin bizim müşahidələrimiz göstərir ki, kiçik yaşlı məktəblilər ildə heç olmasa iki dəfə (hər yarım ilin axırında) məktəb tədbirlərində iştirak etsələr, bu, ibtidai sinif şagirdlərinin ümumi inkişafına müəyyən təsir göstərə bilər. Beləliklə, ümumməktəb miqyasında musiqili-tematik gecələrdə kiçik yaşlı məktəblilərin bacarıqlarından da etmək lazımdır. Belə sual oluna bilər ki, hansı kiçik yaşlı məktəblilər ümumməktəb musiqili-tematik gecələrində iştirak edə bilərlər? Məlumdur ki, bir ibtidai sinifdə musiqi məktəblərində oxuyan, xoreoqrafiya dərnəklərinə iştirak edən istedadlı şagirdlər vardır. Bu uşaqların öz qabiliyyətlərini büyütən məktəb qarşısında nümayiş etdirmələri üçün imkan yaratmaq vacib şərt biridir. Bununla uşaqlara aydınlaşdırmaq olar ki, ölkəmizdə bütün şəhərlərin istedadını inkişaf etdirmək üçün şərait vardır. Dərs ili müddətində oxumaları ilə fərqlənən ibtidai sinif şagirdləri də ümumməktəb musiqili-tematik gecələrdə mövzu ilə əlaqədar şeirlərilə, kiçik hekayələrilə çıxış edə bilərlər.

Sinif müəllimi həm də uşaqlara aydınlaşdırmalıdır ki, yaxşı oxumağın, yuxarı siniflərin müəllimlərinin yaxşı mənimşəmək vətənə xidmət etmək deməkdir, çünki vətənimizə bağlı mütəxəssislər lazımdır. Kiçik yaşlı məktəblilər arasında aparılan belə

söhbətlər şagirdlərin dərsə marağını, fəallığını artırır, məsələn, Bakıda nömrəli məktəbində kiçikyaşlı şagirdlərdən ilin birinci yarısında ümumi məktəb tədbirlərində cəmi 5 şagird iştirak edirdi, aparılan söhbətlər sonra dərs ilinin qurtarması münasibətilə təşkil olunan tədbirdə 20 nəfər istedadını bütün məktəb qarşısında nümayiş etdirmişdir.

Məlumdur ki, bir sıra qabaqcıl məktəblərdə həm aşağı, həm də yuxarı şagirdlərdən ibarət xor kollektivləri mövcuddur. Yaxşı olar ki, hər iki kollektivi öz istedadını musiqili-tematik gecələrdə göstərsin. Musiqili-tematik gecələrdə, yeri gəldikcə, Azərbaycan bəstəkarlarının və klassik bəstəkarların əsərlərinin lənt yazılarından istifadə edilməsi məsləhətdir. Bu gecələrlə səslənən simfonik əsərlər tədbirin daha maraqlı olmasına kömək edir.

Musiqili-tematik gecənin məzmununa aşağıdakı pedaqoji tələblər verilir:

1. Gecənin keçirilməsi üçün məktəbin foyesi, salonu mövzuya uyğun tib edilməlidir.
2. Gecədə iştirak edən şagirdlər müəllimin köməyi ilə əvvəlcə mövzuya uyğun hazırlaşmalıdır.
3. Gecədə işlədiləcək texniki aparatlar işlək vəziyyətdə olmalı və cəmi ifa ediləcək musiqi əsəri dinlənilmək üçün tam hazır olmalıdır.

Məlum olmuşdur ki, musiqili-tematik gecələr uşaqlarda mənəvi tərəfini komponentləri olan vətənpərvərlik, beynəlmiləlçilik hissələrini təsdiq etməyə, əməksevərlik, yoldaşa hörmət kimi hissələrin formalaşmasına səbəb olur.

### Ədəbiyyat

1. Mədəniyyət haqqında dövlət qanunu. Bakı, 1998.
2. F.Bədəlbəyli, G.Abdullazadə, O.Rəcəbov, F.Hidayətova. Azərbaycan bəstəkarlarının uşaq mahnları. I c. Bakı: "Mütərcim", 2010.
3. Bəstəkar və zaman. Bakı: "Adiloglu", 2008.
4. S.Ələsgərov, S.Abdullayeva. Azərbaycan xalq çalğı alətləri və orkestrləşdirilmiş mahnılar. Bakı: "Maarif", 1996.
5. N.H.Məmmədbəyov, D.V.Qasimova, B.M.Məmmədova. Məktəb xor kollektivləri üçün mahni toplusu. Bakı: 2002.

### Возможности и способы использования азербайджанской профессиональной музыки в привитии нравственных и эстетических качеств учащимся

#### Резюме

В статье характеризуются возможности и пути использования азербайджанской профессиональной музыки в целях привития учащимся духовно-эстетических качеств. Также речь идет о музыкальных куржах, их программах, об использовании в этом процессе аудиовизуальных средств на занятиях. Даётся сравнительный анализ этой работы. В статье также даётся перечень детских песен для детского сада, рекомендуется их использование на музыкально-тематических вечерах, школьных мероприятиях.

**Features and uses of Azerbaijan professional music in instilling  
moral and aesthetic qualities of the students**

**Summary**

The paper characterizes the opportunities and ways to use music in Azerbaijan professionalnoy uchatsimsya aim of instilling spiritual and aesthetic qualities. Also, we talking about muzykalnyh kurzhkah, their programs, the use of this process on the o-visual lessons. A comparative analysis of the work. The article also provides a list children's songs for kindergarten, we recommend their use in music and theme evenings, at school events.

**Sözün gücü**

*Sözün də su kimi lətafəti var  
Hər sözü az demək daha xoş olar.  
Bir inci saflığı varsa da suda,  
Artıq içiləndə dərd verir o da.*

\*\*\*

*Az sözün inci tək mənəsi solmaz,  
Çox sözün kərpic tək qiyməti olmaz.*

\*\*\*

*İnci tək sözlər seç az danış, az din.  
Qoy az sözlərinlə dünya bəzənsin.*

\*\*\*

*Az danış desinlər sözündə güc var.  
Çox sözü dinləyən çox nöqsan tapar.  
Çox söyləmək bəlkə sənə asandır,  
«Çox oldu», desələr, böyük nöqsandır.*

\*\*\*

*Sözüna olmasa, layiq bir cavab,  
Dəyərli sözləri eyləmə xarab.  
Boş-boş söyləməkdən saxla özünü,  
Ağzına qifil vur yandır sözünü.*

*N.Gəncəvi*

## I SİNFƏ QƏBUL ZAMANI UŞAQLARIN FƏRDİ XÜSUSİYYƏTLƏRİNİN NƏZƏRƏ ALINMASI

Firəngiz Cəbrayılova,  
ARTPI-nin elmi işçisi



Açar sözlər: məktəbəqədər yaşlı uşaq, makən qəbul, fərdi xüsusiyyətlər, təlim, psixoloji problemlər, uşaq təxəyyülü, nitq və təfəkkürün inkişafı.

**Ключевые слова:** дети дошкольного возраста, прием в школу, индивидуальные особенности, обучение, психологические проблемы, воображение детей, развитие речи и мышления.

**Key words:** preschool children, school enrollment, individual characteristics, education, psychological problems, the imagination of children, the development of speech and thought.

Uşaqların I sınıfə qəbulu dövrü onların həm fiziki, həm psixofizioloji, həm də şəxsiyyət-nümlü inkişafında keyfiyyətcə dönüş dövrüdür.

Təcrübə göstərir ki, məktəbə hazırlıq dövründə uşaqlarda bütün sahələrdə özünəməxsus inkişaf aydın hiss olunur. Belə ki, idrak fəaliyyəti yüksək onlar ətraf ələm, təbiət və cəmiyyət hadisələri haqqında hər şeyi öyrənməyi istəyirlər, müxtəlif emosional hallar bir-birini əvəz etməyə başlayır. Bununla əlaqədar şagirdin əhvalı tez-tez dəyişir. Məktəbəqədər yaşlı uşaqda baş verən bütün bu prosesləri bilsək, onlarla münasibət yaratmaq üçün daha əlverişli yollar tapmaq olar. Bu cəhətdən problem aktualdır.

Uşaqın məktəbə, məktəb təliminə hazırlığı, təlimin məzmunu, tədris metodları, müəllim-şagird münasibətləri, valideynlərin bir sıra keyfiyyətləri birinci sınıf şagirdlərinin təlim fəaliyyətinin motivləşməsinə əsaslı təsir göstərir.

Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi daim diqqəti cəlb edən məsləhdən biri olmuşdur. Məktəbəqədər yaşlı uşaqların psixoloji problemlərinin əhatə dairəsi genişdir. Bu baxımdan psixoloq L. Əmrərahlı aşağıdakılardır. “Təlim motivasiyasının yaranmaması, özünütəşkiletmədə uğursuzluq, müəllim və yaşıdları ilə münasibətdə münaqışlər, qeyri-adekvat özünüqarşılaşdırma, sosial qaydaları pozmağa, yaşıların tələb və tapşırıqlarına tabe olmamağa mütəmadi meyillilik, davranışında aqressiya əlamətləri, empatiya və refleksiyının zəifliyi”.

Bütün bunlar funksional pozğunluqlardan, uşaqların zəif, yaxud zədəli sistemində malik olmalarından irəli gəlir. Tibbi-psixoloji araşdırırmalar göstərmmiş

xüsusilə son illər belə halların kəmiyyət göstəricisi artmaqdadır. Belə ki, hətta doğulmuşların 40 %-ində minimum psixoloji pozuntular qeydə alınır.

Psixi geriliyin ən mühüm cəhəti onun ümumi davranış fonunda az nəzərə pmasıdır. "Uşaq şıltaqlığı", "ərköyünlük", "təcrübəsizlik" kimi sosial illərlə şərtlənən xüsusiyyətəri psixi gerilik əlamətindən fərqləndirmək yəyən çətinliklər yaradır. Belə uşaqlar ətraf aləmə çətinliklə bələdləşir, ür-qorxaq olmaqla həddən artıq ehtiyatsız, məsuliyyətsiz davranışları. On-sosial həssaslığı zəifliyi ilə diqqəti cəlb edir. Maraqlandıqları məşğuliy-üzərində bəzən saatlarla dayandıqları halda, yaşıının tələb və tapşırıq-na etinasız yanaşır, nitqi anlamaqda, qavramaqda, istiqamətlənməkdə çə-lik çəkirlər. Vaxtında aşkar edilən ləngimələri kompleks formada həyata asırılan pedagoji-psixoloji təsirlərin köməyi ilə aradan qaldırarkən iki mühüm amili – uşaqlarda məsuliyyət və özünəinam hissinin inkişafını diqqət-kəzində saxlamaq lazımdır.

Məşhur İsveç psixoloqu J.Piage belə hesab edirdi ki, uşağın psixi inkişafının öz daxili qanunları var və bu inkişaf bir sıra özünəməxsus mərhədən keçir. Onun fikrincə, təlim inkişafə əsaslı təsir göstərə bilməz. Ona də təlim inkişafə uyğunlaşmalı və onun tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülməlidir.

Inkişafdakı ləngimələrin psixi proseslərə təsirinin əhatə dairəsi də geniş-sadə bilik ehtiyatı, qavrayışın kifayət qədər diferensiasiya olunmaması, əqətin zəifliyi, hafızənin pozulması, mücərrəd, məntiqi təfəkkürün bəsitiyi s. Belə uşaqlarda hissi-iradi proseslər zəif inkişaf edir, təşəbbüskarlığa az-ziyil edirlər. Onlar bilik öyrənməkdə, yeni vərdiş və bacarıqlara yiylən-məkdə çətinlik çəkirlər.

Daha böyük çətinliklər mücərrəd təfəkkür proseslərinin tənzimlənməsində dana çıxır. Nitqdə qrammatik qaydaların gözlənilməsi, səbəb-nəticə əla-tilinin yaradılması sahəsində onların təcrübəsi iki-üç yaş əvvəlki dövrün psixoloji tələblərinə cavab verir. Uşaqlar nağılin, hekayənin, süjetli şəkillərin mununu ardıcıl nəql etməkdə, istiqamətləndirici müraciətlərə müvafiq liyyət planı seçməkdə xeyli problemlərə üzləşirlər.

L. S. Viqotski, S. Y. Rubinşteyn, D.B. Elkonin və başqalarının tədqiqat-dan belə məlum olur ki, yeni şərti reflekslərin ləng yaranması baş beyin-ksiyalarının ümumi zəifliyi ilə əlaqədardır. Bu zəiflik aqli cəhətdən geri-nimis uşaqların əsas xüsusiyyətlərini əks etdirir. Ona görə də problemlə-qıllarla təşkil edilən təlimdə onlara fərdi yanaşılması olduqca vacibdir. Əlam uşaqlarda yorğunluq, yuxusuzluq, güclü qıcıqların fasılısizliyi za-mərkəzləşmək, diqqəti uzun müddət bir obyekt üzərində saxlamaq, adətən baş verənləri aydın təhlil etmək, nəyi isə xatırlamaq çətin olur. Psixi-dən zəif uşaqlar üçün isə bu hallar situativ deyil, xarakterikdir. Nə qədər

ki, uşağıın baş beyin qabığının əsəb hüceyrələri qoruyucu ləngimə vəziyyətindədir, onların əqlı qabiliyyətləri durğunluq halında olur.

Psixologiyada məktəbəqədər yaş dövrünü (3-6 yaş) çox vaxt "bağça dövrü" də adlandırılır. Bu dövrdə uşağıın boyunun, çəkisinin artmasında nəticələnəcə rəcipəpacıq dərəcədə dəyişikliklər baş verir, uşağıın əzələ və sümük sistəm xeyli inkişaf etmiş olsa da, onun əl və ayaq əzələlərində hələ sümükləşmə qıçıqlar qalır. Bu dövrdə uşağıın nitqində, onun böyükərlə və həmyaşılıqla ilə ünsiyyətə və müxtəlif fəaliyyət növlərinə cəlb olunmasının təsiri altına yeni keyfiyyət dəyişmələri baş verir. Bütün bunlar uşağıın sosial şəraitənin tələblərinə uyğunlaşmasına imkan yaradır. Məktəbəqədər dövr fəaliyyətin subyekti olaraq formallaşmanın ilkin mərhəlesi kimi özünü göstərir. Məhz bu mərhələdə məqsədyönlüliyün əsası qoyulur. Məktəbəqədər dövründə həm ümumi, həm də xüsusi qabiliyyətlərin formallaşması imkan yaranır və özünü göstərməyə başlayır.

Məktəbəqədər yaş dövründə uşaqların əsas fəaliyyət növü oyundur. Onların vaxtlarının çoxunu oyunda keçirirlər. Uşaq oyunları əşyavi-manipulyativ simvolik xarakterdən süjetli-rollu-qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşaqların tələbatını ödəməklə yanaşı, onların yaşıllarla ünsiyyət saxlamaq, ətrafdakıları başa düşmək, təqlid etmək kimi bacarıqlara yiyəlmələri ilə nəticələnir və həyatında mühüm rol oynayır. Bunlar, eyni zamanda sağirdlərin gələcək həyata hazırlanmalarında mühüm vasitəyə çevirilir. Oyun fəaliyyəti uşaqların psixi inkişafında əsaslı dəyişikliklərə gətirib çıxarır. Onlar rollu-qaydalı oyunlardan daha çox istifadə edirlər.

Məktəbəqədər yaş dövründə uşaqların idrak proseslərində və nitq inkişafında əsaslı dəyişikliklər baş verir. Bu dövrdə uşaqlarda qavrayışın ixtiyar növünün inkişafı üçün şərait yaranır. Uşaqlar cismin formasını, ölçüsünü tutduğu yeri qavramağa alışırlar. Bu, onlarda məkan qavrayışının inkişafı kimi özünü göstərir. Məktəbəqədər yaşlı uşaqlar ilk vaxtlar ən çox formalarla fərqləndirməklə qavramağa cəhd göstəirlər. Eyni zamanda obyektlərin ölçütünü qavrama bacarığı da özünü göstərir. Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm, quraşdırma mühüm rol oynayır. Uşaqlar şəkil çəkmək, nəyin siluetini çizmək üçün ilk növbədə əşyani diqqətlə müşahidə etməli, onların konturlarını, rəngini müəyyənləşdirməli olurlar. Bu uşaqları müşahidə təhrik edir, ixtiyari qavrayışın inkişafına təkan verir.

Məktəbəqədər yaş dövründə qavrayışla yanaşı, diqqətin də təkmilləşməsi prosesi baş verir. Bu dövrün əvvəlində uşaqların diqqətini zahirən cəlb edəcək cisimlər özünə çəkir. Məktəbəqədər dövrün sonunda diqqət öz inkişafının daha yüksək səviyyəsinə çatır. 5-6 yaşlı uşaqlarda diqqətin inkişafı yeni maraqların meydana gəlməsi, dünyagörüşünün artması, onların ailə həyatında və bağçada yeni şəraitə daxil olmaları, yeni fəaliyyət növlərinə yiyələnmələri ilə

bağlı olur. Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da, ixtiyari diqqətin meydana gəlməsi üçün də şərait yaranır. Burada qeyri-ixtiyari diqqətə keçid üçün diqqəti idarə etmə vasitələri mühüm rol oynayır. Ona görə də uşaqa onu əhatə edən cisim və əşyaların xassələrini, əsas əlaqələrini, fərqli xüsusiyətlərini müşahidə etməyi öyrətmək lazım gəlir. İxtiyari diqqətin meydana gəlməsində nitq də mühüm rol oynamaya başlayır.

Psixoloji tədqiqatlar göstərmışdır ki, uşaqlarda ixtiyari diqqətin inkişafına ənlərin özləri haqqında yüksək fikirdə olmaları xeyli kömək edir. Təcrübə tərəfir ki, əgər 5 yaşlı uşaqlardan daim nə edəcəyini hündürdən deməyi tətəbdikdə, onlar ixtiyari olaraq daha uzun müddət öz diqqətlərini hər hansı obyekti və ya onun hissələrinin üzərində saxlaya bilirlər. Məktəbəqədər əsnən sonuna doğru uşaqlarda tədricən öz diqqətini idarə etmək imkanı, onu müstəqil təşkil etmək bacarığı özünü göstərir.

Tədqiqatlar zamanı aydın olmuşdur ki, mnemik əməliyyat aparılmasına rəlanmadıqda, kiçik və orta yaşı uşaqlarda yaddasaxlama və yadasalma ixtiyari xarakter daşımağa başlayır. Bağça yaşıının əvvəlində qeyri-ixtiyari, emosional hafızə üstünlük təşkil edir. İxtiyari hafızənin inkişafı əslərin qarşısında yaddasaxlama və yadasalma ilə bağlı xüsusi mnemik sədlərin qoyulması ilə six bağlı olur. Bunun üçün oyunlardan istifadə səmərəli nəticə verir. Bir qayda olaraq, ixtiyari hafızə böyüklerin tərəvi təsiri sayəsində inkişaf edir. Əvvəlcə yaşıllar, sonra uşaq öz qarşısında isə yadda saxlama və yada salma məqsədi qoyur. Nitq və təfəkkürün şəfi ilə əlaqədar məktəbəqədər yaşıın sonunda əyani-obrazlı hafızə ilə şəfi, sözlü-məntiqi hafızə də inkişaf edir.

Məktəbəqədər yaşı dövründə uşaq təxəyyülü özünəməxsus xüsusiyətləri fərqlənir. Bütövlükdə məktəbəqədər yaşı uşaqların təxəyyüyü zəif olur. Uşaqlarda ilkin yaradıcı təxəyyülün meydana gəlməsi onların fəaliyyəti ilə bağlıdır. Onlar oyun zamanı, hər hansı bir nağlı və ya hekayənin məzunu nəql edərkən buraya öz əlavələrini də edirlər.

Bağça yaşıının sonunda uşaqlarda sözlü-məntiqi təfəkkürün inkişafına başla- artıq onlarda sözlərə istinad etməyin və mühakimə məntiqinin, anlama- meydana gəldiyini göstərir. Bu dövrdə uşaqların nitq inkişafında da əsaslı əyişlər baş verir. Onların söz ehtiyatı artaraq, təxminən 3000-4000-ə Uşaqların nitqi elə inkişaf etməlidir ki, onlar öz fikirlərini ifadə etməyi əsinlər. Nitqdəki qüsurlar onların təlim fəaliyyətini çətinləşdirə bilər.

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, məktəb yaşına çatmış uşaq-gerçəkliyi dərk edir, idrak prosesinin inkişafı cəhətdən kifayət qədər irəli lər. Bunlar tədris programını mənimsemək üçün lazımı imkan yarada lakin uşaqların məktəbə psixoloji hazırlığını təkcə bunlarla məhdudlaşdırmaq olmaz. Uşaqlarda qavrayış, diqqət, təxəyyül, hafızə, təfəkkür və inkişafı ilə yanaşı, onların müxtəlif fəaliyyət növlərini, xüsusilə təlim

fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirmələri üçün bir sıra keyfiyyətliyyətini güyələnmələri də zəruridir. Həmin tələblərə aşağıdakıları aid etmək olar: uşaqların ümumi fiziki inkişafı, kifayət qədər bilik ehtiyatına malik olmağı, özünəməxsus "məişət" vərdişlərinə güyələnmələri ünsiyyətə girmə bacarığı, mədəni davranışları, sadə əmək vərdişləri, nitqə, əsas psixi funksiyaların güyələnməsi, inkişaf səviyyəsinə, koqnitiv və əqli inkişaf səviyyəsinə güyələnmək, əsaslı etməyi bacarmaq, davranışının ixtiyarılılığı, oxumağa arzu və marağın olması. Bu zaman qavrayış, diqqət, hafızə, təfəkkür, nitq, iradə və s. kimi psixi proseslərin inkişaf səviyyəsi xüsusi rol oynayır. Bundan başqa, uşaqlarda təlimə, öyrənməyə marağın, idrak tələbatının olması da məktəbəyi xəlqənin hazırlığın əsas şərtlərindəndir. Bununla yanaşı, uşaqlarda təlimət kimi müvəffəqiyyət qazanmağa tələbat, müvafiq özünüqiyətmətləndirmə iddia səviyyəsinin inkişafı da zəruridir.

Gəldiyimiz nəticə ondan ibarətdir ki, məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətlərinin inkişafı uşaqlar üçün yaradılmış mühitdən bilavasitə asılıdır. Məktəbəqədər yaşılı uşaqlarda həm fiziki, həm psixofizioloji, həm də şəxsiyyət yətəmli inkişafın keyfiyyəti fəaliyyət prosesi ilə şərtləndir. Belə ki, müxtəlif inkişafetdirici fəaliyyət sahələri uşaqlarda psixi proseslərin kompleks halında inkişafına yardım edir.

### Ədəbiyyat

1. Əmrəhli L. Məktəbəqədər yaşılı uşaqlarda psixoloji ləngimənin təzahür xüsusiyyətləri". Bakı: ARTPI-nin "Elmi əsərlər"i, 2005, №1.
2. Особенности памяти и мышление младших школьников, отстающих в развитии. Москва: "Педагогика", 1973.
3. Əzimli Q. E. Yaş və pedaqoji psixologiyanın müasir problemləri. Bakı, 2006.
4. Qədirov Ə. Ə. Yaş psixologiyası. Bakı, 2002.
5. Seyidov S. İ., Həmzəyev M. Ə. Psixologiya. Bakı: "Nurlan", 2007.

### Учитывание индивидуальных особенностей детей во время приема в I класс

#### Резюме

В статье рассматривается важность вопросов, связанных с психологическим развитием детей дошкольного возраста, учёт их индивидуальных особенностей. Отмечается, что развитие психо-физиологических особенностей у детей шестилетнего возраста зависит от созданной для них среды.

### Incorporation of the individual characteristics of children in the time of admission to class I

#### Summary

The article discusses the importance of issues related to the psychological development of preschool children, taking into account their individual characteristics. It is said that the development of psycho-physiological characteristics of children six years of age depends on the environment created for them.

## S.M.QƏNİZADƏ YARADICILIĞINDA KÖRPƏLİK PEDAQOGİKASI

Mehriban Şirzadova,  
pedaqogika üzrə fəlsəfə doktoru

**Açar sözlər:** Azərbaycan pedaqqoqu və maarifçisi, körpə-pedaqqogikası, tərbiyə, cismani tərbiyə, mənəvi tərbiyə, ideynlər, milli tərbiyə.

**Ключевые слова:** педагог и просветитель Азербайджана, педагогика раннего возраста, телесное воспитание, духовное воспитание, родители, национальное воспитание.

**Key words:** Azerbaijan pedagogue and educationist, childhood pedagogy, education, thing education, spirit education, parents, nationa education.

Ümumi pedaqogika başqa elmlərə nisbətən müsbət bir elm kimi son zamanlar formallaşmasına mayaraq, onun tarixi çox qədimdir.

Bütövlükde pedaqogika elminin meydana gəlməsinin qədim yunanlarla bağlı olduğu məlumdur. «Pedaqqika» yunan sözü olub ədəbiyyatda «uşaq İtəm», «uşaq himayə edən» və yaxud «yönəldirəm, tərbiyə edirəm» -sında işlənir. S.M.Qənizadə isə bu sözü «lələ» adlandırır. O yazar: «Pedaqqika ləfzi yunan dilində “lələ” deməkdir ki, ibarətən tərbiyə elmi minində istemal olunur».

Bununla əlaqədar rast gəldiyimiz iki faktı da qeyd etmək yerinə düşərdi. Maraqlıdır ki, «lələ» sözünə, qardaş türk pedaqoji ədəbiyyatında, həm Azərbaycan dastanlarında da rast gəlirik, məsələn, məşhur türk maarifçisi, Ankara Universitetinin professoru Yəhya Akyüzün 1989-cu ildə karada nəşr edilmiş «Türk Egitim tarixi» (Başlanğıcdan 1988-ci ilə qədər) çox dəyərli əsərinin «Osmanlı hökmədarları necə yetişdirilirdi?» bölməndə deyilir: «Osmanlı şahzadələrini lələlər yetişdirirdilər. Osmanlı şahzadələrinin tərbiyə edilməsi, yetişdirilməsi haqqında ən çox bəhs olunanları Mehəmməd, II Bəyazid və başqaları idi»

«Lələ» sözünə Azərbaycan aşiq dastanlarında çox rast gəlirik, məsələn, «və Kərəm» dastanında deyilir:

Orzrumun gədiyinə varanda,  
Onda gördüm burum-burum qar gəlir  
Lələ dedi: gəl bu yoldan qayıdaq,  
Dedim: dönmək namusuma ar gəlir.



Fikrimizcə, yuxarıda misal götirdiyimiz hər iki mənbədə işlədilən sözü yunanca «paydaqoqos» sözünü tam dolğunluğu ilə ifadə edir.

Beləliklə, böyük maarifçi S.M.Qənizadənin məqaləsində «dələ» fikrimizcə, çox yerində işlədilmişdir və elmi-pedaqoji ədəbiyyatda bir kimi istifadə olunması çox yerinə düşərdi.

Hər bir elm kimi, pedaqogika elminin də öz mövzusu, öz elmi idrak həsi vardır. Hər bir elmin meydana gəlməsi və inkişafı cəmiyyətin yaclarından doğmuşdur. Pedaqogikanın meydana gəlməsi də ictimai istehsalamaq və onu inkişaf etdirmək üçün yetişməkdə olan nəslin daha hazırlanması tələbindən irəli gəlmişdir.

Pedaqogikanın meydana gəlməsi quldarlıq dövrünə təsadüf edir. Nəslin yetişdirilməsindən bəhs edən tərbiyə ictimai kateqoriya olub, insan cəmiyyətinə məxsusdur. Tərbiyə insan cəmiyyətinin formallaşması əlaqədar olaraq meydana gəlmişdir. Əmək fəaliyyəti prosesində insannı maddi nemətlər istehsal etmək təcrübəsi yaranmış, get-gedə əməyə məsibət dəyişmiş və inkişaf etmişdir. İnsanların ictimai-tarixi həyatı proses tədricən onların təbiət və cəmiyyət haqqındaki təsəvvürləri də yaranmış genişlənmişdir. Beləliklə, cəmiyyətin inkişafı naminə maddi nemətlər istehsalı prosesində əldə olunan müəyyən təcrübənin gənc nəslə ötürülmə ehtiyacı ortaya çıxmışdır. Yaşlı nəsil topladığı təcrübəni gənc nəslə verənə onu ictimai həyata hazırlamışdır ki, bu fəaliyyət tərbiyə prosesinin obyektidir. Deməli, tərbiyə – insan cəmiyyətinin həyatı tələbinin obyektiv zəruriyindən irəli gəlmişdir.

Pedaqogika elmidə də, digər elmlər kimi, daim inkişafda olmuşdur. Belə ki, cəmiyyətin həyat tərzi və ictimai münasibətlər dəyişdikcə, gənc nəslə tərbiyə metodları da dəyişmiş və inkişaf etmişdir.

Cəmiyyətin həyatı və inkişafi üçün tərbiyə də əmək kimi zəruri. İnsanın ictimai həyatın müxtəlif sahələrində əldə etdiyi təcrübə çox genişləndikcə, təbiət və cəmiyyət haqqında bilik və təsəvvürlər də artmışdır. Eyni zamanda bu bilikləri gənc nəsl çatdırmaq işi mürəkkəbləşmiş və bu xüsusi ustalıq, bacarıq tələb etmişdir. Beləliklə, əldə edilmiş təcrübə ümumiləşdirmək və onu gənc nəslə ötürmək metodları haqqında fikir gənc nəslin tərbiyəsi ilə məşğul olan bir elmin – pedaqogikanın yaranmasının səbəb olmuşdur.

Məlum olduğu kimi, pedaqogikanın bir elm kimi formallaşması böyük pedaqoqu Y.A.Komenskinin (1592-1670) adı ilə bağlıdır. Elmi pedaqogikanın mühüm tərkib hissəsi olan məktəbəqədər pedaqogikanın meydana gəlməsində Y.A.Komenskinin xidmətləri böyükdür. Onun «Ana qucağı matəbi» adlı məşhur əsəri (Bu kitaba «Ana məktəbi» də deyilir. – M.S.) sahədə ilk addım sayıyla bilər.

Azərbaycan elmi-pedaqoji fikri tarixində isə bu məsələ Azərbaycan maarifçi-pedaqoqu S.M.Qənizadənin (1866-1942) adı ilə bağlıdır.

S.M.Qənizadənin fikrincə, «pedaqogika ən mühüm və ən vəsi (yəni niş, vüsətli – M.Ş.) elmlərdən birisidir». Onun pedaqogika elminə verdiyi if də maraqlıdır. O, yazar ki, pedaqogika elmi insan tərbiyəsinin müxtəlif əflərini tədqiq edir. Bununla belə, əslində pedaqogika insan tərbiyəsinin əsas cəhətini öyrənir ki, bunlardan biri cism, yəni bədən tərbiyəsi, digəri ruh tərbiyəsidir. Göründüyü kimi, müəllif tərbiyənin iki növü – ruhi və mani, müasir terminlərlə desək, mənəvi və fiziki tərbiyəni nəzərdə tutur. Müəllif fiziki tərbiyə ilə yanaşı mənəvi tərbiyədən də ətraflı bəhs etməyi etsə də, əsərdə yalnız fiziki tərbiyə məsələləri şərh olunmuşdur. Buna mayaraq, o, tərbiyənin hər iki növünü bir-birindən təcrid etmir, birini gəri üçün əsas hesab edirdi. Fikrimizcə, həqiqətən də insanın tərbiyəsində arada göstərilən hər iki cəhət əsas olub, tərbiyə işində aparıcı yer tutur. Müəllif bu iki cəhətdən birinin – fiziki tərbiyənin üzərində dayanır, onu daha niş və ətraflı şərh edir. Müəllifin fikrincə, cismani tərbiyə, yəni bədən tərbiyəsi insanın sağlamlığına, uşağın daxili və xarici orqanlarının düzgün işfinə xidmət edir.

Uşaqların fiziki tərbiyəsinə uşaq hələ ana bətnində olarkən başlamağı ləhət görən müəllif bu prosesi üç mərhələyə bölmür və hər birinin xüsusiyyətləri haqqında ata-analara çox ətraflı elmi-pedaqoji və tibbi məsləhətlər verir.

S.M.Qənizadənin fikrincə, insanların şüuru, idrakı, fəhmi, uzaqqorma iliyəti, gözüaçıqlığı və s. hissəleri onları digər varlıqlardan fərqləndirir. Bu cövhərlərin bünövrəsi hələ ana bətnində ikən Allah tərəfindən ulur. Uşaq doğulanda göstərilən keyfiyyətləri öz vücudunda dünyaya sə də, o cövhərlər hələ rüseym formasında qalır, özünü bürüzə vermir. Nə zatında qoyulan istedad cövhərləri ancaq tərbiyə yolu ilə parlayır, əffəqiyyət qazanır və onu istedadlı insan seviyyəsinə yüksəldir. «Alim-vəzir, vəkil, həkim, memar və digər hünər sahiblərinin hamısı acizlardan bəslənib, kişi olublar. Anadan olanda ağızının yolunu tanımayan pacik elə bir gövhərdir ki, bütün nəcib və müqəddəs adamlar onlardan ayıb, inkişaf ediblər. Bütün bunlar tərbiyə sayəsində mümkün olduğundan cövhərlərə «sığal vermək» lazımdır və bu da asan iş deyil.»

Müəllifin fikrincə, insanın mövqeyi uca olduğuna görə onun tərbiyəsi də zəhmət və hünər istər. İnsan orqanizminin xarici üzvləri buna oxşalar ki, onların bəziləri teleqram, bəziləri telefon və bəziləri isə fotoqraf hər gördüğünü, bildiyini eks etdirmək, xəbər vermək qabiliyyətinədir. Bildiyimiz kimi, insanın beş xarici hissəyyat orqanı vardır ki, o

vaxtlar elmi dildə bunlar «Həvası xəmseyi-zahiri» (yəni beş xarici duy M.Ş.) adlanırdı. Bunlar aşağıdakılardır:

Birincisi – görmə hissidir ki, onun məqamı gözdür. İkincisi – eş hissidir ki, onun məqamı qulaqdır. Üçüncüsü – iyibilmə hissidir ki, onun məqamı burundur. Dördüncüsü – dadbilmə hissidir ki, onun məqamı dilin tündür. Beşinci – lamisə hissidir ki, onun məqamı dəri, əl və barmaqları başıdır. Bunlarla yanaşı, insanın daxili hiss üzvləri də mövcuddur ki, bunlar müştərək duyğu üzvləri adlanır.

S.M.Qənizadənin gəldiyi elmi-pedaqoji nəticələrdən biri budur: «Tərbiyə işində cism tərbiyəsi ruh tərbiyəsindən müqəddəmdir. Belə ki, əgər bədən salamat olmasa, ruh asayışda (yəni rahathlıda – M.Ş.) ola bilməz». Müəllif bu fikri təsdiqləmək üçün Qurani-Şərifdən bir hədisə istinad edərək yazar: elmlərin başı iki elmdir: birisi bədən (yaxud cism), o birisi isə din (yaxud ruh) elmidir ki, bunların hər ikisi bir yerdə pedaqogika elmidir. Həm əlmlər bədən elmini ruh elmindən üstün hesab etmişlər. Belə ki, insanın bədəni sağlam olmasa, insan «qabili-din», yəni qabil, hərtərəfli, ahəngar insan ola bilməz. Ərəblər deyirlər: «Sağlam ruh sağlam bədəndə ola bilər». Bütün bunları müləhizə edən müəllif vurgulayır ki, cism tərbiyəsinin ruhun ruh tərbiyəsinin isə cismə təsiri çox böyükdür.

Müəllifin gəldiyi daha bir nəticə var: ruh ilə cismin bir-birilə sıx əlaqə olduğunu valideynlər nəzərə almalı və hər iki cəhəti diqqət mərkəzində saxlamalı, yəni bir-tərəfə diqqət verib, o biri tərəfi nəzərdən qaçırmamalıdır.

Bunları əsas götürən müəllif əvvəlcə cism tərbiyəsinə aid fikirlərini şəhərdir. Müəllifin fikrincə, cism tərbiyəsi uşağa lap körpəliyindən vacibdir və əslində cism tərbiyəsi hələ uşaq ana bətnində olan vaxtdan gərək başlanır. Belə ki, tərbiyənin əsası uşaq mayasının ana bətnində qərar tutdu zamanından qoyulur. Böyük pedaqoq digər canlılar aləmindən, yəni heyvan və nəbatat aləmindən misallar götərir və göstərir ki, bütün yaradılmış canlılar daha şərəflisi olan insanın tərbiyəsi də digər canlılardan seçilməli onlardan fərqli olmalıdır. Uşaq ana bətnində olarkən öz anasının yaşayışının onun həyat tərzinə hər bir cəhətdən müştərəkdir, yəni şərikdir. Belə ki hamilə qadın öz bətnindəki körpəyə öz qanından qida və öz canından rəmzi verdiyinə görə, təbii olaraq, öz məhsusatını, yəni öz hissələrini də ona və ona verməyə bilməz. Başqa sözlə, iki cism bir canda bir-biri ilə qan, qəlb və nəfəslə bağlı olduqlarından öz duyğularında, hissələrində də bir-birindən aralana bilməzlər.

Müəllif vurgulayır ki, əgər qucağı uşaqlı ana qəzəbli olduğu zaman uşaq süd verərsə, uşaq xəstələnər. Ananın hər bir halında uşaq onun hissələrini şərikdir. Odur ki, qadın hamilə olduğu zamanlar hansı vəziyyətdədirse, hanım vəziyyət nəticə etibarilə doğulacaq uşağın bədənində də özünü göstərəcək.

mekdir. Tərbiyə işində bu məsələyə ayrıca fikir verilməlidir. Başqa sözlə, bətnində olan sağlığın sağlamlığı üçün ananın yaşayış tərzi diqqət mərkəzində saxlanılmalıdır. Bu məsələdə təkcə analar deyil, həm də atalar diqqətli olmalı, qadınların həm ruhən, həm də cismən rahatlığının, sağlamlığının qayğısına qalmalıdır. Çünkü «Qurani-Kərimdə» deyildiyi kimi, qadınlar bir növ əkin sahəsidir. Həqiqətən də, qadınlar insaniyyət aləmində inçilik mənziləsindədirler, yəni «insaniyyət səmərəsi onlarda nəşv edir». Inçilik həyat mənbəyidir. Əgər əkin yeri, əkinçilik olmazsa, səmərəli əmlar dünyada yox olardı. S.M.Qənizadə yazır: «İnsan ki, ona əşrəfi luqat deyilib və onun eşqinə göylər, yerlər, ulduzlar yaranıb, səmərəyi dir ki, onun ziraətgahı övrətdir». Qadın Allahın ən müqəddəs məxədur ki, onun ehtiramı kişilərə vacibdir. Bütün xalqlarda, dillərdə qadını zəl tərəf» yəni insaniyyətin gözəl tərəfi və ya gözəl yarısı adlandırıblar.

Bütün dövrlərin qələm sahibləri insan övladına aid yazılarında göstəriblər hansı millətdə qadınlara hörmət və ehtiram çoxdursa, «o millətdə vətənşərlik, yəni millətpərəstlik hissi də güclü olur». «Hansı məmələkətdə torpaq əzizsə, torpaq əhlində vətən məhəbbəti də artacaqdır». Müəllif buna olaraq qədim zamanlarda yunan və rusları, zəmanəmizdə isə bəzi Europa və Amerika, Şərqi, xüsusiylə də ingilis və yapon xalqlarını qeyd edir göstərir ki, hazırda hər kəs öz ətrafına baxarsa, görər ki, «hansı ocaqda və evdə qadının ehtiramı və nüfuzu artıqdırsa, o evdə bin-bərəkət var», yanın söz sahibləri ən yaxşı əsərlərini qadın eşqinə, ana adına həsr olurlar.

Ümumiyyətlə, böyük maarifçinin fikirlərində körpənin bədən tərbiyə-xüsusiylə də ana bətnində tərbiyəsinə, başqa sözlə, körpəlik pedaqogika-ayrıca diqqət yetirilmiş və bu məsələ müxtəlif tərəflər şərh edilmiş, bu müz üçün də faydalı olan dəyərli fikirlər söylənilmişdir.

### Ədəbiyyat

- 1 Ağayev Ə.O. Pedaqoji fikrimiz, dünənimiz, bu günümüz. Bakı: «Elm», 2000.
- 2 Əhmədov H.M. Azərbaycan pedaqoji antologiyası. Bakı: «Maarif», 2011.
- 3 Əhmədov C. Uşaq və zaman. Bakı: «Yaziçi», 1986.
- 4 Qənizadə S.M. Seçilmiş əsərləri. Bakı: «Avrasiya Press», 2006.
- 5 Rüstəmova N. Məktəbəqədər pedaqogikanın tarixi. Bakı: BDU, 2004.

### Педагогика раннего возраста в творчестве С.М.Ганизаде

#### Резюме

Статья говорится об одном из видных педагогов и просветителей Байджана в начале XX века С.М.Ганизаде, внесшем большой вклад в педагогическую науку. Раскрывая сущность высказываний С.М.Ганизаде, автор отмечает, что педагогическая наука учит телесному и духовному воспита-

нию детей. Советуя начать воспитание с материнской утробы, педагог выделил три этапа этого процесса и дал родителям ценные научно-педагогические и медицинские советы об особенностях каждого из них. Автор статьи отмечает, что Ганизаде уделял большое внимание воспитанию детей раннего возраста. Он делает вывод о том, что мысли и идеи С.М.Ганизаде ценные и для сегодняшнего дня.

### **Early childhood pedagogy in the works of S.M.Ganizade**

#### **Summary**

The article about one of the prominent educators of Azerbaijan in the XX century S.M.Ganizade, who have made a great contribution to science teaching. Revealing the nature of statements S.M.Ganizade, the author notes that the teacher, teaches science, corporal and spiritual education of children. Advising start a training with a mother's womb, the teacher identified three stages of this process, gave parents valuable educational research and medical advice about features of each, author notes that prominent educator pays attention to the education of young children. He concludes that Ganizade's thought any ideas are valuable to this day.

## **ELAN**

### **Oxuların diqqətinə!**

Sizə təqdim olunan «Məktəbəqədər ibtidai təhsil» jurnalı abunə yazılmağı unutmayın.

Jurnalın bir nömrəsi 2 manat 50 qəpik olmaqla, illiqiyməti 10 manatdır.

Jurnalda bütün poçt məntəqələrində abunə yazılı bilərsiniz.

\*\*\*

### **Oxuların nəzərinə!**

Məktəbinizin ibtidai siniflərində baş verən maraqlı hadisələr, metodik tədbirlər, öz iş təcrübəniz və başqa mövzularda Sizi yazılarınıza gözləyirik.

***Redaksiya***